

TEST: 2112#01#Y15#01 - 500

Test	2112#01#Y15#01 - 500
Fənn	2112 - Strateji planlaşdırma və proqnozlaşdırma
Təsviri	[Təsviri]
Müəllif	Layişova T.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	38
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Proqnoz özündə nəyi əsk etdirir: (Çəki: 1)

- obyektin gələcək vəziyyətini
- obyektin gələcək vəziyyəti və obyektin alternativ inkişaf yolları barədə elmi əsaslandırılmış təsəvvürləri.
- obyekтив gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sistemi
- obyektin gələcək vəziyyətini şərtləndirən amilləri
- obyektin gələcək vəziyyətinin izahını.

Sual: Proqnoz obyektin xüsusiyyətini xarakterizə edir: (Çəki: 1)

- keyfiyyət parametrlərini
- kəmiyyət parametrlərini
- obyektin dinamika və transformasiyaya meylliliyini
- obyektin kəmiyyət və keyfiyyət parametrlərini
- heç bir cavab düzgün deyil

Sual: Elmi öncəgörmənin hansı formaları vardır: (Çəki: 1)

- hipotez
- hipotez, proqnoz
- proqnoz

- plan
 - hipotez, proqnoz, plan
-

Sual: Hipoteza nəyə əsaslanır: (Çəki: 1)

- institusiya və elmi-nəzəri baxışlara
 - institusiyaya
 - dialektika qanunauyğunluqlarına
 - riyazi modelləşdirməyə
 - statistik göstəricilərə
-

Sual: Proqnozlaşdırma özündə nəyi eks etdirir: (Çəki: 1)

- obyektin gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sisteminin hazırlanmasını,
 - Obyektin gələcək inkişaf yollarının təhlilini,
 - obyektin gələcək vəziyyətini, onun dinamika və inkişaf yollarının təsvirinə yönələn elmi əsaslandırılmış cəhdleri,
 - Obyektin struktur elementlərinin aşkarlanması,
 - Obyektin gələcək vəziyyətinə təsir edən amillərin aşkarlanması.
-

Sual: Planlaşdırma (Çəki: 1)

- İqtisadi sistemin qələcək vəziyyətinə nail olmaq üçün məqsəd və prioritetlərin, yolların, vasitələrin, vəsaitlərin, müəyyənləşdirilməsi prosesidir
 - İqtisadi sistemin gələcək vəziyyəti haqqında nəzəri əsaslandırılmış təsəvvürdür,
 - Obyektiv gələcək vəziyyətinə nail olmaq üçün həyata keçirilən tədbirlər sistemidir,
 - Obyektin gələcək vəziyyətinin dərk olunması prosesidir
 - Obyektin qələcək vəziyyətini xaraterizə edən göstəricilərdir.
-

Sual: Sadalananlardan hansı planlaşdırma formalarına aid deyil: (Çəki: 1)

- Indikativ,
 - strateji
 - direktiv
 - cari
 - reqresiv
-

Sual: Strateji planlaşdırmanın xarakterik xüsusiyyətləri... (Çəki: 1)

- Obyektiv qələcək vəziyyətini müəyyənləşdirən məqsədlərlə bu məqsədləri reallaşdırmaq üçün tələb olunan resursların uzlaşdırılmasıdır,
 - Məqsəd və prioritetlərin iqtisadi göstəricilərin obyektin gələcək inkişafının ən mühüm istiqamətləri üzrə müəyyənləşdirilməsidir,
 - Bütün sadalananlar strateji planlaşdırmanın xüsusiyyətləridir.
 - Planın nəticələrinin zaman və kəmiyyət üzrə qəti müəyyən edilməməsidir.
 - Planın nəticələrinin müəyyən hüdüdlər üzrə müəyyən olunmasıdır.
-

Sual: Strateji planlaşdırmanın vəzifələrinə aid deyil: (Çəki: 1)

- müəssisənin uzunmüddətli dinamik inkişafının təmin olunması və mənfiətin maksimallaşdırılması,
 - Ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi,
 - ölkənin iqtisadiyyatının rəqabətə davamlılığının artırılması,
 - müəssisənin dövriyyə vəsaitlərə cari tələbatının təmin edilməsi,
 - müəssisədə daimi texniki-texnoloji, idarəetmə və s. yeniləşmələrin reallaşdırılması.
-

Sual: Strateji planlaşdırımıaya aiddir: (Çəki: 1)

- operativ planlaşdırma,
- uzunmüddətli planlaşdırma və qısa müddətli planlaşdırma,
- orta müddətli planlaşdırma və operativ planlaşdırma,

- uzunmüddətli, orta müddətli və uzaqmüddətli planlaşdırma,
 - uzaqmüddətli və operativ planlaşdırma.
-

Sual: Sadalananlardan hansı indikativ planlaşdırmanın xarakterik cəhəti deyil? (Çəki: 1)

- yerinə yetirilməsi məcburi olan göstəricilərin müəyyənləşməsi,
 - İqtisadi sistemin vəziyyətini xarakterize edən göstəricilər sisteminin hazırlanması,
 - müəyyən edilmiş göstəricilərə nail olmaq üçün zəruri tədbirlər sisteminin hazırlanması mexanizmi,
 - planların icra mexanizmi bazarının özünütənzimlənməsi ilə dövlət tənzimlənməsinin uzlaşdırılmasına əsaslanması.
 - Göstəricilər sisteminin tövsiyyədici xarakterdə olması.
-

Sual: Hansı planlaşdırma forması plan üzrə müəyyən edilmiş hədəflərin icbari icrasını nəzərdə tutur (Çəki: 1)

- strateji
 - operativ
 - uzunmüddətli
 - direktiv
 - indikativ.
-

Sual: Proqnoz özündə nəyi əks etdirmir? (Çəki: 1)

- obyektin gələcək vəziyyətini
 - obyektin gələcək inkişaf yollarını
 - obyektin gələcək vəziyyətini şərtləndirən amilləri
 - obyektin gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sistemini
 - obyektin indiki vəziyyətini
-

Sual: Sadalananlardan hansı elmi önce görmə formalarına aid deyil? (Çəki: 1)

- hipotez
 - hipotez, proqnoz
 - hipotez, plan
 - hesabat
 - plan
-

Sual: Hipoteza nəyə əsaslanır? (Çəki: 1)

- intuisiyaya
 - elmi-nəzəri baxışlara
 - maliyyə hesabatlarına
 - intuisiya və elmi nəzəri baxışlara
 - dialektika qanuna uyğunluqlarına
-

Sual: Programda nə öz əksini tapmır? (Çəki: 1)

- programın məqsədi
 - sadalananların hamısı
 - tələb olunan rensurslar
 - tələb olunan müddətlər
 - məqsəd, resurs, müddətlərin uzlaşdırılması
-

Sual: Dövlətin sosial-iqtisadi strategiyasının işlənib-hazırlanması və həyata keçirilməsi nəyə istinad edir? Səhv cavabı tapın. (Çəki: 1)

- sosial-iqtisadi inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə
- innovasiya-texnoloji inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə
- ekoloji inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə
- ərazi inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə

- xarici-iqtisadi inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə
-

Sual: Dövlətin sosial-iqtisadi strategiyasının işlənib-hazırlanması və həyata keçirilməsi nəyə istinad edir? Səhv cavabı tapın. (Çəki: 1)

- strateji prioritətlərin seçiminə
 - strateji prioritətlərin strateji, indikativ planlar, milli layihə, məqsədli proqramlar vasitəsilə yerinə yetirilməsinə
 - ekoloji inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə
 - ərazi inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə
 - xarici-iqtisadi inkişafın uzunmüddətli meyllerinin qabaqcadan görülməsinə
-

Sual: Strateji prioritətlər nə vasitəsilə yerinə yetirilir? Səhv cavabı tapın. (Çəki: 1)

- strateji planlar
 - indikativ planlar
 - milli layihə
 - məqsədli proqramlar
 - dekret planlar
-

Sual: Proqnoz, strateji və indikativ planlama və proqramlaşdırma metodologiyasına yeni yanaşma aşağıdakıları özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- uzunmüddətli proqnoz əsasında iqtisadiyyatın inkişafının dövri dinamikasının meyllerinin aşkar çıxarılması;
 - sosial sferanın inkişafının dövri dinamikasının meyllerinin aşkar çıxarılması;
 - innovasiya-texnoloji inkişafın dövri dinamikasının meyllerinin aşkar çıxarılması;
 - ərazilərin inkişafının dövri dinamikasının meyllerinin aşkar çıxarılması;
 - strateji prioritətlərin strateji, indikativ planlar, milli layihə, məqsədli proqramların dövri dinamikasının meyllerinin aşkar çıxarılması;
-

Sual: Proqnoz, strateji və indikativ planlama və proqramlaşdırma metodologiyasına yeni yanaşma aşağıdakıları özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- xarici iqtisadi əlaqələrin dövri dinamikasının meyllerinin aşkar çıxarılması;
 - strateji planlar əsasında strateji prioritətlərin seçimi
 - milli layihə əsasında strateji prioritətlərin seçimi
 - milli proqram əsasında strateji prioritətlərin seçimi
 - strateji planroqnozlar əsasında strateji prioritətlərin seçimi
-

Sual: Proqnoz, strateji və indikativ planlama və proqramlaşdırma metodologiyasına yeni yanaşma aşağıdakıları özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- strateji planlar əsasında strateji prioritətlərin seçimi
 - milli layihə əsasında strateji prioritətlərin seçimi
 - milli proqram əsasında strateji prioritətlərin seçimi
 - məqsədli proqramlar əsasında strateji prioritətlərin seçimi
 - milli planroqnozlar əsasında strateji prioritətlərin seçimi
-

Sual: Proqnoz, strateji və indikativ planlama və proqramlaşdırma metodologiyasına yeni yanaşma aşağıdakıları özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- strateji planlar əsasında strateji prioritətlərin reallaşdırılması;
 - milli layihə əsasında strateji prioritətlərin reallaşdırılması;
 - milli proqram əsasında strateji prioritətlərin reallaşdırılması;
 - məqsədli proqramlar əsasında strateji prioritətlərin reallaşdırılması;
 - məqsədli planroqnozlar əsasında strateji prioritətlərin seçimi
-

Sual: Proqnoz, strateji və indikativ planlama və proqramlaşdırma metodologiyasına yeni yanaşma

aşağıdakileri özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- dövlətin və biznesin maraqlarını uzlaşdırıran indikativ plan
 - dövlətin və biznesin maraqlarını uzlaşdırıran büdcələr
 - əsaslandırılmış korporativ strategiyaları əsasında strateji planın çevik qaydada həyata keçirilməsi
 - əsaslandırılmış dövlət strategiyaları əsasında strateji planın çevik qaydada həyata keçirilməsi
 - əsasandrılmış korporativ strategiyaları əsasında strateji proqnozlarının çevik qaydada həyata keçirilməsi
-

Sual: Proqnoz, strateji və indikativ planlama və programlaşdırma metodologiyasına yeni yanaşma aşağıdakileri özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- globallaşma şəraitində milli iqtisadiyyatın sosial istiqamətini təmin edən strateji planların işlənib-hazırlanmasında elmin və təhsilin tərəfdəşlığı prinsipi.
 - globallaşma şəraitində milli iqtisadiyyatın sosial istiqamətini təmin edən strateji planların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliği prinsipi.
 - globallaşma şəraitində milli iqtisadiyyatın sosial istiqamətini təmin edən strateji proqramların işlənib-hazırlanmasında elmin və təhsilin tərəfdəşliği prinsipi.
 - globallaşma şəraitində milli iqtisadiyyatın sosial istiqamətini təmin edən strateji proqramların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliği prinsipi.
 - globallaşma şəraitində milli iqtisadiyyatın sosial istiqamətini təmin edən strateji proqnozlarının işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliği prinsipi
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Strateji planlaşdırma ilə indikativ planlaşdırma arasında hansı əlaqələr mövcuddur: (Çəki: 1)

- indikativ planlaşdırma strateji planlaşdırma üçün əsasdır.
 - Indikativ planlaşdırma strateji planlaşdırmanın məqsədlərinin reallaşdırılmasında işçi mexanizmidir.
 - Indikativ planlaşdırma ilə strateji planlaşdırma arasında hər hansı əlaqələr mövcud deyil.
 - Strateji planların göstəricilər sistemi indikativ planlaşdırma vasitəsilə müəyyən olunur.
 - Strateji planlaşdırma indikativ planlaşdırmanın işçi sənədinin hazırlanması prosesidir.
-

Sual: Proqramm nədir: (Çəki: 1)

- məqsədlər, resurslar və müddətlər üzrə uzlaşdırılmış tədbirlər sisteminin əks olunduğu sənəd,
 - İqtisadi və sosial inkişafı müəyyənləşdirən tədbirlər toplusu.
 - sosial-iqtisadi sistemin inkişaf göstəricilərinin məcmusu.
 - Sosial-iqtisadi inkişaf hədəflərini əks etdirən sənəd
 - Sosial-iqtisadi inkişaf prioritətlərini müəyyənləşdirən sənəd.
-

Sual: Plpnlaşdırma işinin formallaşması hansı tarixi mərhələdə baş verib (Çəki: 1)

- Qədim Roma sivilizasiyası dövründə
 - Sovetlər İttifaqının yaranması və mövcudluğu dövründə,
 - sənaye erasının təşəkkülü dövründə
 - Sənaye cəmiyyətinin inkişafı dövründə
 - postsənaye cəmiyyətinin təşəkkülü mərhələsində.
-

Sual: Makrosəviyyədə planlaşdırma ilk dəfə hansı ölkədə həyata keçirilib? (Çəki: 1)

- ABŞ

- Yaponiya
 - Böyük Britaniya,
 - Cin
 - Sovetlər İttifaqı.
-

Sual: Bazar iqtisadiyyatı ölkələrində makroiqtisadi planlaşdırmanın təşəkkülünü nə şərtləndirib? (Çəki: 1)

- 1 dünya müharibəsinin nəticələri
 - Sənayenin sürətli inkişafı,
 - 1929-33-cü illərin Böyük Depresiyası,
 - 11 dünya müharibəsinin nəticələri.
 - enerji böhranı.
-

Sual: Sadalananlardan hansı Fransanın makroiqtisadi planlaşdırma təcrübəsinin xarakterik xüsusiyyətlərinə aiddir: (Çəki: 1)

- Strateji planlaşdırma ölkənin dünya iqtisadiyyatındaki yerinin müəyyənləşdirməsinə yönəlir.
 - Strateji planlaşdırma cəmiyyətin sosial stabilliyinə yönəlir.
 - Strateji planlaşdırma milli və regional səviyyələri əhatə edir.
 - Milli səviyyədə strateji planlaşdırmanın bir regional meyar üzrə strateji planlaşdırmanı isə digər dövlət orqanı həyata keçirilir.
 - Sadalananların hamısı.
-

Sual: AFR – də makroiqtisadi planlaşdırmanın ən xarakterik cəhəti nədir. (Çəki: 1)

- Planlaşdırında köməkçi elmi – texniki orqanların iştirakı.
 - Makroiqtisadi planlaşdırmanın milli nə regional səviyyələri əhatə etməsi.
 - Planlaşdırında bir neçə dövlət orqanının iştirakı.
 - Orta müddətli (4 illik) «məqsədli layihələrin» hazırlanması.
 - Planlaşdırında az sayılı göstəricilərdən istifadə
-

Sual: Yapon strateji planlaşdırılması. (Çəki: 1)

- Tənzimləyici xarakterdədir.
 - Imperativdir.
 - Stimullaşdırıcıdır.
 - Stimullaşdırıcı və indikativdir.
 - Indikatidir.
-

Sual: Çin Xalq Respublikasındı müasir makroiqtisadi planlaşdırma nə ilə xarakterizə olunur: (Çəki: 1)

- Planlanların çoxsaylı direktiv göstəricilər üzrə hazırlanması ilə
 - Direktiv planlaşdırında indikativ planlaşdırımıaya keçidlə.
 - Plan göstəricilərinin yalnız indikativ xarakterdə olması ilə.
 - Makroiqtisadi planların sahələr üzrə hazırlanması ilə
 - Planların həm ölkə, həm də regionlar üzrə hazırlanması ilə
-

Sual: Çin hökuməti 2020 – ildə ÜDM-in 2000-ci ilə nisbətən neçə dəfə artmasını planlaşdırır: (Çəki: 1)

- 4 dəfə
 - 2 dəfə
 - 3 dəfə
 - 2,5 dəfə
 - 5 dəfə
-

Sual: ABŞ – da makroiqtisadi proqnozlaşdırında hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- Məşgulluq səviyyəsi və istehlak qiymətləri indeksi
- ÜDM-in və investisiyaların həcmi
- Mənzil tikintisinin həcmi və xəzinə biletlərinin 90 günlük kursu

- İşsizlik səviyyəsi və istehlakın həcmi
 - Sadalanan göstəricilərin hamisindən istifadə olunur.
-

Sual: ABŞ makroiqtisadi «proqnoz sənayesində» neçə federal dövlət orqanı və kommersiya təşkilatı cəmlənib? (Çəki: 1)

- 2 federal orqan və 5 kommersiya təşkilatı
 - 1 federal orqan və 3 kommersiya təşkilatı
 - 3 federal orqan və 2 kommersiya təşkilatı
 - 1 federal orqan və 5 kommersiya qurumu
 - 2 federal orqan və 4 kommersiya qurumu
-

Sual: Proqnoz, strateji və indikativ planlama və programlaşdırma metodologiyasına yeni yanaşma aşağıdakılari özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- qloballaşma şəraitində milli iqtisadiyyatın innovasiya xarakterini təmin edən strateji planların işlənib-hazırlanmasında elmin və təhsilin tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın innovasiya xarakterini təmin edən strateji planların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın innovasiya xarakterini təmin edən strateji proqramların işlənib-hazırlanmasında elmin və təhsilin tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın innovasiya xarakterini təmin edən strateji proqramların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın innovasiya xarakterini təmin edən strateji proqnozların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliyi prinsipi.
-

Sual: Proqnoz, strateji və indikativ planlama və programlaşdırma metodologiyasına yeni yanaşma aşağıdakılari özündə ehtiva edir: Səhv cavabı tapın. (Çəki: 1)

- qloballaşma şəraitində milli iqtisadiyyatın rəqabətədavamlığını təmin edən strateji planların işlənib-hazırlanmasında elmin və təhsilin tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın rəqabətədavamlığını təmin edən strateji planların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın rəqabətədavamlığını təmin edən strateji proqramların işlənib-hazırlanmasında elmin və təhsilin tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın rəqabətədavamlığını təmin edən strateji proqramların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliyi prinsipi.
 - qloballaşma şəraitində milli iqtisadiyyatın rəqabətədavamlığını təmin edən strateji proqnozların işlənib-hazırlanmasında dövlət strukturlarının və sahibkarlığın tərəfdəşliyi prinsipi.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipleri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Dövlətin perspektiv strategiyasının hazırlanmasının çıxış nöqtəsində dünya meylləri nəzərə alınmaqla ölkənin sosial-demoqrafik inkişafının uzunmüddətli və ya daşça uzun məddətli proqnozlaşdırılması durur.
 - Dövlətin perspektiv strategiyasının hazırlanmasının çıxış nöqtəsində dünya meylləri nəzərə alınmaqla ölkənin iqtisadi inkişafının uzunmüddətli və ya daşça uzun məddətli proqnozlaşdırılması durur.
 - Dövlətin perspektiv strategiyasının hazırlanmasının çıxış nöqtəsində dünya meylləri nəzərə alınmaqla ölkənin innovasiya-texnoloji inkişafının uzunmüddətli və ya daşça uzun məddətli proqnozlaşdırılması durur.
 - Dövlətin perspektiv strategiyasının hazırlanmasının çıxış nöqtəsində dünya meylləri nəzərə alınmaqla ölkənin ekoloji inkişafının uzunmüddətli və ya daşça uzun məddətli proqnozlaşdırılması durur.
 - Dövlətin perspektiv strategiyasının hazırlanmasının çıxış nöqtəsində dünya meylləri nəzərə alınmaqla ölkənin siyasi-ictimai inkişafının uzunmüddətli və ya daşça uzun məddətli proqnozlaşdırılması durur.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipleri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Dövlətin perspektiv strategiyasının hazırlanmasının çıxış nöqtəsində dünya meylləri nəzərə alınmaqla ölkənin ərazi inkişafının uzunmüddətli və ya daşça uzun məddətli proqnozlaşdırılması durur.
- Dövlətin perspektiv strategiyasının hazırlanmasının çıxış nöqtəsində dünya meylləri nəzərə alınmaqla ölkənin xarici-iqtisadi inkişafının uzunmüddətli və ya daşça uzun məddətli proqnozlaşdırılması durur.

- Uzunmüddətli proqnoz perspektiv milli maraqlara daha artıq dərəcədə cavab verən optimal dinamikaya daha yaxın olan trayektoriyani təmin edən strateji prioritətlərin seçimi üçün təməl kimi çıxış edir.
 - Uzunmüddətli proqnoz indiki və gələcək nəsillərin ehtiyaclarına daha artıq dərəcədə cavab verən optimal dinamikaya daha yaxın olan trayektoriyani təmin edən strateji prioritətlərin seçimi üçün təməl kimi çıxış edir.
 - Uzunmüddətli proqnoz indiki və gələcək nəsillərin ehtiyaclarına daha artıq dərəcədə cavab verən optimal dinamikaya daha yaxın olan trayektoriyani təmin edən strateji prioritətlərin seçimi üçün təməl kimi çıxış edir.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipləri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Dövlət strateji tənzimlənməsində növbəti yanaşma – 15-20 illik üfüqə malik strateji planın işlənilib-hazırlanmasıdır (dövri olaraq korreksiya edərək uzadılmaqla).
 - Strateji plan çərçivəsində strateji prioritətlərin reallaşdırılmasının konkret mexanizmi kimi – ortamüddətli perspektiv üçün hökumətin təsdiqlədiyi məqsədli proqramlar çıxış edir.
 - Strateji planların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji proqramların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji proqnozlar çərçivəsində strateji prioritətlərin reallaşdırılmasının konkret mexanizmi kimi – ortamüddətli perspektiv üçün hökumətin təsdiqlədiyi məqsədli proqramlar çıxış edir.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipləri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Strateji planların həyata keçirilməsi qısa müddətli (bir illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji proqramların həyata keçirilməsi qısa müddətli (bir illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji planların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji proqramların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji proqnozların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipləri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Strateji planın və proqramların qarşılıqlı şəkildə uzlaşdırılması ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji planın və proqramların qarşılıqlı şəkildə uzlaşdırılması qısa müddətli (bir illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji planların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji proqramların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
 - Strateji proqnozların həyata keçirilməsi ortamüddətli (3-5 illik) indikativ planlar vasitəsi ilə aparılır.
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	20
Maksimal faiz	20
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: ABŞ –ın energetik proqnozlarına görə bu ölkənin hidrogen energetikasına tam keçidi nə vaxta reallaşmalıdır? (Çəki: 1)

- 2020 - 2030- cu illərdə
- 2050 - 2060- ci illərdə
- 2025 - 2035 - ci illərdə
- 2015 - 2025 - ci illərdə
- 2030 – 2040 – ci illərdə

Sual: Uzunmüddətli makroiqtisadi proqnozlaşdırma zərurəti nə şərtləndirir? (Çəki: 1)

- Sosialdemokratik tsikllər, texnoloji tsikllər, iqtisadi tsikllər, iri investisiya layihələrinin xərcini ödəməsinin uzunmüddətliliyi
 - Sosidemoqrafik, texnoloji tsikllər və enerji böhranları
 - Iqtisadi böhranlar texnoloji dəyişmələr
 - Iri investisiya layihələrinin xərcinin ödəməsinin uzunmüddətliliyi və sosidemoqrafik dəyişmələr
 - Iqtisadiyyatdakı struktur dəyişmələri, işsizlik problemi
-

Sual: Genetik proqnozlaşdırma yanaşması nəyə əsaslanır (Çəki: 1)

- Obyektin inkişaf tarixinin təhlilinə
 - Obyektin inkişafını şərtləndirən əsas amillərin müəyyən edilməsində
 - Obyektin inkişaf qanuna uyğunluqları və meyllərinin müəyyən edilməsinə
 - Inkişaf proseslərinə məqsədyönlü təsire
 - Obyektin inkişaf qanuna uyğunluqları əsasında hipotezlərin formalaşmasına
-

Sual: Normativ proqnozlaşdırma yanaşması nəyə əsaslanır? (Çəki: 1)

- İctimai tələbatların dərki, məqsəd və resurs bazasının müəyyənləşməsi, məqsədyönlü təsire
 - Iqtisadi inkişaf meyllərin və inkişafa təsir edən amillərin müəyyən edilməsini
 - Inkişaf üçün zəruri olan resurs bazasının müəyyən edilməsinə
 - Texnoloji situasiyanın təhlilinə
 - Inkişaf tarixinin təhlilinə
-

Sual: N-d. Kondratyev nəzəriyyəsinə görə proqnozlaşdırmanın nəzəri əsasını hansı qanuna uyğunluqlar təşkil edir? (Çəki: 1)

- Statistika qanuna uyğunluqları
 - Sosial inkişaf və iqtisadi artım qanuna uyğunluqları
 - Statistika, dinamika və sosiogenetika qanuna uyğunluqları
 - Dinamika qanuna uyğunluqları
 - Riyazi qanuna uyğunluqlar
-

Sual: Sosiogenetika qanuna uyğunluqları nəyi aşkara çıxarmağa imkan yaradır? (Çəki: 1)

- Iqtisadi sistemin genotipinin irliliyini
 - Mühitdəki dəyişmələrin təsiri ilə iqtisadi sistemdə baş verən dəyişmələri
 - iqtisadi sistemin kortəbi və məqsədyönlü seçim mövzusunu seçmələri
 - A,B
 - A,B,V.
-

Sual: Makroproqnozlaşdırmanın metodoloji əsaslarını hansı nəzəri mənbələr təşkil edir. (Çəki: 1)

- Tsikllər nəzəriyyəsi, sivilizasiyaların inkişafı nəzəriyyəsi
 - Noosfer nəzəriyyəsi, balans metodu
 - Sivilizasiya inkişaf nəzəriyyəsi, noosfer nəzəriyyə, balans metodiki, tsikllər nəzəriyyəsi
 - Balans metodu, tsikllər nəzəriyyəsi
 - Sivilizasiya inkişaf nəzəriyyəsi, balans metodu
-

Sual: Forsayt özündə nəyi eks etdirir? (Çəki: 1)

- Strateji inkişaf perspektivlərinin ekspert qiymətləndirilməsi metodları sistemini
 - Texnoloji inkişaf yollarının aşkarlanması
 - 5 -10 illik müddətdə elmi-texnoloji inkişaf perspektivlərinin qiymətləndirilməsini
 - Strateji inkişaf perspektivlərini müəyyən edən faktorların aşkarlanması
 - Sosial-iqtisadi inkişaf alternativlərini
-

Sual: Forsayt metodologiyasının tətbiq sferasına aid deyil (Çəki: 1)

- Ölkənin strateji innovasiya inkişaf proqramları
 - Strateji sosial inkişaf proqrammı
 - İqtisadiyyat sahələrinin strateji inkişaf senariləri
 - Müəssidə istehsalın genişlənməsi layihəsi
 - Milli elmi-texniki inkişaf proqramları
-

Sual: Sadalananlardan hansı proqnozlaşdırma metoda deyil. (Çəki: 1)

- Proqramm – məqsədli metod
 - Mexaniki ekstrapolyasiya
 - Borametrik metod
 - Ekspert rəyləri
 - Ekonometrik metod
-

Sual: Mexaniki ekstrapolyasiya metoduna görə... (Çəki: 1)

- Kəmiyyətindən proqnozlaşdırılan göstərici bu gənə gəstəriciyə mütənasib dəyişmir,
 - proqnozlaşdırılan göstərici ilə bu gənə gəstərici arasında hər hansı korrelyasiya əlaqələri mövcud deyil,
 - proqnozlaşdırılan vəziyyət məqsədyönlü təsirlə müəyyənləşir,
 - proqnozlaşdırılan vəziyyətlə mövcud vəziyyət arasında sinergetik əlaqələr var,
 - proqnozlaşdırılan vəziyyətlə mövcud arasındaki əlaqələr funksionaldır.
-

Sual: Sabit ekstrapolyasiya metoduna görə: (Çəki: 1)

- proqnozlaşdırılan vəziyyətin mövcud vəziyyətdən fərdi proporsianaldır,
 - proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətdən fərqlənmir,
 - proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətə nisbətən eks-proporsional dəyişir,
 - proqnozlaşdırılan vəziyyətin mövcud vəziyyətdən fərqli müntəzəm xarakterdədir,
 - proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətə nisbətən qeyri-müntəzəm dəyişir.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipləri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Strateji planlarının icrası ortamüddətli maliyyə planları vasitəsilə aparılır.
 - Strateji planlarının icrası illik maliyyə planları vasitəsilə aparılır.
 - Strateji planlarının icrası ortamüddətli büdcələr vasitəsilə aparılır.
 - Strateji planlarının icrası illik büdcələr vasitəsilə aparılır.
 - Strateji planlarının icrası uzunmüddətli büdcələr vasitəsilə aparılır.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipləri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Strateji proqramlarının icrası ortamüddətli maliyyə planları vasitəsilə aparılır.
 - Strateji proqramlarının icrası ortamüddətli büdcələr vasitəsilə aparılır.
 - Strateji proqramlarının icrası illik maliyyə planları vasitəsilə aparılır.
 - Strateji proqramlarının icrası illik büdcələr vasitəsilə aparılır.
 - Strateji proqramlarının icrası uzunmüddətli büdcələr vasitəsilə aparılır.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipləri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- İndikativ planlarının icrası ortamüddətli maliyyə planları vasitəsilə aparılır.
 - İndikativ planlarının icrası ortamüddətli büdcələr vasitəsilə aparılır.
 - İndikativ planlarının icrası illik maliyyə planları vasitəsilə aparılır.
 - İndikativ planlarının icrası illik büdcələr vasitəsilə aparılır.
 - İndikativ planlarının icrası uzunmüddətli büdcələr vasitəsilə aparılır.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipleri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- İndikativ proqramların icrası ortamüddətli maliyyə planları vasitəsilə aparılır
 - İndikativ proqramların icrası illik maliyyə planları vasitəsilə aparılır.
 - İndikativ proqramların icrası illik büdcələr vasitəsilə aparılır.
 - İndikativ proqramların icrası ortamüddətli büdcələr vasitəsilə aparılır.
 - İndikativ proqramların icrası uzunmüddətli büdcələr vasitəsilə aparılır.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipleri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Uzunmüddətli proqnozlar əsaslandırılırlar, nəzərdə tutulan struktur dəyişmələrini tarazlaşdırmağa kömək edən makromodellərdən istifadə olunur.
 - Uzunmüddətli proqnozlar əsaslandırılırlar, nəzərdə tutulan struktur dəyişmələrinin iqtisadi nəticələrini nəzərə almağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli proqnozlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrini tarazlaşdırmağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli proqnozlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrinin iqtisadi nəticələrini nəzərə almağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli proqnozlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələri əsaslandırmağa kömək edən makromodellərdən istifadə olunur.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipleri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Uzunmüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrini tarazlaşdırmağa kömək edən makromodellərdən istifadə olunur.
 - Uzunmüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrinin iqtisadi nəticələrini nəzərə almağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrini tarazlaşdırmağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrinin iqtisadi nəticələrini nəzərə almağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələri əsaslandırmağa kömək edən makromodellərdən istifadə olunur.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipleri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- Uzunmüddətli indikativ planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrini tarazlaşdırmağa kömək edən makromodellərdən istifadə olunur.
 - Uzunmüddətli indikativ planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrinin iqtisadi nəticələrini nəzərə almağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli indikativ planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrini tarazlaşdırmağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli indikativ planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrinin iqtisadi nəticələrini nəzərə almağa kömək edən makromodellərdən istifadə olunur.
 - Ortamüddətli indikativ planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələri əsaslandırmağa kömək edən makromodellərdən istifadə olunur.
-

Sual: Bazar iqtisadiyyatının ümumi strateji idarəetmə sisteminin qurulmasının başlıca prinsipleri sırasında aşağıdakılari xüsusilə göstərmək olar. Səhv cavabı tapın. (Çəki: 1)

- İndikativ planların icrası illik maliyyə planları vasitəsilə aparılır.
- İndikativ planların icrası illik büdcələr vasitəsilə aparılır.
- Ortamüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrini tarazlaşdırmağa kömək edən makromodellərdən istifadə olunur.
- Ortamüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələrinin iqtisadi nəticələrini nəzərə almağa kömək edən makromodellərdən istifadə olunur.
- Ortamüddətli strateji planlar əsasandrılırlar, nəzərdə tutulan struktur dəyişmələri əsaslandırmaşa kömək edən makromodellərdən istifadə olunur.

BÖLME: 0201

Ad	0201
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: 2011-ci ildə ÜDM 40 mld manatdırsa, sabit ekstrapolyasiya metoduna görə 2012-ci ildə ÜDM-in həcmi nəyə bərabər olar? (Çəki: 1)

- 45 mld manata
 - 35 mld manata
 - 40 mld manata
 - 42 mld manata
 - 39 mld manata
-

Sual: Hansı formul proporsional dəyişən ekstropolyasiya metodunu xarakterizə edir: (Çəki: 1)

$C = f(\Delta C, g_0, g_1, g_j^+, E, V)$

- $Y_{t+1} = Y_t + K$
- $Y_{t+1} = Y_t - K$

$$Y_{t+1} = Y_t + \frac{\Delta Y}{K}$$

$$Y_{t+1} = Y_t + k \cdot \Delta_{t-1}$$

-
-

Sual: 2011-ci ildə ÜDM= 40 mld manat, $k=1,5$ olarsa, proporsional dəyişən ekstropolyasiya modelinə görə 2012-ci ildə ÜDM həcmi nəyə bərabər olar? (Çəki: 1)

- 46 mld manat
 - 42 mld manat
 - 44 mld manat
 - 45 mld manat
 - 47 mld manat
-

Sual: Zaman sıraları nədən təşkil olunur: (Çəki: 1)

- müvafiq mərhələlərə uyğun olan müxtəlif göstəricilərdən
 - üç illik məhsul satışı göstəricilərdən,
 - 5 illik məhsul istehsalı göstəricilərindən,
 - 10 illik qiymət göstəricilərindən
 - 6 illik artım templəri göstəricilərindən.
-

Sual: Zaman sıralarında hansı variasiya mənbələri var? (Çəki: 1)

- Trend
 - trend, mövsümi dəyişmələr,
 - trend, mövsümi dəyişmələr, tsiklik dəyişmələr, qeyri-müntəzəm hadisələr,
 - trend, mövsümi dəyişmələr, tsiklik dəyişmələr, qeyri-müntəzəm hadisələr, siyasi-qeyri-stabillik
 - mövsümi dəyişmələr, tsiklik dəyişmələr.
-

Sual: Müəssisə 2010-cu ilin 1 kvartalında 190 min, 2-ci kvartalda 370 min, 3-cü kvartalda 300 min, 4-cü kvartalda 220 min manatlıq, 2011-ci ilin 1 kvartalında isə 280 min manatlıq məhsul satıb. 2010-cu ilin 3-cü kvartalı üçün mövsümi indeks neçə olar? (Çəki: 1)

- 0,76
 - 0,84
 - 0,96
 - 1,2
 - 1,07
-

Sual: Barometrik metoda görə gələcək... (Çəki: 1)

- bu gün baş verən hadisələr əsasında proqnoz laşdırıla bilər
 - uzunmüddətli tarixi dövrün təhlili əsasında proqnozlaşdırıla bilər
 - ehtimal olunan elmi-texniki yeniləşmələr əsasında proqnozlaşdırıla bilər.
 - bu gün baş verən hadisələr əsasında proqnozlaşdırıla bilməz
 - uzunmüddətli tarixi dövr əsasında proqnozlaşdırıla bilməz.
-

Sual: Sadalananlardan hansı üst-üstə düşən göstəricilərə aid deyil? (Çəki: 1)

- məşgulların sayı,
 - fərdi gəlirlər
 - dövriyyədə olan pul kütləsi,
 - sənaye istehsalı indeksi,
 - istehsal və ticarət həcmi.
-

Sual: Sadalananlardan hansı önləyici göstəricilərə aiddir? (Çəki: 1)

- orta işsizlik müddəti,
 - məşgulları sayı
 - orta bank faiz dərəcəsi,
 - kommersiya borcları,
 - Tikintiyə yeni icarələrin indeksi.
-

Sual: Sadalananlarda hansı geçmiş göstəricilərə aiddir (Çəki: 1)

- istehlak kreditin fərdi gəlirə nisbəti
 - sənaye istehsalı indeksi
 - istehlak malları üçün yeni sıfarişlər
 - səhmlərin qiyməti indeksi
 - materialların qiymətinin dəyişməsi
-

Sual: Delfi metodu nəyə əsaslanır. (Çəki: 1)

- bir neçə ekspertin rəyinə
 - yüz ekspertin rəyinə
 - bir neçə min nəfər ekspertin rəyinə
 - əsas on ekspert tərəfindən makroiqtisadi göstəricilərin təhlili əsasında hazırlanmış rəyə
 - 1000 nəfər ekspertin rəyinə
-

Sual: Əgər diffuziya indeksi 70%-dirsə iqtisadiyyatda nə gözlənilir (Çəki: 1)

- iqtisadiyyatın stabiləməsi
 - iqtisadiyyatın tənəzzülü
 - istehsalın qismən ixtisası
 - istehsal həcmının dəyişməməsi
 - iqtisadi artım
-

Sual: SWOT analizdə nə öyrənilmir? (Çəki: 1)

- firmanın zəif tərəfləri
 - firmanın güclü tərəfləri
 - firmanın inkişaf imkanları
 - firmadaxili risklər
 - siyasi risklər
-

Sual: Makroiqtisadi planlaşdırımda hansı metoddan istifadə olunur? (Çəki: 1)

- balans metodu
 - normativ metodu
 - ekonometrik metod
 - normativ metod
 - rentabellik indeksi
 - trend metodu
-

BÖLMƏ: 0202

Ad 0202

Suallardan 15

Maksimal faiz 15

Sualları qarşıdırmaq

Suallar təqdim etmək 2 %

Sual: Delfi metodu adətən hansı müddət üçün proqnozlaşdırımda istifadə edilir? (Çəki: 1)

- bir illik müddət üçün
 - uzunmüddətli perspektiv üçün 30 ilədək
 - 3 illik müddət üçün
 - 5 illik müddət üçün
 - kvartal üçün
-

Sual: Əgər 10 önləyici göstəricindən 7-si artırsa, diffuziya indeksi nəyə bərabər olar? (Çəki: 1)

- 50%
 - 30%
 - 45%
 - 1,0
 - 0,7
-

Sual: SWOT- analizdə nə aydınlaşdırılır (Çəki: 1)

- firmanın zəif və güclü tərəfləri, imkanlar və risiklər
 - siyasi risklər
 - texnoloji problemlər
 - texnoloji, iqtisadi, sosial mühit
 - iqtisadi mühit
-

Sual: STEP analizdə nə aydınlaşdırılır? (Çəki: 1)

- mövcud texnoloji və siyasi mühit
 - firmanın zəif və güclü tərəfləri
 - sosial, texnoloji iqtisadi, siyasi mühit
 - texnoloji yeniləşmələr
 - elmi-texniki tərəqqi problemi
-

Sual: Ssenari yazılıması metodu. (Çəki: 1)

- proqnozlaşdırılan obyektin vəziyyəti uyğun obyektlərin keçmiş inkişaf anlogiyanın əsasında müəyyənlenşdirir
 - yalnız obyektin gələcək vəziyyətinin kəmiyyət xarakteristikasını müəyyənlenşdirir
 - Obyektin gələcək və keçmiş vəziyyəti arasında məntiqi əlaqələri aşkarlayır
 - Yalnız obyektin gələcək vəziyyətinin keyfiyyət xaraktersikasını aşkarlayır
 - Mövcud şəraitin müxtəlif vəziyyətlərinə müvafiq olaraq, obyektin gələcəkdə vəziyyətinin fərqliliyinin məntiqi ardıcılıqla müəyyənlenşdirir.
-

Sual: Kritik texnologiyalar metodu hansı ölkələrdə proqnozlaşdırma işlərində istifadə edilmir (Çəki: 1)

- Rusiya
 - ABŞ
 - Yaponiya
 - Macarıstan
 - Fransa
-

Sual: Hansı komponent strateji planlaşdırmanın, mahiyyətini müəyyənlenşdirmir? (Çəki: 1)

- Sosial-iqtisadi sistemin məqsədi
 - Sosial-iqtisadi sistemin resursları
 - Zaman
 - Sosial-iqtisadi sistemin məkan strukturu
 - Sosial-iqtisadi sistemin təşkilati strukturu
-

Sual: Məqsəd özündə nəyi əks etdirir? (Çəki: 1)

- Obyektin arzu olunan vəziyyətini
 - Sosial-iqtisadi sistemin sürətli inkişafını
 - Sosial-iqtisadi sistemin davamlı inkişafını
 - Sosial-iqtisadi sistemin artım templərinin azaldılmasını
 - Obyektin mövcud vəziyyətini
-

Sual: Eviristik proqnozlaşdırma metodu nəyə əsaslanır? (Çəki: 1)

- mövcud fakt və göstəricilərin təhlilinə
 - iqtisadi göstəricilərin riyazi modellər əsasında təhlilinə
 - Tədqiqatlara və əvvəl nəmalum olan faktların müəyyənlenşməsinə
 - «məsrəf -buraxılış» modelinə
 - sahələrarası balans modelinə
-

Sual: Faktraloji metod nəyə əsaslanır? (Çəki: 1)

- Ekspert rəylərinə
 - Müxtəlif tədqiqatlara
 - Fakt və göstəricilərin məntiqi təhlilinə
 - Riyazi modellərə
 - Fakt və göstəricilərin məntiqim təhlili, riyazi modellərə
-

Sual: Sadalananlardan hansı planlaşdırma prinsipinə aid deyil? (Çəki: 1)

- Alternativlik
 - Rentabellik
 - Optimallıq
 - Prioritetlik
 - Proporsionallıq
-

Sual: Optimallıq prinsipi planın reallaşması üçün lazım olan. (Çəki: 1)

- Vaxtin optimallaşdırılmasını nəzərdə tutur
- Idarəetmə işlərinin çevikliyini nəzərdə tutur

-
- Müddət və resursların optimal həddə olmasını nəzərdə tutur
 - İşçi qüvvəsinin minimallaşdırılmasını nəzərdə tutur
 - materialların məsrəfini minimallaşdırmağa nəzərdə tutur?
-

Sual: indikativ planlaşdırma əsasən hansı müddəti əhatə edir? (Çəki: 1)

- 1 il
 - 3-5 illik müddəti
 - 10 illik müddəti
 - 10-20 illik müddəti
 - 20 ildən yuxarı müddəti
-

Sual: Hansı programlar Azərbaycan Respublikasında reallaşdırılır? (Çəki: 1)

- heç biri
 - turizmin inkişafı programı
 - yoxsulluğun azaldılması
 - informasiya texnologiyaları sektorunun inkişafı
 - hamis
-

Sual: Əgər 10 önləyici göstəricidən 5-i artırsa, diffuziya indeksi nəyə bərabər olar? (Çəki: 1)

- 30%
 - 45%
 - 0,5%
 - 0,7
 - 0,6
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sadalananlardan hansı planlaşdırma göstəricilərinə aid deyil? (Çəki: 1)

- natural göstəricilər
 - Kəmiyyət göstəriciləri
 - İqtisadi effektivlik göstərici
 - müqayisəli göstəricilər
 - Səhih göstəricilər
-

Sual: Mütləq göstəricilərdə nə öz əksini tapa bilməz? (Çəki: 1)

- planlaşdırılan məhsul buraxılışının natural həcmdə ifadəsi
 - Planlaşdırılan məhsul buraxılışının dəyər ifadəsi
 - Planlaşdırılan məhsul buraxılışı həcminin hesabat dövrü ilə müqayisəsi
 - Planlaşdırılan məhsul buraxılışı üçün lazım olan xammalın həcmi
 - Planlaşdırılan məhsul buraxılışı üçün lazım olan materialların həcmi
-

Sual: Sadalananlardan hansı makroiqtisadi plan göstəriciləri deyil? (Çəki: 1)

- xalis cari dəyər
- Mənfəət və zərərlər
- Qiymət indeksi

-
- ⚡ Əlavə dəyər
 - ⚡ Məhsul buraxılışı
-

Sual: Sadalananlardan hansı sahə plan göstəricisi deyilir (Çəki: 1)

- ⚡ Əlavə dəyər
 - ⚡ Mənfəət
 - ⚡ Milli gəlir
 - ⚡ Məhsul buraxılışı
 - ⚡ Qiymət indeksi
-

Sual: Sadalananlardan hansı regional plan göstəricisi deyil? (Çəki: 1)

- ⚡ Əlavə dəyər
 - ⚡ ÜDM
 - ⚡ Məcmu milli məhsul
 - ⚡ Mənfəət
 - ⚡ Məhsul buraxılışı
-

Sual: Sadalananlardan hansı təsdiq edilmiş gəstərici deyil (Çəki: 1)

- ⚡ Sosial normativlər
 - ⚡ Ekoloji normativlər
 - ⚡ İqtisadi normativlər
 - ⚡ Müəssisənin mənfəəti
 - ⚡ Dövlət sifarişi
-

Sual: Indikativ planlaşdırma (Çəki: 1)

- ⚡ Mütəxəssis ekspertlərin rəyinə əsaslanır
 - ⚡ Birbaşa iqtisadi hesablamalara əsaslanır
 - ⚡ Riyazi modellərə əsaslanır
 - ⚡ Sosial və iqtisadi normativlərə əsaslanır
 - ⚡ Sahələrarası balans metoduna əsaslanır
-

Sual: Balans metodu. (Çəki: 1)

- ⚡ Qarşılıqlı əlaqəli göstəricilərin uzlaşdırılmasına əsaslanır
 - ⚡ Mütəxəssis rəylərinə əsaslanır
 - ⚡ Statistik göstəricilərin təhlilinə əsaslanır
 - ⚡ İqtisadi sistemlərdəki proseslərin hissələrə bölünub təhlil olunmasını əsaslanır
 - ⚡ İstehsal xərclərin normalarına əsaslanır.
-

Sual: Normativ planlaşdırma metodunda nədən istifadə olunmur? (Çəki: 1)

- ⚡ Sosial normativlərdən
 - ⚡ Ekoloji normativlərdən
 - ⚡ Yaşayış minimum göstəricisindən
 - ⚡ Minimal istehlak zənbili göstəricisindən
 - ⚡ Əhalinin nominal gəlirləri göstəricisindən
-

Sual: İstehlak tələbatını planlaşdırmağa imkan yaradan makroiqtisadi modeli hansıdır? (Çəki: 1)

$$C = f(\Delta C_i, g_i, g_j, g_k, B, V) \quad \text{④}$$



$C = f(\Delta C_1, g_0, g_j, B, V, K)$

$C = f(\Delta C_1, g_0, g_j, B, V, K)$

$C = f(\Delta C_1, g_0, g_j, B, V)$

$C = f(\Delta C_1, g_0, g_j, g_i, B, V)$

Sual: ABŞ-da istehlak tələbatını proqnozlaşdırmaq üçün hansı ekonometrik modeldən istifadə olunur:
(Çəki: 1)

$C = f(g_0)$
 $C = f(\Delta C_1, g_0, g_j, g_g, B, V)$

$C = 0,47 + 0,999C + 0,17Y_{-1} - 7,134\Delta PC$

$C = a + bC + kY_{-1} - \Delta PC$

$C = b * C + kY_{-1} - \Delta PC$

Sual: Əsas qiymətlərlə məhsul buraxılışını 40 mlrd manat aralıq istehsalı 15 mlrd manat planlaşdırılırsa, əlavə dəyər nəyə bərabər olacaq? (Çəki: 1)

- 55 mlrd manat,
 - 25 mlrd manat
 - 2,6 mlrd manat
 - 27,5 mlrd manat
 - 12,5 mlrd manat
-

Sual: Gəlirlərin təkrar bölgüsü hesabında milli gəlir 30 mlrd alınan transfertlər 2 mlrd, verilən tərənsfert 1 mlrd planlaşdırılıb. Sərəncamda qalan gəlirin məbləği necə olmalıdır: (Çəki: 1)

- 33 mlrd
 - 27 mlrd
 - 29 mlrd
 - 31 mlrd
 - 30 mlrd
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	14
Maksimal faiz	14
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Biznes planın maliyyə planı bölməsində nə əksini tapmır: (Çəki: 1)

- satışdan daxilolmalar
- istehsal xərcləri

- layihənin maliyyələşdirmə mənbələri
 - istehsalın zərərsizlik həddi
 - material təchizatıçısı firmaların siyahısı
-

Sual: İstehsal planında nə öz əksini tapmır: (Çəki: 1)

- satışdan daxilolmalar
 - xammal və material alqısı
 - ətraf mühitin mühafizəsi məsrəfləri
 - istehsal gücərinin artırılması
 - istehsal axınları sxemi
-

Sual: Müəssisənin strateji planında hansı məsələ öz əksini tapmır? (Çəki: 1)

- müəssisənin məqsədi, fəaliyyətinin baza strategiyası
 - mühitin əhəmiyyətli biznes-layihələr, kapital qoyuluşu layihələri
 - uzunmüddətli inkişaf məsələləri
 - risklər
 - cari xərclərin maliyyətəşməsi məsələsi
-

Sual: Makrosəviyyədə strateji planlaşdırma və programlaşdırma işi ilə hansı dövlət qurumu məqqul olmur? (Çəki: 1)

- iqtisadi inkişaf Nazirliyi
 - Maliyyə Nazirliyi və Mərkəzi Bank
 - Tarif Şurası
 - Səhiyyə və Təhsil Nazirlikləri
 - Kənd Təsərrüfatı Nazirliyi
-

Sual: Strateji təsərrüfat zonası: (Çəki: 1)

- müəssisənin əsas məhsul satışı bazasıdır
 - müəssisənin istehsal fəaliyyəti ilə məşğul olduğu ərazidir
 - müəssisənin rəqiblərinin çıxmağa hazırlaşdıqları
 - müəssisənin çıxmaq istədiyi bazar seqmentidir
 - müəssisənin xammal təchizatı bazarıdır
-

Sual: Müəssisənin strateji planlarında nə müəyyən edilmir? (Çəki: 1)

- müəssisənin başlıca məqsədi və uzunmüddətli inkişaf məsələləri
 - müəssisənin marketinq strategiyası
 - məqsədləri reallaşdırmaq üçün zəruri olan resurs təminat
 - strateji idarətmə məsələləri
 - müəssisənin cari sosial layihələri
-

Sual: Iqtisadi artım: (Çəki: 1)

- müəyyən zaman ərzində adambaşına, yaxud hər nəfər məşğula düşən real ÜDM (ƏD) in artımıdır
 - il ərzində məhsul buraxılışı həcminin dəyər ifadəsində artımıdır
 - il ərzində məhsul buraxılışı həcminin natural artımıdır
 - iqtisadiyyatda mənfəətin ötən ilə nisbətən artımıdır
 - il ərzində əmək məsrəflərinin azalmasıdır
-

Sual: Ekstensiv iqtisadi artım zamanı nə reallaşmışdır? (Çəki: 1)

- kapital məsrəflərinin yüksəlməsi
- əmək məsrəflərinin artımı
- ÜDM-in artım tempinin yüksəlməsi
- əmək məhsuldarlığının artımı
- istehsala əlavə resursların cəlbİ

Sual: Intensiv iqtisadi artım nəyə əsasən reallaşır? (Çəki: 1)

- istehsala əlavə iş qüvvəsinin cəlbini hesabına
 - əlavə istehsal güclərindən istifadə hesabına
 - istehsal resurslarından daha effektiv istifadə hesabına
 - istehsala yeni investisiyalar hesabına
 - yeni xammal mənbələrindən istifadəyə əsasən
-

Sual: Intensiv iqtisadi artımı hansı amillər şərtləndirmir? (Çəki: 1)

- texnoloji tərəqqi
 - Kapital məsrəflərinin yüksəlməsi
 - masstab qənaəti
 - iş qüvvəsinin təhsil səviyyəsinin artımı
 - idarəetmənin təkmilləşdirilməsi
-

Sual: Sadalananlardan hansı iqtisadi artım göstəricisi deyil? (Çəki: 1)

- adambaşına ÜDM
 - hər nəfər məşğula ÜDM
 - iş saatına ÜDM buraxılışı
 - adambaşına məcmu milli məhsul
 - adambaşına dövlət büdcə xərci
-

Sual: İndikiativ Planlaşdırmanın strukturu aşağıdakı bölmələrdən ibarətdir: Səhv cavab tapın (Çəki: 1)

- sosial-iqtisadi inkişafın məqsədini səciyyələndirən göstəricilər;
 - istehsalın inkişaf göstəriciləri;
 - istehlak bazarı göstəricilərinin vəziyyəti;
 - istehsal amillərinin vəziyyəti göstəriciləri;
 - istehsal resurslarının zəruri həcmi;
-

Sual: İndikiativ Planlaşdırmanın strukturu aşağıdakı bölmələrdən ibarətdir: Səhv cavab tapın (Çəki: 1)

- sosial-iqtisadi inkişafın məqsədini səciyyələndirən göstəricilər;
 - istehsalın inkişaf göstəriciləri;
 - istehlak bazarı göstəricilərinin vəziyyəti;
 - istehsal amillərinin dinamikası göstəriciləri;
 - ölkənin sosial-iqtisadi inkişafının mühüm istiqamətləri;
-

Sual: Indiqativ planın tərkibinə daxildir: Səhv cavab tapın (Çəki: 1)

- ölkənin sosial-iqtisadi inkişafının mühüm istiqamətləri;
 - sosial-iqtisadi inkişafa dövlət orqanlarının təsir alətləri;
 - maliyyə resurslarının zəruri həcmi;
 - istehsal resurslarının zəruri həcmi;
 - istehsalın inkişaf göstəriciləri;
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	18
Maksimal faiz	18
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi artımın reallaşmasına hansı amillər maneə hesab edilir? (Çəki: 1)

- resurs və ekoloji məhdudiyyətlər, sosial məsrəflərin yüksəkliyi, qeyri-effektiv dövlət siyaseti
 - iş nüvvəsinin təhsilinə çəkilən xərclərin yüksəkliyi, elmi-tədqiqat xərclərinin artımı
 - yeni texnologiyaların alınmasına məsrəflər, marketing xərclərinin yüksəkliyi
 - iqtisadiyyatın sahə və sosial infrastrukturunun inkişafına çəkilən məsrəflər
 - yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı məsrəflər
-

Sual: Sadalananlardan hansı əsas makroiqtisadi göstəricilərə aid deyil? (Çəki: 1)

- ÜDM
 - istehlak qiymətləri indeksi
 - işsizlik səviyyəsi
 - orta aylıq əmək haqqı
 - yığım səviyyəsi
-

Sual: ÜDM..... (Çəki: 1)

- müəyyən müddət ərzində istehsal edilmiş məhsul və xidmətlərin dəyəridir
 - müəyyən müddət ərzində ölkə daxilində istehsal edilmiş son məhsul və xidmətlərin bazar dəyəridir
 - müəyyən müddət ərzində ölkə daxilində istehsal edilmiş məhsul və xidmətlərin bazar dəyəridir
 - müəyyən müddət ərzində ölkə daxilində istehlak edilmiş məhsul və xidmətlərin dəyəridir
 - müəyyən müddət ərzində ölkə daxilində istehlak edilmiş məhsul və xidmətlərin bazar dəyəridir
-

Sual: ÜDM hansı üsullarla ölçülür? (Çəki: 1)

- xərclər üzrə, gəlirlər üzrə
 - xərclər üzrə, gəlirlər üzrə, kombinə edilmiş metod üzrə
 - istehsal metodu, son istifadə metodu, kombinə edilmiş metod
 - bölgü metodu, istehlak metodu, əlavə dəyər metodu
 - istehsal metodu, istehlak metodu, əlavə dəyər metodu.
-

Sual: Ölkədə istehlak xərcləri 25 mlrd manat, investisiya qoyuluşları – $I=10$ mlrd manat, dövlət alqıları – $dx=12$ mlrd manat, xalis idxal $XI = +3$ mlrd manat olub. ÜDM nəyə bərabər olar: (Çəki: 1)

- 50 mlrd
 - 44 mlrd
 - 26 mlrd
 - 47 mlrd
 - 37 mlrd
-

Sual: ÜMM 50 mlrd manat, amortasiya ayırmaları, 2 mlrd manat, dolayı vergilər 3,0 mlrd manat, sığorta ayırmaları, 1,0 mlrd manat, bölünməmiş mənfəət 5 mlrd manat, əmnfəətə vergi 1 mlrd manat, transfert ödənişləri 1 mlrd manat olub. Milli gəlir – Mg və fərdi gəlir – Fg neçəyə bərabər olar? (Çəki: 1)

- $Mg = 48$ mlrd, $Fg = 39$ mlrd
 - $Mg = 45$ mlrd, $Fg = 39$ mlrd
 - $Mg=52$, $Fg = 41$ mlrd
 - $Mg = 55$ mlrd, $Fg = 44$ mlrd man
 - $Mg = 45$ mlrd, $Fg = 37$ mlrd
-

Sual: Ölkə iqtisadiyyatı 3 sahədən ibarət olub, I sahədə məhsul buraxılışının həcmi 30 mlrd manata, aralıq istehlak 16 mlrd manata, II sahədə buraxılış 20 mlrd, aralıq istehlak 15 mlrd manat, II sahədə buraxılış 15 mlrd manat aralıq istehlak 5 mlrd manat olub. ÜDM həcmini tapın: (Çəki: 1)

- 36 mlrd manat
 - 65 mlrd manat
 - 30 mlrd
 - 29 mlrd manat
 - 45 mlrd manat
-

Sual: Ölkədə əmək haqqı gəlirləri 15 mlrd manat, renta, faiz və s. gəlirlər 5 mlrd manat amortizasiya ayırmalar, 10 mlrd manat, dolayı vergilər 2 mlrd manat, istehsala subsidiya 1 mlrd manat təşkil edib. ÜDM-i tapın: (Çəki: 1)

- 31 mlrd manat
 - 33 mlrd manat
 - 20 mlrd manat
 - 27 mlrd manat
 - 7 mlrd manat
-

Sual: 2010-su ildə nominal ÜDM 40 mlrd manat olub. 2015-ci il üçün real ÜDM-in 2010-cu ilə nisbətən 50% artacağideflyatorunsa 150% yüksəlcəyi proqnozlaşdırılır. 2015-ci ildə nominal ÜDM-in həcmi nə qədər olar: (Çəki: 1)

- 60 mlrd manat
 - 70 mlrd manat
 - 120 mlrd manat
 - 90 mlrd manat
 - 55 mlrd manat
-

Sual: Əhali artımı tempi, əmək məsrəflərinə qənaət edən tərəqqi tempini g olarsa, Solou modelinə görə ÜDM hansı tempə artır: (Çəki: 1)

- n
 - g
 - o
 - n-g
 - n+g
-

Sual: (Çəki: 1)

Ölkənin iqtisadiyyat üçün istehsal funksiyası $Y = K^{0,5} L^{0,5}$ -dir. I ölkədə kapital artımı 4%,

II ölkədə 5%-dir. Məsulluq artımı tempi I ölkədə 2%, II ölkədə 1,5%-dir. I ölkədə istehsal

həcmi artımı II ölkədə müqayisədə necə dəyişir?

- I ölkədə istehsal həcminin artım tempi, II ölkəyə nisbətən 8% az olar
 - I ölkədə istehsal həcminin artım tempi II ölkədən 15% az olar
 - I ölkədə artım tempi 5% çox olar
 - I ölkədə artım tempi 3% çox olar
 - ölkələrdə artım tempi bərabər olar
-

Sual: Makroiqtisadi proqnozlaşdırılmasında ən çox istifadə edilən metodlar hansılardır? (Çəki: 1)

- ekstrapolyasiya
 - barometrik metod, ssenari metod, ekstrapolyasiya
 - ekonometrik metod, ssenari metod, delfi metod
 - ekstrapolyasiya və morfoloji metod
 - barometrik metod mə «zehni hücum» metod
-

Sual: İqtisadi artımın srateji planlaşdırılması zamanı investisiyaların həcminin (Çəki: 1)

- iqtisadi artımın zəruri şərti olması
 - kafi şərti olması
 - qeyri-mühüm amili olması
 - zəruri, ancaq kafi şərti olmaması
 - iqtisadi artıma heç bir təsir göstərməməsi mütləq nəzərə alınmalıdır
-

Sual: Məhsul buraxılışı 50 mld manat, aralıq istehsal 25 mld manat planlaşdırılır. Əlavə dəyərin buraxılışda xüsusi çekisi nəyə bərabər olacaq? (Çəki: 1)

- 2,0
 - 0,5
 - 1,0
 - 0,7
 - 0,3
-

Sual: Ölkədə ÜDM həcmi 50 mld manatdır. Gələcək 5 ildə ÜDM-in ildə 10% artacağı planlaşdırılır. 5 il sonra ÜDM həcmi nəyə bərabər olacaq? (Çəki: 1)

- 100 mld man
 - 80,5 mld man
 - 90,5 mld man
 - 100,5 mld man
 - 70,5 mld man
-

Sual: Müxtəlif ölkələrin təcrübəsinə əsaslanaraq, indiqativ planlaşdırma anlamına neçə tərəflərdən yanaşmaq olar. (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Müxtəlif ölkələrin təcrübəsinə əsaslanaraq, indiqativ planlaşdırma anlamına müxtəlif tərəflərdən yanaşmaq olar. Səhv cavab tapın (Çəki: 1)

- IP-a müəssisələrin sərbəstliyi şəraitində makroplanlaşdırmadır.
 - a dövlət tərəfindən formalasdırılan tapşırıqların fərdi müəssisələr tərəfindən yerinə yetirilməsi istiqamətləridir
 - IP-a xarici təcrübənin göstərdiyi kimi dövlət və qeyri-dövlət bölməsi üçün məcmuu göstəriciləri də əhatə etməlidir.
 - IP-a dövlət və digər subyektlərin fəaliyyətlərinin xətləndirilməsi mexanizmidir.
 - IP-a xarici dövlət subyektlərinin fəaliyyətlərinin məcmuu göstəricilərini əhatə etməlidir.
-

Sual: Indiqativ planlaşdırma uzunmüddəti siyasetin həyata keçirilməsində təxirəsalınmaz vəzifənin həyata keçirilməsinin güclü vasitəsidir. Onun nəticələri dünya təcrübəsində təsdiq olunmuş, bazar təmayüllü ölkələrdən hansında daha yüksək təşəkkülüyü tapmışdır? (Çəki: 1)

- Fransada
 - Kanadada
 - ABŞ-da
 - Xorvatiyada
 - Almaniyada
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müasir mərhələ iqtisadi artımın kafi şərti nədir? (Çəki: 1)

- investisiyaların mütləq həcmi

- inkişaf etmiş maliyyə sisteminin mövcudluğu
 - inkişaf etmiş sosial infrastrukturun mövcudluğu
 - institutsiyonal mühit
 - idarəetmə keyfiyyəti
-

Sual: İqtisadi artımın strateji planlaşdırılmasında hansı göstəricilər xüsusi əhəmiyyət kəsb edir? (Çəki: 1)

- ÜDM –in artım tempi, məşğulluq səviyyəsi, qiymətlərin stabilliyi, tədiyyə balansı
 - ayrı-ayrı müəssisələrin mənfəeti, kommersiya banklarının faiz dərəcəsi, ayrı-ayrı müəssisələrin zərəri
 - korporativ idarəetmə modelləri, iqtisadiyyatın təşkilati-hüquqi formaları
 - ayrı-ayrı korporativ səhmlərin qiymət dinamikası, şirkətlərin dividend ödənişi siyasəti
 - ayrı-ayrı müəssisələrin marketing strategiyası, mövsümi amillərin istehsal həcmində təsiri
-

Sual: İqtisadi artımın strateji planlaşdırılmasında istifadə olunan orta illik artım tempi göstəricisi hansı üsulla müəyyən edilir? (Çəki: 1)

- müddət ərzində planlaşdırılan artım tempinin müddəti təşkil edən illərin sayına bölünməsi ilə
 - müddəti təşkil edən hər il üzrə artım templərinin cəmlənib, illərin sayına bölünməsi ilə
 - ilk və son il üzrə artım templərinin cəmlənib 2-yə bölünməsi ilə
 - illər üzrə artım templərinin kvadratlarının cəminin kvadrat kökünü tapılması ilə
 - müddət ərzində planlaşdırılan artım tempinin illərinə sayına bərabər əsasda kökünü tapılması ilə
-

Sual: 2010-2015-ci illərdə ölkədə ÜDM-in həcminin 2 dəfə artırılması planlaşdırılır. Buna nail olmaq üçün orta illik artım tempi nəyə bərabərləşməlidir? (Çəki: 1)

- 20%
 - 11%
 - 15%
 - 10%
 - 12%
-

Sual: Hansı cavab səhvdir? Yüksek keyfiyyətli iqtisadi artım..... (Çəki: 1)

- həm də istehsalın ekoloji təmizliyini təmin etməlidir
 - fond tutumu, materialtutumu azaltmalıdır
 - əmək məhsuldarlığının artım templərinin əmək haqqlarının artım templərindən üstünlüyünü təmin etməlidir
 - həyatın sosial parametrlərini yaxşılaşdırmalıdır
 - istehsalın artım templərinin sosial inkişaf templərindən üstün olmasını təmin etməlidir
-

Sual: Hansı cavab düz deyil? Strateji iqtisadi artım planları.... (Çəki: 1)

- milli innovasiya proqramları ilə əlaqəli hazırlanmalıdır
 - ayrı-ayrı müəssisələrin cari planları ilə uzlaşdırılmalıdır
 - böyük korporasiyaların strateji texnoloji yeniləşmə planları ilə uzlaşdırılmalıdır,
 - altıncı texnoloji dövrə yönələn tədbir və proqramlarla uzaşmalıdır
 - milli təhlükəsizlik konsepsiyasına müvafiq hazırlanmalıdır
-

Sual: İqtisadiyyatın sahə strukturunun optimallaşdırılmasını planlaşdırarkən..... (Çəki: 1)

- hasilat sənayesinin sürətli inkişafı prioritət məqsəd kimi müəyyənləşdirilməlidir
 - xammalönümlü ixracın stimullaşdırılmasına diqqət yetirilməlidir
 - pərakəndə ticarət sferasının ÜDM-də payının artırılması prioritət hesab edilməlidir
 - iaşə xidmətlər sferasının genişlənməsi əsas prioritət sayılmalıdır
 - Elm tutumlu sahələrin sürətli inkişafı prioritət kimi müəyyənləşməlidir
-

Sual: Ölkə iqtisadiyyatı 2 sahədən ibarətdir. I sahədə məhsul buraxılışı 20 mld, II sahədə 40 mld manat olacaq. Hər iki sahə üzrə faiz dəyərin məhsul buraxılışında payı 0,5-ə bərabərləşəcək. ÜDM nəyə bərabər olacaq? (Çəki: 1)

- 30 mld man
 - 60 mld manat
 - 40 mld man
 - 20 mld man
 - 25 mld man
-

Sual: İndiqativ planlaşdırma uzunmüddətli siyasetin həyata keçirilməsində təxirəsalınmaz vəzifənin həyata keçirilməsinin güclü vasitəsidir. Onun nəticələri dünya təcrübəsində təsdiq olunmuş, bazar təmayüllü ölkələrdən hansında daha yüksək təşəkkülünü tapmışdır? (Çəki: 1)

- Yaponiyada
 - İngiltərəda
 - ABŞ-da
 - Xorvatiyada
 - Almaniyada
-

Sual: İndiqativ planlaşdırma sisteminin yaradılması, perspektiv üçün bir neçə vacib məsələləri həll edir. Nəticədə İndiqativ planlaşdırma vasitəsilə nələrin həyata keçirmək imkanları genişləndirilir. Səhv cavabı tapın. (Çəki: 1)

- iqtisadiyyatın bütün kordinasiyasını
 - bazar və qeyri-bazar strukturlarının uzlaşdırılmasını
 - məqsədyönlü planların müəyyən edilməsini
 - proqnozların müəyyən edilməsini
 - xalq təsərrüfatının idarə olunmasını
-

Sual: İndiqativ planlaşdırma sisteminin yaradılması, perspektiv üçün bir neçə vacib məsələləri həll edir. Nəticədə İndiqativ planlaşdırma vasitəsilə nələrin həyata keçirmək imkanları genişləndirilir. Səhv cavabı tapın. (Çəki: 1)

- makro-mikro-mezoseviyyələrdə vergiye cəlb olunma sisteminin yaradılmasını
 - plan-proqnozların ümumilli inkişafə istiqamətlənməsini
 - bazar və qeyri-bazar strukturlarının uzlaşdırılmasını
 - məqsədyönlü planların müəyyən edilməsini
 - bazarın işləmədiyi sahələrdə sosial-iqtisadi proseslərin tezləndirilməsini
-

Sual: Fransada Planın əsas məzmunu nəyin müəyyən edilməsidir? (Çəki: 1)

- “dövlət müdaxiləsi aktı”
 - “dövlət planlaşdırılması aktı”
 - “dövlət programlaşdırılması aktı”
 - “dövlət proqnozlaşdırılması aktı”
 - “dövlət himayədarlıq aktı”
-

Sual: Fransada Planın əsas məzmunu nəyi əhatə edir: (Çəki: 1)

- plan dövründə iqtisadiyyat sahəsində dövlətin əsas vəzifələri
 - plan dövründə iqtisadiyyat sahəsində dövlətin əsas funksiyalarını
 - plan dövründə iqtisadiyyat sahəsində dövlətin əsas məqsədlərini
 - plan dövründə iqtisadiyyat sahəsində dövlətin əsas hüquqlarını
 - plan dövründə iqtisadiyyat sahəsində dövlətin əsas prioritətləri
-

Sual: Fransada Planın əsas məzmunu nəyi əhatə edir: (Çəki: 1)

- dövlət tədbirlərinə uyğun olaraq kapital qoyuluşlarının maliyyə mənbəylərini
 - dövlət tədbirlərinə uyğun olaraq kapital qoyuluşlarının istiqmətlərini
 - dövlət tədbirlərinə uyğun olaraq kapital qoyuluşlarının məqsədlərini
 - dövlət tədbirlərinə uyğun olaraq kapital qoyuluşlarının prioritətlərini
 - dövlət tədbirlərinə uyğun olaraq kapital qoyuluşlarının nəticələrini
-

Sual: Fransada Planın əsas məzmunu aşağıdakılardan əhatə edir: (Çəki: 1)

- dövlət gəlirlərinin bölüşdürülməsinə dair həmin vəzifələrin detallaşdırılması
 - dövlət xərclərinin bölüşdürülməsinə dair həmin vəzifələrin detallaşdırılması
 - dövlət vəzifələrinin bölüşdürülməsinə dair həmin vəzifələrin detallaşdırılması
 - dövlət məqsədlərinin bölüşdürülməsinə dair həmin vəzifələrin detallaşdırılması
 - dövlət bütçəsinin bölüşdürülməsinə dair həmin vəzifələrin detallaşdırılması
-

Sual: İqtisadi problemlər dairəsi əhatə olunur: (Çəki: 1)

- maliyyə balansı sistemi ilə
 - ərzaq balansı sistemi ilə
 - xammal balansı sistemi ilə
 - enerji balansı sistemi ilə
 - məcmu (yekun) material balansı
-

Sual: İqtisadi problemlər dairəsi əhatə olunur: (Çəki: 1)

- maliyyə balansı sistemi ilə
 - ərzaq balansı sistemi ilə
 - xammal balansı sistemi ilə
 - enerji balansı sistemi ilə
 - məhsulun istehsalı və bölgüsünün sahələrəsi balansı.
-

Sual: İqtisadi problemlər dairəsi əhatə olunur: (Çəki: 1)

- xalq təsərrüfatı balansı sistemi ilə
 - ərzaq balansı sistemi ilə
 - xammal balansı sistemi ilə
 - enerji balansı sistemi ilə
 - maliyyə balansı sistemi ilə
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadiyyatın struktur deqradasiyası özünü hansı meyllərdə göstərir? (Çəki: 1)

- hasilat sənayesinin ÜDM payının artmasında, pərakəndə ticarətin payının yüksəlməsində, investisiyaların həcminin azaldılmasında, emal sənayesinə investisiyaların zəifləməsində
 - ÜDM-də yığımın payının 25%-dən yuxarı olmamasında, xarici investisiyalara həcminin daxili investisiyalara nisbətən sürətlə artmasında
 - istehsal infrastrukturuna investisiyaların dinamik artımında, maliyyə sektorunun ÜDM-də payının yüksəlməsində
 - qiymətli kağızlar bazarının həcminin genişlənməsində, səhmlərin qiymətinin cari tərəddüdlərində
 - neft-kimya sənayesinin qida məhsulları sənayesinə nisbətən üstün artımında, aqrar sektorun dinamik yüksəlmişində
-

Sual: Sosial-iqtisadi dinamikanı tənzimləyən milli proqramlaşdırma formaları hansıdır? (Çəki: 1)

- antiböhran proqramları, çoxistiqamətli qovşaq proqramlar, Liberal proqramlar, konseptual proqramlar
- antiböhran proqramları, Liberal proqramlar, çoxistiqamətli qovşaq proqramlar, milli layihələr, məqsədli proqramlar

- antiböhran proqramları, Liberal proqramlar, konseptual proqramlar, milli layihələr
 - antiböhran proqramları, Liberal proqramlar, konseptual proqramlar, milli layihələr
 - antiböhran proqramları, çoxistiqamətli qovşaq proqramları, milli layihələr, məqsədli proqramlar
-

Sual: Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf proqramları sosial-iqtisadi dinamikanın proqramlaşdırılmasının hansı formasına aiddir? (Çəki: 1)

- çoxşaxəli qovşaq proqram
 - milli layihə
 - konseptual proqram
 - məqsədli proqram
 - antiböhran proqram
-

Sual: Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi proqramlaşdırmanın hansı formasına aiddir? (Çəki: 1)

- çoxşaxəli qovşaq proqram
 - milli layihə
 - məqsədli protqram
 - antiböhran proqramı
 - konseptual proqram
-

Sual: Milli proqramın hazırlanma və reallaşma texnologiyasının blok-sxemi neçə elementdən ibarətdir? (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 7
 - 10
-

Sual: Proqramların strukturizasiyası ardıcıl olaraq hansı elementlərdən ibarətdir? (Çəki: 1)

- tədqiqat, investisiya, idarəetmə, kadr, regionlararası və beynəlxalq əməkdaşlıq
 - idarəetmə, biznes-plan, proqramların təshihini
 - biznes-plan, kadr, regionlararası əməkdaşlıq, proqramın təshihini
 - proqramın təshihini, kadr, idarəetmə, investisiya
 - investisiya, kadr, idarəetmə, proqram təshihini
-

Sual: Milli proqramların maliyyə mənbəyinə aid olmur? (Çəki: 1)

- büdcə vəsaitləri
 - vençur fondlarının vəsaitləri
 - xarici investorların vəsaiti
 - səhm buraxılışı
 - sosial fondların vəsaiti
-

Sual: Milli proqramların idarəetmə strukturuna aid deyil: (Çəki: 1)

- proqramın ali şurası
 - kommersiya təşkilatının direktoru
 - proqramın sifarişçiləri
 - proqnozlaşdırma və planlaşdırma mərkəzi
 - informasiya mərkəzi
-

Sual: Piter Ramazın iqtisadi artım nəzəriyyəsinə görə iqtisadi inkişafın təminatçısı hansı sektordur? (Çəki: 1)

- istehlak sektoru
- elmi-tədqiqat sektoru
- sosial təminat sektoru

- innovasiya sektoru
 - aqrar sektor
-

Sual: İqtisadiyyatda elmtutumlu sahələrin payının artımı planlaşdırılır. Sadalananlardan hansı daha çox gözləniləndir? (Çəki: 1)

- müləyim templi artım
 - dinamik artım
 - iqtisadi sabitlik
 - məşğulluğun sürətli artımı
 - infliyasiyanın çox aşağı səviyyədə olması
-

Sual: Sadalananlardan hansı infliyasiyanı şərtləndirən səbəblərə aid deyil? (Çəki: 1)

- dövlət büdcəsinin kəsiri
 - uçot dərəcələrinin aşağı olması
 - enerji qiymətlərinin artımı
 - pul siyasetinin müləyimləşdirilməsi
 - pul siyasetinin sərtləşdirilməsi
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Milli proqramların təminatının ən vacib elementi hanlıqlardır? (Çəki: 1)

- biznes-planlar hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi
 - proqramın tədqiqat-konstruktur və investisiya istiqamətlərinin müəyyənləşdirilməsi
 - normativ-hüquqi baza, informasiya, kadrlar
 - normativ-hüquqi baza, biznes-planların hazırlanması
 - informasiya, prioritetlərin müəyyənləşdirilməsi
-

Sual: İqtisadiyyatın strukturunun proqnozlaşdırma və planlaşdırılması özündə nəyi eks etdirir? (Çəki: 1)

- perspektiv müddətə son tələbin əsas komponentlərinin, həmçinin ölkə təsərrüfatının ayrı-ayrı sahələrində məhsul buraxılışı və resurs məsləki göstəricilərinin müəyyənləşdirilməsi
 - iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məhsul buraxılışı həcmələrinin müəyyənləşdirilməsini
 - sənayenin ayrı-ayrı sahələri üzrə perspektiv məhsul və məsrəf göstəricilərinin müəyyənləşdirilməsini
 - iqtisadiyyat sahələri üzrə əmək və kapital rəsurslarına olan perspektiv tələbatın həcmənin müəyyənləşdirilməsini
 - son tələbin əsas komponentləri üzrə perspektiv miqdarının müəyyənləşdirilməsinə
-

Sual: İqtisadiyyatın struktur proqnozlaşdırma və planlaşdırmasına olan əsas tələblərdən biri: (Çəki: 1)

- proqnozlaşdırmanın ekspert qiymətləndirilməsi metodundan əsaslandırılmışdır
 - planlaşdırmanın normativ metodda əsaslanmasıdır
 - planlaşdırmanın direktiv xarakterdə olmasına
 - planlaşdırmanın indikativ xarakterdə olmasına
 - ayrı-ayrı sahələrin inkişafı ilə bütövlükdə ölkə iqtisadiyyatının inkişaf fəndləri arasındaki qarşılıqlı əlaqənin nəzərə alınmasıdır
-

Sual: İqtisadiyyatın strukturunun stratezi planlaşdırılması ilk mərhələsində hansı məsələ həllini tapır: (Çəki:

1)

- iqtisadi inkişaf tələbatlarına uyğun olaraq ölkə iqtisadiyyatının sahə strukturu müəyyənlenşdirilir
 - iqtisadiyyatın zəruri sahə strukturunun formallaşması üçün lazım olan istehsal resurslarının həcmi və tərkibi müəyyən olunur
 - ayrı-ayrı sahələrin inkişaf templəri müəyyən olunur
 - bütövlükdə ölkə iqtisadiyyatının resurslara olan tələbatı müəyyənlenşir
 - sənaye sahələrinin inkişaf templəri müəyyən edilir
-

Sual: İqtisadiyyatın strukturunun proqnozlaşdırma və planlaşdırılmasının əsas vasitəsi hansıdır? (Çəki: 1)

- indikativ planlaşdırma
 - direktiv planlaşdırma
 - sahələrarası balans metodu
 - direktiv planlaşdırma
 - programlaşdırma
-

Sual: Əgər əhalinin orta gelirləri dinamik yüksələrsə iqtisadiyyatın strukturunda hədansı dəyişmələri planlaşdırmaq mümkündür? (Çəki: 1)

- uzunmüddətli istəphələk mallarına və xidmətlərə tələbatın yüksələcəyini və bu sahələrdə yüksək artımı
 - yeyinti sənayesində artımı
 - toxuculuq sənayesində artımı
 - kənd təsərrüfatının ÜDM-dəki payının nisbi yüksəlməsini
 - hasilat sənayesində artımı
-

Sual: Struktur planlaşdırılmasının iterasiya rejimində hazırlanması nəyi nəzərdə tutur? (Çəki: 1)

- ayrı-ayrı sahələr üzrə istehsal həcminin müəyyənlenməsi və bu əsasda makroiqtisadi göstəricilərin planlaşdırılması
 - ayrı-ayrı sahələr üzrə resurs tələbatının müəyyənlenməsi və bu əsasda məcmu resurs tələbatının planlaşdırılması
 - ayrı-ayrı sahələrin məhsullarına tələbatın müəyyənlenməsi
 - makroiqtisadi göstəricilərin struktur göstəriciləri ilə və ardıcıl olaraq sahənin ayrı-ayrı alt sistemləri göstəriciləri ilə uzlaşdırılması əsasında plan göstəricilərinin müəyyənlenşdirilməsini
 - sahə göstəricilərinin ayrı-ayrı alt sistem göstəriciləri ilə uzlaşdırıldmasını
-

Sual: ETT nəticələri sahələrarası balans üzrə çoxvariantlı hesablanmaları hansı səbəbdən şərtləndirilir? (Çəki: 1)

- ETT-nin inkişafı əlavə resurs cəlbini tələb etdiyindən
 - ETT nəticəsində məhsul vahidinə düşən material məsrəfi azaldığından
 - ETT nəticəsində məhsul vahidinə xammal məsrəfi azaldığından
 - ETT nəticələrinin əmək resurslarına qənaətə imkan yaratlığından
 - ETT nəticələrinin məhsul vahidinə resurs məsrəfini və ardıcıl olaraq texnoloji əmsalları azaltmaq ehtimallarından
-

Sual: Sadalananlardan hansı iqtisadi artım modeli deyil? (Çəki: 1)

- Xarrod-Domaz modeli
 - Kobb-Duqlas modeli
 - Modilyani-Miller modeli
 - Solon modeli
 - Artur Lyus modeli
-

Sual: Gələcək 10 il müddətində ÜDM-də sənayenin payının 40%-dən 20%-ə qədər azaldılması planlaşdırılır. Sənayedə yaradılan əlavə dəyərin mütləq həcmi necə dəyişəcək? (Çəki: 1)

- mütləq azalacaq
- mütləq artacaq
- azalma ehtimalı böyükdür

artma və ya azalma mütləq deyil

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sənayedə enerci istehlakı 20 milyon şərti yanacaq, məhsul buraxılışı 20 milyard manat, 1 ton şərti yanacağın qiyməti 200 manatdır. ÜDM 40 milyard manat olsa sənayedə yanacaq məsrəfi məcmu resurs məsrəfini 50%-ni təşkil etsə, sənayenin ÜDM-də payı neçə faizə bərabərləşər? (Çəki: 1)

- 25%
 - 40%
 - 50%
 - 30%
 - 35%
-

Sual: ETT nəticələrinə görə 5 il sonra ölkə iqtisadiyyatı üzrə aralıq istehlakin məcmu buraxılışın 60%-dən 40%-inə qədər, sənayedə isə 50%-dən 30%-ə qədər azalacağı planlaşdırılır. 5 il sonra məcmu məhsul buraxılışının 60 milyard manatdan 80 milyard manata, sənayedə 30 milyard manatdan 50 milyard manata qədər artacağı planlaşdırılır. 5 il sonra ÜDM və sənayenin ÜDM-dəki payı neçə faiz artacaq? (Çəki: 1)

- 200% və 10,4%
 - 33% və 15%
 - 45% və 25%
 - 150% və 31 %
 - 75% və 51%
-

Sual: Qiymətin funksiyalarına aid deyil: (Çəki: 1)

- Ölçü
 - stimullaşdırıcı
 - bölüşdürücü və ya yenidən bölüşdürücü
 - Informasiya
 - təmərküzləşdirmə
-

Sual: Qiymətlərin əsas növləri hansılardır? (Çəki: 1)

- sərbəst, mərkəzləşdirilmiş müəyyən edilən, direktiv müəyyən edilən
 - sərəst müəyyən olunan, mərkəzləşdirilmiş müəyyən edilən, tənzimlənən
 - sərbəst müəyyən edilən, topdan satış, pərakəndə satış
 - tənzimlənən, tənzimlənməyən, pərakəndə satış
 - liberal, mərkəzləşdirilmiş, pərakəndə satış
-

Sual: Inflyasiya özündə nəyi əks etdirir? (Çəki: 1)

- qiymətlərin dəyişməsini
 - qiymətlərin qeyri sabitliyini
 - qiymətlərin azalmasını
 - orta qiymət səviyyəsinin davamlı yüksəlmə meylini
 - qiymətlərin sabitliyini
-

Sual: Investisiya səviyyəsi (Çəki: 1)

- qiymətlərin mütləq dəyişməsini əks etdirir
 - orta qiymət səviyyəsini nisbi dəyişməsini əks etdirir
 - qiymətlərin artımının mütləq səviyyəsini əks etdirir
 - qiymət artımının xərc artımına nisbətini əks etdirir
 - qiymətlərin stabillik səviyyəsini əks etdirir
-

Sual: Tələb inflasiyasını nə şərtləndirir: (Çəki: 1)

- istehsal xərclərinin artımı
 - xammal qiymətlərinin artımı
 - iş güvvəsi qiymətinin yüksəlməsi
 - xarici faktorlar
 - izafî məcmu xərclər
-

Sual: Təklif inflasiyasını şərtləndirən faktorlara aid deyil: (Çəki: 1)

- əmək haqqının artımı
 - xammal qiymətlərinin artımı
 - vergilərin artımı
 - material qiymətlərinin artımı
 - məşğulluğun artımı
-

Sual: Ölkədə adambaşına ÜDM 5000 manatdır. 5 il ərzində bu göstəricini 10 min manata yüksəltmək planlaşdırılır. Əhalinin sayının 9 mln nəfərdən 10 mln nəfərə yüksələcəyi halda orta illik artım tempi nə qədər olmalıdır? (Çəki: 1)

- Təxminən 16%
 - təxminən 20%
 - təxminən 22%
 - təxminən 14%
 - təxminən 12%
-

Sual: Planlaşmanın əsas metodlarından biridir: (Çəki: 1)

- statistik təcrübə metodu
 - morfoloji analiz
 - normativ
 - ekstropolyasiya
 - obyektlərə nəzarət
-

Sual: Planlaşmanın əsas metodlarından biridir: (Çəki: 1)

- statistik təcrübə metodu
 - iqtisadi riyazi
 - balans
 - ekstropolyasiya
 - obyektlərə nəzarət
-

Sual: 20. Bazar strategiyası: (Çəki: 1)

- iqtisadi strategiya əsasında işlənir
 - strateji portfel müqavilələr əsasında işlənir
 - fırmanın rəqabət üstünlüyünü təmin etmək və qlobal məqsədi reallaşdırmaq üçün təmin olunan qarşılıqlı əlaqəli və təsirli tədbirlərin məcmusu
 - məhsulun qiymətinin müəyyən edilmə proseduru
 - müəssisənin mənfiət normasının qiymətinin dəyişməsi ilə əlaqəsini müəyyənləşdirir
-

Sual: Strateji göstəriş özünə daxil edir: (Çəki: 1)

- müəssisənin fəaliyyətinin son məqsədinin nədən ibarət olmasına cavab

- müəssisənin fəaliyyətinin etik və fəlsəfi məqsədlərin aydınlaşdırılması;
 - müəssisənin rəqabət üstünlüklerinin çatışmamazlıqlarının formalasdırılması;
 - müəssisə cəmiyyətin gözündə öz fəaliyyətini necə yaxşılaşdırılmalıdır
 - müəssisənin onun idarə heyətinə münasibəti
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Inflyasiyanın proqnozlaşdırılması baxımından ən zəruri məsələ: (Çəki: 1)

- əmək haqlarının artım meylini müəyyən etməkdir
 - enerci amilinin təsirini aşkarlamaqdır
 - inflifikasiya və onu doğuran amillər arasında qarşılıqlı əlaqələrin müəyyənləşdirməkdir
 - tələbatdakı dəyişmələri izləməkdir
 - istehsal resurslarının təklifini izləməkdir
-

Sual: Ölkədə iki növ məhsul istehsal və istehlak mövcuddur. 2010-cu ildə 1-ci növ məhsulun qiyməti 15 manat, miqdarı 25, 2-növ məhsulun qiyməti 150 manat və miqdarı 2 olub: 2015 –ci ildə 1-ci növ məhsulun miqdarının 30, qiymətinin 14 manat olacaqı planlaşdırılır. 2-ci növ məhsulun miqdarı dəyişməyəcək, qiyməti 170 manat olacaq. Layspers metodu əsasında 2015-ci ildə istehlak qiymətləri indeksini müəyyən edin.(2010-ci il baza ilidir). (Çəki: 1)

- 1,1
 - 1,02
 - 1,4
 - 2,1
 - 1,5
-

Sual: Ölkədə iki növ məhsul istehsal və istehlak mövcuddur. 2010-cu ildə 1-ci növ məhsulun qiyməti 15 manat, miqdarı 25, 2-növ məhsulun qiyməti 150 manat və miqdarı 2 olub: 2015 –ci ildə 1-ci növ məhsulun miqdarının 30, qiymətinin 14 manat olacaqı planlaşdırılır. 2-ci növ məhsulun miqdarı dəyişməyəcək, qiyməti 170 manat olacaq. PAASE metodu əsasında istehlak qiymətləri indeksini müəyyən edin.(Baza ili 2010 –cu ildir) (Çəki: 1)

- 1,013
 - 1,03
 - 1,2
 - 0,99
 - 0,65
-

Sual: Ölkədə iki növ məhsul istehsal və istehlak mövcuddur. 2010-cu ildə 1-ci növ məhsulun qiyməti 15 manat, miqdarı 25, 2-növ məhsulun qiyməti 150 manat və miqdarı 2 olub: 2015 –ci ildə 1-ci növ məhsulun miqdarının 30, qiymətinin 14 manat olacaqı planlaşdırılır. 2-ci növ məhsulun miqdarı dəyişməyəcək, qiyməti 170 manat olacaq.Fişer metodu əsasında 2015-ci ildə 2010 –cu ilə nisbətən istehlak qiymətləri indeksini müəyyənləşdirin. (Çəki: 1)

- 0,85
 - 1,03
 - 1,1
 - 1,017
 - 1,05
-

Sual: 2010- cu ildə nominal UDM 40 mld. manat, UDM deflyatoru 100% olub. 2015-ci ildə deflyatorun 1,5 dəfə, real ÜDM-in 50% artımı planlaşdırılıb. Nominal ÜDM-in həcmi necəyəbərabər olar? (Çəki: 1)

- 60 mld. man
 - 70 mld. man
 - 45 mld. man
 - 80 mld. man
 - 90 mld. man
-

Sual: 2010-cu ildə məhsul buraxılışı 60 mld manat, aralıq istehlak 25 ild manat təşkil edib. 2015-ci ildə qiymətlərlə məhsul buraxılışı 80 mld manat planlaşdırılır. ÜDM deflyatorunu tapın (2010 baza ilidir) (Çəki: 1)

- 1,29
 - 1,45
 - 1,4
 - 1,7
 - 1,33
-

Sual: Inflyasiyanı proqnozlaşdırmaq və planlaşdırmaq üçün hansı endogen göstəricilərdən istifadə edilmir? (Çəki: 1)

- dolayı vergi dərəcələrinin dəyişməsi
 - dövlət tərəfindən tənzimlənən qiymətlərin dəyişməsi
 - dövlət subsidiyalarının həcmindəki dəyişmələr
 - transfert ödənişlərinin həcmi
 - məcmu investisiyaların strukturundakı dəyişmələr
-

Sual: Inflyasiyanı proqnozlaşdırmaq üçün istifadə edilən ekonometrik modeldə hansı ekzogen dəyişənlərdən istifadə edilir? (Çəki: 1)

- idxlə məhsullarının qiyməti, məşgullugun səviyyəsi
 - ixrac məhsullarının qiyməti, məşgullugun strukturu
 - qeyri-ərzaq məhsullarının qiyməti, əmək haqlarının səviyyəsi
 - avadanlıqların qiyməti, orta aylıq əmək haqqının səviyyəsi
 - ərzaq məhsullarının qiyməti, orta aylıq pensiyaların həcmi
-

Sual: Hökumət sərt bütçə siyasəti reallaşdırmağı planlaşdırır. Nə gözlənilmir? (Çəki: 1)

- Inflyasiyanın aşağı səviyyədə olması
 - Gəlirlərin kəskin artımı
 - Məşgulluğun kəskin artmaması
 - Gəlirlərin sürətlə artmaması
 - Sosial xərclərin yüksək artımı
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Antiinflyasiya siyasəti elementlərinə aid deyil: (Çəki: 1)

- ucot dərəcələrinin dəyişməsi
- kommersiya banklarının orta kredit dərəcələrinin artırması
- məcburi ehtiyat normalarının dəyişməsi

- dövlət bütçəsinin kəsirinin azaldılması
 - açıq bazar əməliyyatları
-

Sual: İşsizliğin təbii dərəcəsi 6%, faktiki dərəcəsi 15%-dir. Faktik ÜDM 40 mld, potensial ÜDM 44 mld manatdır. Faktik inflasiya 3%-dir. İşsizliğin təbii dərəcəyə qədər azalması planlaşdırılırsa, inflasiyanı hansı səviyyəyə yüksələcəyi gözləniləndir (xarici şoklar yoxdur,) (Çəki: 1)

$$\sum = 0 \quad \gamma = 2$$

- 7%
 - 11%
 - 4%
 - 5%
 - 2%
-

Sual: il ərzində ÜDM 1,5 dəfə artımı, inflasiyanın 5% yüksəlməsi, pulun dövriyyə sürətinin stabilliyi planlaşdırılır. Dövriyyədəki pul kütləsinin həcmi nə qədər artmalıdır? (Çəki: 1)

- 48% artmalıdır
 - 58% artmalıdır
 - 30% artmalıdır
 - 25% artmalıdır
 - 100% artmalıdır
-

Sual: Əgər inflasiya səviyyəsinin azaldılması planlaşdırılırsa, onda Mərkəzi Bank nə etməməlidir? (Çəki: 1)

- açıq bazarda dövlət xəzinə istiqrazlarını almalıdır
 - ucot dərəcələrini artırmalıdır
 - məcburi ehtiyat normalarını yüksəltməlidir
 - mərkəzi Bankın yeni notlarını dövriyyəyə buraxmamalıdır
 - ucot dərəcələrini azaltmalıdır
-

Sual: Maliyyə özündə nəyi əks etdirir? (Çəki: 1)

- mərkəzləşdirilmiş pul fondlarının yaradılması və istifadəsinin idarəedilməsini
 - pul fondlarının formallaşması prosesini
 - pul fondlarının istifadəsi prosesini
 - pul fondlarının yaradılması və istifadəsi prosesinin idarəedilməsini
 - müəssisənin pul fondlarını
-

Sual: Maliyyə sisteminin təsnifatına sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- dövlət maliyyəsi
 - sigorta
 - birja
 - müəssisə maliyyəsi
 - beynəlxalq maliyyə
-

Sual: Maliyyə planlaşdırılması özündə nəyi əks etdirir? (Çəki: 1)

- obyektin gələcək məqsədinin gərcəkləşməsi üzrə maliyyə xərclərinin, bu xərclərin maliyyə mənbələrinin, gələcək gəlirlərinin ətraflı təsirini
 - müəssisənin maliyyə xərclərini və gəlirlərinin təsvirini
 - bütçənin xərc və gəlirlərinin təsvirini
 - dövlətin gəlir və xərclərinin təsvirini
 - gəlirlərin səmərəlilik səviyyəsini
-

Sual: Müəssisənin maliyyə planlaşması mərhələsinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- strateji məqsədlərin müəyyənləşməsi
 - xarici mühitin təhlili
 - xərclərin və gəlirlərin müəyyənləşməsi
 - işə qəbul prosedurlarının müəyyənləşməsi
 - mənfəət, rentabellik və s. göstəricilərin müəyyənləşməsi
-

Sual: Hökumət yaxın illər üçün infilyasiyanın aşağı səviyyədə olmasını planlaşdırır. Hansı tədbir həyata keçirilməlidir? (Çəki: 1)

- büdcə kəsiri azaldılmalıdır
 - tənzimlənən qiymətlər artırılmalıdır
 - məşgulluq səviyyəsi sürətlə artırılmalıdır
 - məcburi ehtiyat normaları aşağı salınmalıdır
 - uçot dərəcələri azaldılmalıdır
-

Sual: Növbəti ildə infilyasiya səviyyəsinin Paaşə indeksi üzrə 10%, Layspers indeksi üzrə 12% olacağı gözlənilir. Fişer indeksi üzrə infilyasiya neşə faiz təşkil etməlidir? (Çəki: 1)

- Təxminən 11%
 - 10%
 - Təxminən 12%
 - Təxminən 6%
 - Təxminən 15%
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	8
Maksimal faiz	8
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət maliyyə planlaşdırılması mərhələlərinə sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- strateji sosial-iqtisadi və siyasi məqsədlərin müəyyənləşməsi
 - ictimai məhsullara tələbatın müəyyənləşməsi
 - Maliyyə Nazirliyinin strukturunun müəyyənləşməsi
 - dövlətin maliyyə gəlirlərinin müəyyən edilməsi
 - makroiqtisadi vəziyyətin müəyyənləşməsi
-

Sual: Toplu maliyyə balansı özündə nəyi əks etdirir? (Çəki: 1)

- ölkə və ya müəyyən ərazi üzrə maliyyə resurslarının formalaşması barədə məlumatı
 - müəyyən müddətdə ölkə üzrə xərcənən məcmu maliyyə vəsaitlərini
 - dövlət maliyyə vəsaitlərinin həcmi barədə məlumatı
 - dövlət maliyyə vəsaitlərinin sərfi barədə məlumatı
 - ölkə və ya müxtəlif ərazidə müəyyən zaman müddətində məcmu maliyyə resurslarının yaradılması və istifadəsinin təsvirini
-

Sual: 2015-ci il üçün dövlət büdcə gəlirləri 20 mld manat planlaşdırılır. Neft Fondunun gəlirləri 15 mld manat, müəssisələrin resursları 40 mld manat, sosial müdafiə Fondunun resursları 5 mld manat olacaq. Neft Fondundan büdcəyə 5 mld, büdcədən sosial müdafiə Fonduna 1 mld manat transfert planlaşdırılır. Digər gəlirlər olması, topla maliyyə balans üzə resursların həcmi nə qədər olar? (Çəki: 1)

- 80 mld
- 74 mld
- 75 mld

- 60 mld
 - 55 mld
-

Sual: Dövlət bütçə xərcləri 30 mld manat, Neft Fondunun xərcləri 10 mld manat, Sosial Müdafiə Fonduunun xərcləri 5 mld manat planlaşdırılır. Neft Fondundan bütçəyə 9 mld manat, bütçədən Sosial Müdafiə Fonduuna 1 mld transfert olacaqsa, kəsirsiz bütçə üçün gəlirlər nəyə bərabərləşməlidir? (Çəki: 1)

- 21 mld
 - 20 mld
 - 24 mld
 - 10 mld
 - 23 mld
-

Sual: Dövlət bütçəsi özündə nəyi eks etdirir? (Çəki: 1)

- ictimai məhsullara tələbatı ödəmək məqsədilə yaradılan və istifadə olunan pul vəsaiti fondunu
 - il ərzində ictimai məhsullara tələbatı ödəmək, sosial müdafiəni gercəkləşdirmək, makroiqtisadi tənzimləməni reallaşdırmaq məqsədilə yaradılan iə istifadə edilən pul vəsaitləri fondunu
 - könüllü ödənişlər hesabına yaradılan və ictimai məhsullar istehsalına sərf olunan pul vəsaiti fondunu
 - digər mənbələrdən transfert hesabına formalaşan pul vəsaiti fondunu
 - qeyri-vergi gəlirləri hesabına yaradılan pul vəsaiti fondunu
-

Sual: Dövlət bütçəsinin proqnozlaşdırılmasında ən üstün istifadə edilən metod hansıdır? (Çəki: 1)

- «delfi» metodu
 - sabit ekstropolyasiya metodu
 - ekonometrik metodlar
 - hec biri
 - ekspert rəyləri
-

Sual: Dövlət bütçə gəlirlərinin proqnozlaşdırılması zamanı hansı göstəricidən istifadə edilmir? (Çəki: 1)

- daxili investisiyaların həcmi
 - xarici investisiyaarın həcmi
 - investisiyaların maliyyələşmə mənbələri
 - neftin qiyməti
 - istehlak qiymətləri indeksi
-

Sual: Neftin barreli 60 dollar olduğu halda ARDNŞ-dən 600 mln manat mənfəət tutulması planlaşdırılırdı. Neftin barreli 120 dollar yüksələrsə və şirkətin xərcləri 50% artarsa, mənfəət vergisi, daxilolmaları nəyə bərabərleşər? (satış sabit, 1 AZN=1,25 dollar) (Çəki: 1)

- 1 mld 200 mln
 - 900 mln
 - 750 mln
 - 820 mln
 - 1 mld 380 mln
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	15
Maksimal faiz	15
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət bütçəsinin gəlirlərinə sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- ƏDV
 - gəlir vergisi
 - Həmkarlar İttifaqına ödənişlər
 - nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi üçün tutulan rüsum
 - dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxil olmalar
-

Sual: Dövlət bütçə xərclərinin strateji proqnozlaşdırma və planlaşdırılmasında hansı amil daha üstün rol oynayır? (Çəki: 1)

- demoqrafik faktor
 - sosial faktor
 - siyasi faktor
 - texnoloji faktor
 - hərbi faktor
-

Sual: Sadalananlardan hansı dövlət bütçə xərclərinə aid deyil? (Çəki: 1)

- Təhsil xərcləri
 - müdafiə xərcləri
 - Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan yaşıllaşdırma işlərinə xərclər
 - ARDNŞ tərəfindən aparılan yaşıllaşdırma işlərinə xərclər
 - Milli Məclisin saxlanma xərcləri
-

Sual: Dövlət bütçəsinin xərclərinin planlaşdırılmasında hansı metodlardan daha çox istifadə olunur? (Çəki: 1)

- normativ, program- məqsədli və birbaşa hesablama metodu
 - yalnız normativ metod
 - programm-məqsədli metod
 - birbaşa hesablama metodu
 - hec birindən
-

Sual: Sadalananlardan hansı program məqsədli metod əsasında planlaşdırılır? (Çəki: 1)

- xroniki xəstələrin pulsuz dərman təminatına məsrəfləri planlaşdırarkən
 - dövlət hesabına xaricə təhsil almaga göndərilən tələblərə məsrəfləri planlaşdırarkən
 - ölkənin icməli su təminatının yaxşılaşdırılmasına məsrəflər planlaşdırılırlar
 - dövlət ali təhsil müəssisəsinin xərclərini planlaşdırılarda
 - Ali Təhsil sisteminin balonuya prosesinə kecidi ilə bağlı məsrəflər planlaşdırılarda
-

Sual: Təhsil səviyyə və s. xərclərin planlaşdırılmasında istifadə edilən xətti modeldə – $y=ax_1+ax_2+\dots+ax_n$ modelində a nəyi. X nəyi ifadə edir? (Çəki: 1)

- a – hər nəfərə düşən normativ xərci, x – ümumi əhali sayını
 - a – hər nəfərə normativ xərc, x – konkret dövlət xidmətindən istifadə edən əhali sayını
 - a – adambaşına bütçə xərci, x – məşğul əhalinin sayı
 - a – əmək ehtiyatlarına aid olmayanlara düşən bütçə xərci, x – işsizlər
 - a – normativ xərclər, x – iqtisadi fəal əhali
-

Sual: 2011-ci il təhsil ilinin əvvəlinə ölkədə orta məktəblər üzrə sınıf sayı 100 min olub. Təhsil ilinin sonuna sınıf sayı 120 minə yüksəlib. Maliyyə ili üçün sınıf sayını necə planlaşdırmaq lazımdır? (Çəki: 1)

- 120 min
 - 110 min
 - 106666
 - 100 min
 - 115
-

Sual: Olkə orta təhsil sistemində 120 min sınıf var. Hər bir sınıfın həftəlik dərs yükü 30 saat, hər bir müəllim üçün qanun üzrə həftəlik dərs yükü 18 saatdır. Müəllim sayına tələbatı müəyyənləşdirin. (Çəki: 1)

- 120 min nəfər
 - 60 min nəfər
 - 140 min nəfər
 - 250 min nəfər
 - 200 min nəfər
-

Sual: Strateji planlaşmanın xüsusi vasitəsi ilə hansı yolla gələcək inkişafa istiqaməti müəyyənləşir: (Çəki: 1)

- firma daxili planlaşma
 - indikativ planlaşma
 - taktiki planlaşma
 - operativ planlaşma
 - etimallığa əsaslanan təhlil
-

Sual: Strategiya firmanın funksional şöbələri və xidmətləri tərəfdən işlənib hazırlanır: (Çəki: 1)

- instrumental strategiya
 - qısa müddətli strategiya
 - idarəetmə strategiyası
 - fərqləndirmə strategiyası
 - tənzimləmə strategiyası
-

Sual: Keçmişə istiqamətlənmiş planlaşdırma: (Çəki: 1)

- taktiki planlaşma
 - operativ planlaşma
 - qeyri-aktiv planlaşdırma
 - gələcəyə istiqamətlənmiş planlaşdırma
 - uyğunlaşmaya əsaslanan planlaşma
-

Sual: Müasir dövrdə istiqamətlənmiş planlaşma: (Çəki: 1)

- cari planlaşma
 - operativ planlaşma
 - qeyri-aktiv planlaşdırma
 - gələcəyə istiqamətlənmiş planlaşdırma
 - uyğunlaşmaya əsaslanan planlaşma
-

Sual: Gələcəyə istiqamətlənmiş planlaşma: (Çəki: 1)

- taktiki planlaşma
 - perspektiv planlaşma
 - qeyri-aktiv planlaşdırma
 - gələcəyə istiqamətlənmiş planlaşdırma
 - uyğunlaşmaya əsaslanan planlaşma
-

Sual: Planlaşmanın əsas metodlarından biri aşağıdakılardır: (Çəki: 1)

- ekspert
 - morfoloji analiz
 - balans
 - ekstropolyasiya
 - obyektlərə nəzarət
-

Sual: Planlaşmanın əsas metodlarından biridir: (Çəki: 1)

- statistik təcrübə metodu

- morfoloji analiz
 - balans
 - ekstropolyasiya
 - obyektlərə nəzarət
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Orta təhsil sistemində 120 min sinif var. Hər sinifə normativ orta dərs yükü həftəlik 30 saat, hər müəllimə normativ həftəlik dərs yükü 18 saatdır. Hər müəllimin orta aylıq əmək haqqı 300 manatdır. Orta təhsil sistemi üzrə illik əmək haqqı xərci nə qədər olar? (Çəki: 1)

- 720 mln manat
 - 600 mln manat
 - 450 mln manat
 - 800 mln manat
 - 950 mln manat
-

Sual: 10 min nəfər əhaliyə 100 həkim, 150 tibb və texnihiheyəti olmasını normativ qəbul edər. Həkimlərin orta aylıq əmək haqqının 500 manata bərabər olarsa, ölkəmizin dövlət səhiyyə xərcləri daxilində əmək haqqı xərclərini nə qədər planlaşdırılmalıdır (ölkə əhalisinin sayı 9 mln Tibb işçilərinin orta aylıq əmək haqqı 300 manatdır). (Çəki: 1)

- 750 mln manat
 - 1 mld 200 mln
 - 1 mld manat
 - 860 mln manat
 - 980 mln manat
-

Sual: 2012-ci ildə əmək haqqı xərci 1 mld manat, dərman xərci 500 min xəstələnənin hər birinə orta hesabla 50 manat, ərzaq xərci 40 manat olub. Dəftərxana xərci əhalinin 1 nəfərinə 1 manat, inventar və avadanlıq xərci əhalinin hər nəfərinə 30 manatdır. Dövlət səhiyyə xərclərinin həcmiini planlaşdırın (əhali 9 mln) (Çəki: 1)

- 1 mld 546 mln
 - 1 mld 324 mln
 - 1 mld 240 mln
 - 1 mld 436 mln
 - 1 mld 356 mln
-

Sual: 2010 –cü ildə səhiyyə sisteminde 100 mln manatlıq dərman xərci olub. Çarpayı günlərin sayı 500min təşkil edib. 2015-ci ildə dərman sərfi normasının 2010-cu ildə nisbətən 20% artacağını, çarpayı günlərinin sayının hər il 10% azalacağını nəzərə alıb, 2015-ci ildə dərman xərclərinin həcmini müəyyən edin. (Çəki: 1)

- 71 mln manat
 - 120 mln manat
 - 60 mln manat
 - 85 mln manat
 - 140 mln manat
-

Sual: Dövlət investisiya xərcləri əsasən hansı metodla planlaşdırılır? (Çəki: 1)

- Normativ metodla

- Eksport qiymətləndirilməsit ietodu ilə
 - Proqramm – məqsədli metodla
 - Balans metodu ilə
 - Sadalanan metodların heç biri ilə
-

Sual: Tədiyyə balansı özündə nəyi əks etdirir? (Çəki: 1)

- Ölkə müəssisələrinin digər ölkəlrin müəssisələrin ilə bağlaşmalarının həcmini
 - İxrac və idxlalın balansını
 - Xaricə kapital axının həcmi
 - Müəyyən müddət ərzində ölkə rezidentlərinin başqa ölkələrlə iqtisadi bağlaşmalarının məcmusunun sistemli yazılışını
 - Xaricdən gələn transfertləri
-

Sual: Tədiyyə balansının əsas elemntləri hansılardır? (Çəki: 1)

- cari əməliyyatlar hesabı, xarici ticarət həcmi, xarici investisiyaların həcmi
 - Cari əməliyyatlar hesabı, kapitalların hərəkəti və maliyyə əməliyyatları hesabı, rəsmi ehtiyatların dəyişməsi
 - Ölkənin qızılı-valyuta ehtiyatlarının həcmi, ixracın həcmi, xarici investisiyaların həcmi:
 - Xaricdə kapital qoyuluşlarının həcmi, xarici investisiyaların həcmi
 - Idxlalın həcmi, ixracın həcmi
-

Sual: 2010 –cu-ildə ölkəlrin ixracı 15 mld manat, idxlal 10mld manat olub. (Xidmətlər də daxil olmaqla). Xaricdən faiz ödənişi və sair formada 1mld manat gəlir əldə olunub. 2015-ci ildə ixracın 40%, idxlalın 20%, xaricdən gələn gəlirlərin 50% artacağı planlaşdırılır. 2015-ci ildə xalis cari transfertlərin 1mld manat təşkil edəcəyini nəzərə olub, cari əməliyyat üzrə saldonu müəyyən edin (Çəki: 1)

- 9,5 mld manat
 - 12mld manat
 - 11mld manat
 - 9,0 mld manat
 - 12,5mld manat
-

Sual: Ölkədə iqtisadi fəal əhalinin sayı 4mln nəfər, işsizlik səviyyəsi 10%-dir. Yaxın 5 ildə iqtisadi fəal 5mln nəfər olacaq, 800min əlavə iş yeri açılacaq. İşsizlik səviyyəsi nə qədər olacaq? (Çəki: 1)

- 10%
 - 15%
 - 5%
 - 12%
 - 14%
-

Sual: Ölkədə 11-14 yaşılı əhalinin sayı 1mln nəfər, 55 yaşda olan əhalinin sayı isə 100min nəfərdir. Əmək qabiliyyətli yaşda olan əhalinin sayı isə 5mln nəfərdir. 5ildən sonra əməkqabiliyyətli yaşda olan əhalinin sayı nə qədər artacaq? (Əməkqabiliyyətli əhali 15-60yaşdadır) (Çəki: 1)

- 25%
 - 15%
 - 18%
 - 24%
 - 17%
-

Sual: Ölkədə əmək ehtiyatlarının sayı 5mln nəfərdir. İqtisadi – fəal əhalisi isə əmək ehtiyatlarının 80%-ni təşkil edir. İqtisadi – fəal əhalinin 95%-i məşğuldur. Əmək ehtiyatları 10% artarsa, iqtisadi fəal əhali əmək ehtiyatlarının 90%-ni təşkil edərsə, 200min əlavə iş yeri açılsara, işsizlik səviyyəsi nə qədər olar? (Çəki: 1)

- 19%
- 5%
- 16%

- 17%
 - 14%
-

Sual: İşsizliğin təbii dərəcəsi 5%-dir. İqtisadi fəal əhalinin 6 mln, məşğulluğu 4,5 mln nəfərdir. İşsizlik təbii səviyyəindən nə qədər kənarlaşır? (Çəki: 1)

- 7%
 - 5%
 - 3%
 - 6%
 - 4%
-

Sual: 5 il sonra ölkədədə iqtisadi fəal əhalinin sayının 5 mln nəfərə çatacağı proqnozlaşdırılır. Növbəti 5 ildə işləyənlərin sayının 4,7 mln nəfər oladağı halda, işsizlik səviyyəsi təbii hədlərdən nə qədər kənar olacaq? (Çəki: 1)

- 3%
 - 2%
 - 1%
 - 4%
 - 5%
-

BÖLƏM: 0603

Ad	0603
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: 2010 –cu ildə ölkənin valyuta ehtiyatları 20 mld dollar olub. 2015-ci ildə cari əməliyyatlar üzrə saldonun 10 mld manat təşkil edəcəyi planlaşdırılır. Kapitalların hərəkəti və maliyyə əməliyyatlı saldo 5mld planlaşdırılır. 2015-ildə valyuta ehtiyatları neçə olar (1man =1,25dollar) (Çəki: 1)

- 18,75 mld dollar
 - 8,75 mld dollar
 - 26,25 mld dollar
 - 9,5 mld dollar
 - 28,75 mld dollar
-

Sual: Ölkənin tədiyyə balansında kapital hesabı balansı üzrə mənfi saldo planlaşdırılır və buna görə də mərkəzi Bankın valyuta ehtiyatlarının azalması zərurəti yaranır. Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə ölkə iqtisadiyyatından inkişafında nə təsir göstərəcək? (Çəki: 1)

- Bazaarda valyuta təklifinin artması milli pul vahidinin mövqeyini gücləndirməklə iqtisadi inkişafi stimullaşdıracaq.
 - Pul bazarında xaric valyuta təkliflerinin artması, milli valyuta təklifinin nisbi və ardıcıl olaraq, iqtisadi artımın yavaşmasına səbəb olur.
 - Valyuta qeyri-stabilliyi yaratmaqla, iqtisadiyyatda böhranı səbəb olur
 - Xarici məhsulların ölkə bazarına daxil olma imkanlarının artmaqla, milli istehsalçılara zərbə vurur
 - Heç bir cavab düz deyil
-

Sual: Əgər tədiyyə balansının cari hesabı üzrə nisbət saldo planlaşdırılırsa (Çəki: 1)

- Ölkəyə kapital axının baş verəcəyi də nəzərə alınmalıdır
- Xalis valyuta ehtiyatlarının sürətlə artımı gözləniləndir.
- Ölkədən xalis kapital axının baş vermesi gözləniləndir
- Valyuta ehtiyatlarının stabilliyi gözləniləndir

Heç bir cavab düz deyil

Sual: Cari əməliyyatlar üzrə defisit əsasən nəyin hesabına maliyyələşdirilir? (Çəki: 1)

- Mərkəzi Bankın valyuta ehtiyatları hesabına
 - Birbaşa xarici investisiyalar hesabına
 - Xarici portfel investisiyalar hesabına
 - Ticarət kreditləri hesabına
 - Xalis kapital axını hesabına
-

Sual: 2015-ci ildə cari əməliyyatlar hesabı üzrə 20 mld müsbət saldo planlaşdırıb. Kapital transferlər üzrə daxilolma və dənişlər 0-olacaq. Birbaşa investisiya daxilolması 5mld dollar, məxarici 3mld dollardır. Portfel investisiya məxarici 2,5mld dollar, daxilolması 1,5 mld dollar planlaşdırılır. Digər investisiyalar üzrə saldo – 0,5 mld dollardır. Ehtiyat aktivlərin dəyişməsini nə qədər planlaşdırmaq olar? (Çəki: 1)

- 22,5 mld dollar
 - 17,5 mld dollar
 - 25 mld dollar
 - 22,5 mld dollar
 - 17,5 mld dollar
-

Sual: Real valyuta kursları (Çəki: 1)

- Milli valyutaların digər ölkələr valyutalarına dəyişməsi nisbətidir.
 - Ölkə hökuməti tərəfindən müəyyən edilən kursdur.
 - Milli valyutaların ABŞ dollarına nisbətidir
 - Milli valyutaların avropaya nisbətidir.
 - Fərqli ölkələrdə istehsal olunmuş məhmulların nisbi qiymətidir.
-

Sual: Hansı halda xarici valyutanın kursunun yüksəlməsi baş vermir? (Çəki: 1)

- ölkədə pul təklifi artanda
 - Xarici ölkədə pul təklifi azalanda
 - Xarici ölkədə ÜDM-in mütləq azalması baş verəndə
 - Ölkədə faiz dərəcələri aşağı düşəndə
 - Xarici ölkədə faiz dərəcələri yüksələndə
-

Sual: Tədiyyə balansında cari əməliyyatlar üzrə mənfi saldo planlaşdırılır. Bu halda xarici valyutanın kursu. (Çəki: 1)

- Artacaq.
 - Azalacaq.
 - Sabit qalacaq
 - Tərəddüdə məruz qalacaq
 - Heç bir cavab düz deyil.
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hökumət milli valyutanın ABŞ dollarına kursunu 10% bahalaşdırmaq niyyətindədir. Ölkədə ÜDM-20% artacağı, ABŞ-da illik inflasiyanın 5% təşkil edəcəyi, K-nın sabitliyi halında milli valyuta kütłəsinin artıb-azalma tempı necə olmalıdır. (Çəki: 1)

- 25% azalmalıdır
 - 15% azalmalıdır
 - dəyişdirilməlidir.
 - 10% azalmalıdır
 - 5% artmalıdır
-

Sual: Real dövlət bütçə kəsiri (Çəki: 1)

- dövlət gəlirləri ilə xərcləri arasındaki fərqə bərabərdir
 - Vergi gəlirləri ilə dövlət bütçə xərcləri arasındaki fərqə bərabərdir.
 - Vergi gəlirləri ilə cari bütçə xərcləri arasındaki fərqə bərabərdir.
 - Bütçə gəlirləri ilə cari bütçə xərcləri arasındaki fərqdir
 - Nominal bütçə kəsiri, ilin əvvəlinə dövlət borcu, inflasiya tempini əsassında müəyyən olunur..
-

Sual: 2011-ci ildə dövlət borcunun ÜDM-ə nisbəti 30% olub. Yaxın 3 ildə real faiz dərəcəsinin 3%, ÜDM-in artım tempinin 10% olacağını, ilkin bütçə kəsirinin 5%-ə bərabərliyini nəzərə alıb, 1 il sonra dövlət borcunun nə qədər artıb-azalacağını müəyyən edin. (Çəki: 1)

- 16% azalacaq
 - 15% azalacaq
 - 22% azalacaq
 - dəyişməyəcək
 - 17% azalacaq
-

Sual: Ilin əvvəlinə dövlət borcu 1,5 mld manatdır. Real faiz dərəcəsi 4% olacaq. İl ərzində bütçə gəlirləri 15 mld manat, xərcləri 15,5 mld manat planlaşdırılır. İllik inflasiya 5% olacaq. Ilin sonuna real dövlət borcunu müəyyən edin. (Çəki: 1)

- 2,0 mld
 - 1 mld 305 mln
 - 1,6 mld
 - 2,5 mld
 - 1,4 mld
-

Sual: Maliyyə ili üçün bütçə daxilolmaları, 20 mld manat planlaşdırılır. Dövlət alqıları 15 mld manat, borc üzrə faiz ödənişi, 2 mld manat, transfert ödənişləri 4 mld manat planlaşdırılır. Bütçə kəsiri nəyə bərabər olar? (Çəki: 1)

- 2 mld
 - 1 mld
 - 4 mld
 - 2,2 mld
 - 3 mld
-

Sual: Əmək ehtiyatlarına aid deyil.... (Çəki: 1)

- tələbələr
 - evdar qadınlar
 - hərbi qulluqçular
 - uzun müddətli izolyasiyada olanlar
 - məxfi qulluqçular
-

Sual: İqtisadi fəal əhaliyə aid deyil... (Çəki: 1)

- məşgullar
 - işsizlər
 - hərbi qulluqçular
 - sosial məzuniyyətdə olan qadınlar
 - evdar qadınlar
-

Sual: Ölkədə əmək qabiliyyətli yaşda olan əhalı 1,5 mln nəfərdir. Müxtəlif əbəblərə görə 200 min nəfər əmək resurslarına aid deyil. Evdar qadınlar, tələbə və s. İş axtarmayanların sayı 300 min nəfərdir. Məşğul əhalı 4 mln nəfərdir. İşsizlik səviyyəsi nə qədərdir? (Çəki: 1)

- 12,5%
 - 10,5%
 - 8%
 - 9%
 - 11,1%
-

Sual: Ölkənin investisiya mühiti dəyərləndirilərkən hansı faktor nəzərə alınır? (Çəki: 1)

- siyasi stabillik
 - iqtisadi artım
 - kredit əldə etmə imkanları
 - maliyyə stabilliyi
 - iqlim şəraiti
-

Sual: Investisiya riskləri qiymətləndirilərkən hansı faktor nəzərə alınır? (Çəki: 1)

- sosial gərginlik
 - kriminal gərginlik
 - siyasi gərginlik
 - asudə vaxtin təşkili
 - idarəetmənin təşkili
-

Sual: Ölkədə investisiya mühitini yaxşılaşdırmaq üçün hansı tədbir həyata keçirilmir? (Çəki: 1)

- vergilər azaldır
 - maliyyə stabilliyi yaradılır
 - amortizasiya normaları artırılır
 - amortizasiya normaları azaldılır
 - bütövlük maniələr aradan qaldırılır
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: 10-14 yaşda olan əhalinin sayı 800 min nəfər, 60-64 yaşda olan əhalinin sayı 150 min nəfərdir. Ölkənin mövcud əmək ehtiyatları 4,8 mln nəfərdir. Əmək qabiliyyətli yaşda olan əhalinin 95% sabit olaraq, əmək ehtiyatlarına aiddir. 5 il sonra ölkədə əmək ehtiyatları neçə nəfər olacaq? (Çəki: 1)

- 5,2 mln nəfər
 - 5 mln 177 min nəfər
 - 5 mln 450 min nəfər
 - 5 mln 350 min nəfər
 - 5 mln 145 min nəfər
-

Sual: Hansı faktor məşğulluğun planlaşdırılmasında nəzərə alınır? (Çəki: 1)

- demoqrafik faktor
- məşğulluğun sadə strukturu
- əmək ehtiyatlarının yaş, cins və regional strukturu

- Əmək ehtiyatlarının etnik strukturu
 - Ümumi sosial-iqtisadi situasiya
-

Sual: İndi ölkədə məşğulların sayı 5 mln nəfər, işsizlərin sayı 0,5 mln nəfərdir. 10 il sonra iqtisadi fəal əhalinin sayı 8 mln olacaq. Eyni zamanda 10 il kənd təsərrüfatında çalışanların sayının məcmu məşğullardakı xüsusi çəkisi 10%-dən 8%-dək azalacaq. 5% işsizlik səviyyəsi planlaşdırılonda kənd təsərrüfatında çalışanların sayı nə qədər olar. (Çəki: 1)

- 608 min nəfər
 - 592 min nəfər
 - 640 min nəfər
 - 1 mln nəfər
 - 500 min nəfər
-

Sual: Ölkənin özəl sektorunda real orta aylıq əmək haqqı səviyyəsi 400 manatdır. Əgər hökumət minimum əmək haqqı səviyyəsini 200 manatadək yüksəltse, işsizliyə hansı təsirlər ola bilər? (Çəki: 1)

- işsizlik artar
 - işsizlik azalar
 - işsizlik səviyyəsi ciddi olaraq dəyişməz
 - müəyyən bir mərhələdə işsizlik tərəddüdləri baş verər
 - yeni iş yerlərinin açılmasının stimullaşdırılması
-

Sual: Məşğulluğun artırılması və optimallaşdırılması proqramlarında hansı tədbirlər nəzərdə tutulmur? (Çəki: 1)

- iş qüvvəsinin peşə-ixtisas səviyyəsinin artırılması
 - demoqrafiq proseslərin tənzimlənməsi
 - yeni iş yerlərinin açılmasının stimullaşdırılması
 - dini meyllərin tənzimlənməsi
 - sosial müdafiənin yaxşılaşdırılması
-

Sual: İndi 10-14 yaşında əhalinin 300 min nəfərini qızlar təşkiledir. 60-64 yaşında qadınların sayı isə 100 min nəfərdir. 2,5 mln əmək qabiliyyətli yaşda qadınların 1,9 mln nəfəri iqtisadi fəal əhalidir. 5 il sonra əmək qabiliyyətli yaşda olan qadınların 85%-nin iqtisadi fəal əhali olacağını nəzərə alıb, qadınlar arasındaki iqtisadi fəal əhalinin sayını müəyyən edin. (Çəki: 1)

- 2 mln 295 min nəfər
 - 2 mln 800 min nəfər
 - 2 mln 900 min nəfər
 - 2 mln 200 min nəfər
 - 2 mln 100 min nəfər
-

Sual: Əgər ölkədə əmək resurslarının qitligi gözlənilirsə, ən optimal strateji xətt nə olmalıdır? (Çəki: 1)

- əhali artımının stimullaşdırılması və miqrasiya rejiminin asanlaşdırılması
 - əhali artımının və əmək məhsuldarlığı artımının stimullaşdırılması
 - miqrasiya və əmək məhsuldarlığı artımının stimullaşdırılması
 - yalnız əhali artımının stimullaşdırılması
 - yalnız məhsuldarlıq artımının stimullaşdırılması
-

Sual: Sadalananlardan hansı dövlətin sosial müdafiə tədbirlərin aid deyil? (Çəki: 1)

- pensiya sisteminin fasiləsiz təkmilləşdirilməsi və pensiyaların həcminin artırılması
 - işsizlərin sosial müdafiəsinin təminatı
 - işsizlərin yeni peşələrə yiylənməsinə yardım
 - gənclər siyasəti
 - görmrük siyasəti
-

Sual: Sadalananlardan hansı investisiya mühitinin müəyyənləşdirilməsində daha çox amildir. (Çəki: 1)

- kredit əldə etmə imkanları
 - iqtisadi artrım
 - menecmentin keyfiyyəti
 - sosial infrastrukturun keyfiyyəti
 - texnoloji inkişaf səvuiyyəsi
-

Sual: Yaxın 5 ildə ölkədə stabilliyinin qorunacağı dinamik iqtisadi artımın baş verəcəyi, maliyyə stabilliyinin davam edəcəyi gözlənilir. Eyni zamanhdə iş qüvvəsi məsrəflərinin artacağı da proqnozlaşdırılır? Başqa faktorların stabilliyi halında tñvestisiya mühiti neçə dəyişəcək? (Çəki: 1)

- qismən yaxşılışacaq
 - qismən pisləşəcək
 - stabil qalacaq
 - olduqca yaxşılaşacaq
 - tam pisləşəcək
-

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əhalinin həyat səviyyəsi planlaşdırılarkən və proqnozlaşdırılarkən hansı göstəricilərdən istifadə olunmur? (Çəki: 1)

- demoqrafik
 - etnoqrafik
 - iqtisadi
 - sosial
 - ekoloji
-

Sual: Ölkə əhalisinin nominal gəlirləri 30 mld manat olacaq. Icbari ödəniş, vergi ödənişi və s. 10 mld manat təşkil edəcək. Könüllü ödənişlər, kreditə alınmış mallar üçün borcların ödənilməsinə və s. bu kimi məsələlərə 7 mld manat sərf olunacaq. Inflyasiya 5% təşkil edəcəyi planlaşdırılır. Əhalinin real son gəlirlərini müəyyən edin. (Çəki: 1)

- 12,4 mld manat
 - 13 mld manat
 - 20 mld manat
 - 12 mld manat
 - 14 mld manat
-

Sual: Ölkədə bir nəfərin minimal ərzaq tələbatının ödənilməsinə 80 manat tələb olunur. Əgər ABŞ-da istifadə olunan metod əsasında yaşayış minimumu müəyyənləşdirilsəydi, pensiya və minimum əmək haqqı necə olardı? (Çəki: 1)

- 160 manat
 - 120 manat
 - 240 manat
 - 200 manat
 - 150 manat
-

Sual: 2015-ci ildə sənayedə məhsul buraxılışının 40 mld manat olacağı proqnozlaşdırılır. Amortizasiya ayırmaları 5 mld manat, balans mənfəəti 5 mld manat, dolayı vergilər 3 mld manatdır. Sənayedə

çalışanların illik əmək haqlarını müəyyənləşdirin. (Çəki: 1)

- 27 mld manat
 - 32 mld manat
 - 35 mld manat
 - 37 mld manat
 - 30 mld manat
-

Sual: 2010-2015-ci illərdə məhsuldarlığın ildə orta hesabla 5,7% artım tempini proqnozlaşdırılır. İqtisadi səmərəliliyin təminini baxımından əmək haqlarının artım tempinin nə qədər olması məqbuldur? (Çəki: 1)

- 7,5%
 - 8,5%
 - 5,7%
 - 10,4%
 - 5,0%
-

Sual: Yoxsulluğun azaldılması strategiyasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ÜDM-in dinamik artımı
 - gömrük siyasetinin təkmilləşdirilməsi
 - gəlirlər bölgüsündəki qeyri-bərabərliyin azaldılması
 - məşğulluğun artırılması
 - davamlı sosial müdafiə
-

Sual: Əhalinin gəlirlərindəki qeyri-bərabərliyin azaldılmasında hansı tədbir səmərəsizdir? (Çəki: 1)

- proqressiv vergi sisteminin tətbiqi
 - vergi dərəcələrinin artırılması
 - yüksək gəlirlərə vergi güzəştii
 - aşağı gəlirlərə vergi güzəştii
 - davamlı sosial müdafiə
-

Sual: Tələblərin tərkibinə görə istehlak sektoruna aiddir? (Çəki: 1)

- ərzaq istehsalı, qeyri-ərzaq istehsalı, sosial-mədəni xidmətlər, tibb xidmətləri
 - yeyinti sənayesi, yüngül sənaye, təhsil xidmətləri, xalq istehlakı malları ticarəti
 - özəl ərzaq istehsalı müəssisəsi, dövlət səhiyyə müəssisəsi, natural təsərrüfat, turizm müəssisəsi
 - tibb sənayesi, məişət kimyası sənayesi, fermer müəssisəsi, təmir müəssisəsi
 - konselting xidməti, rabitə sektor, mənzil-kommunal xidmət müəssisəsi, özəl ictimai iaşə müəssisəsi
-

Sual: Layihəyə 10 mln manat vəsait yazılır və bu vəsaitlərin 10%-dir. Layihənin reallaşması halında I il 6 mln, II il 7 mln pul daxil olması gözlənilir. Xalis cari dəyəri tapın (Çəki: 1)

- 0,3
 - 2,3
 - 3,3
 - 1,3
 - 3 mln
-

Sual: Layihəyə 10 mln vəsait yazılır layihənin reallaşması I il 5,5 mln, II il 6,1 mln pul daxil olması vəd edir. Daxili mənfəət norması neçə olmalıdır? (Çəki: 1)

- 11%
 - 12%
 - 9%
 - 8
 - 10
-

Sual: Layihəyə lazımlı olan vəsaitin 30%-i borc, 50% müəssisənin öz vəsaiti, 20%.səhm buraxılışı hesabına

əldə olunub. Borc kapitalının dəyəri 10%, səhm emissiyası məsrətləri 1% müəssisənin vəsaitinin dəyəri 5%-dir. Layihə kapitalının dəyəri neçə olar? (Çəki: 1)

- 4,7%
 - 7,7%
 - 5,7%
 - 3,7%
 - 6,7
-

Sual: .Layihə 10 mln manat tələb e5dir.Layihə vəsaitlərinin dəyəri 10%-dir. I ildə 6, II ildə 8 mln manat pul daxil olmaları planlaşdırılır. Rentabellik indeksini müəyyən edir (Çəki: 1)

- 0,31
 - 0,21
 - 0,41
 - 0,51
 - 0,61
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehlak sektorunun irsi genotipi... (Çəki: 1)

- istehlak mallarının yeniləşməsi və çeşidlərinin genişləndirilməsi
 - istehlak sektorunda innovasiya tərəddüdləridir
 - əhalinin ərzaq və istehlak malları və xidmətlərinə minilliliklər ərzində formalasən və nəsildən-nəsilə ötürülən tələbatdır
 - əhalinin sağlamlığına və mənəvi-əxlaqi dəyərlərinə zərər vuran bəzi əmtəələrin istehlakinin qadağan edilməsidir
 - istehlak sektorundakı radikal innovasiyalar nəticəsində ənənəvi istehlak əmtəələrinin yenilərlə əvəzlənməsidir
-

Sual: Ölkədə adambaşına illik taxıl istehlakı norması 150 kq-dır. Yem kimi taxıl istehlakı 2010-cu ildə 1,5 mln ton olub. 2015-ci ildə əhalinin 10 mln nəfər olacağı, yem kimi taxılı tələbatın 2 mln tona yüksələcəyini, taxıl istehsalının 4 mln tona yüksələcəyini nəzərə alıb, taxıl idxlalına olan tələbatı müəyyənləşdirin. (Çəki: 1)

- 0,5 mln ton idxala ehtiyac var
 - 2 mln ton idxala ehtiyac var
 - idxala ehtiyac yoxdur
 - 1,0 mln ton idxala ehtiyac var
 - 1,5 mln ton idxala ehtiyac var
-

Sual: İstehlak sektorunun strateji planlaşdırılmasında (Çəki: 1)

- ölkədəki demokrafik situasiya nəzərə alınmalıdır
 - istehlakın irsi genotipi nəzərə alınmalıdır
 - statistik qanuna uyğunluqlar nəzərə alınmalıdır
 - iqtisadi tərəddüdlər nəzərə alınmalıdır
 - bütün cavablar düzdür
-

Sual: Əhalinin istehlak əmtəələrinə tələbatının planlaşdırılmasında hansı normativlərdən istifadə olunmur? (Çəki: 1)

- sosial

- ekoloji
 - maddi
 - texnoloji
 - fizioloji
-

Sual: İstehlak sektorunun inkişafının planlaşdırılma və programlaşdırılmasında hansı göstəricilərdən istifadə olunmur? (Çəki: 1)

- sektor və onun tərkib hissələri üzrə ümumi istehsal və əlavə dəyərin həcmi, artım tempı
 - sektor üzrə əsas kapitala investisiyalar, əsas fondların köhnəlmə və yeniləşmə səviyyəsi
 - sektorun məhsullar ixracı, istehlakda idxlənin payı
 - sektordakı aktivlərin rentabellik səviyyəsi
 - sektor üzrə müəssisələrin mülkiyyət strukturunun dinamikası
-

Sual: Investisiya nədir? (Çəki: 1)

- gəlir və ya digər effekt əldə etmək üçün pul vəsaitləri və digər qiymətliləri sərfidir.
 - gəlir əldə etmək üçün pul vəsaitlərinin kapital qoyuluşu layihələrinə yönəldilməlidir.
 - mənfəət əldə etmək maliyyə vəspitlərinin istifadəsidir.
 - mənfəət əldə etmək üçün yeni müəssisələrin açılmasına cəkilən xərclərdir
 - mənfəət əldə etmək üçün qiymətli kağızlar alqısıdır.
-

Sual: Sadalananlardan hansı maliyyə investisiyalarına aid deyil? (Çəki: 1)

- səhm alqısı
 - istiqraz alqısı
 - patent alqısı
 - opsiyon alqısı
 - variant alqısı
-

Sual: Sadalananlardan hansı investisiya layihələri növünə aid deyil? (Çəki: 1)

- istehsalın saxlanması layihəsi
 - istehsalın genişləndirilmesi layihəsi
 - istehsalın azaldılması layihəsi
 - xərjlərin azaldılması layihəsi
 - yeni məhsullar istehsal layihəsi
-

Sual: Portfel investisiyalar.... (Çəki: 1)

- real investisiyalardır
 - birbaşa investisiyalardır
 - dövlət investisiyalardır
 - xarici investisiyalardır
 - qiymətli kağızlar alqısını nəzərdə tutan investisiyalardır.
-

Sual: Sadalananlardan hansı investisiya layihələrinin effektliyinin qiymətləndirilməsinə aid deyil (Çəki: 1)

- xərclərin qiymətləndirilməsinə aid deyilir
 - xalis cari dəyər metodu
 - daxili mənfəət norması metodu
 - rentabellik indeksi metodu.
 - məhsulun həyat tsikli müddəti
-

Sual: Investisiya layihələrini hər ikisi üzrə məsrəflər 10 mln manatdır və layihələrin reallaşma müddəti bir ildir. 1-ci layihə 2- il 5mln 3-cü il 5mln,4-cü il 3mln pul axını vəd edir. 2-ci layihə 2- il 3mln, 3-cü il 5mln,4-cü 6 mln pul axını vəd edir. Xərclərin ödəmə müddətinə görə hansı layihə effektivdir? (Çəki: 1)

- 1-ci layihə
- 2-ci layihə

-
- hər iki layihə
 - hecbir layihə effektiv deyil
 - layihələrin effektivlik səviyyəsini müəyyən etmək mümkün deyil
-

Sual: Ölkənin elmi-texniki prioritetləri hansı yanaşma əsasında müəyyənləşir: (Çəki: 1)

- İqtisadi
 - Elmi iqtisad
 - Siyasi,iqtisad
 - Sosia
 - Elmi
-

Sual: AR-da elmi-tədqiqatın program məqsədli maliyyələşməsi hansı qurum tərəfindən reallaşdırılır (Çəki: 1)

- AMEA-nın rəyasət heyəti
 - Elmin İnkişaf Fondu
 - Təhsil hazırlığı
 - Nazirlər Kabinetli
 - TQDK
-

Sual: Hansı makroinnovasiya strategiyası fundamental tədqiqatların dövlət, tədbiqi tədqiqatların özəl sektorda aparılmasını nəzərdə tutur (Çəki: 1)

- Mərhələli bölgü
 - Təşəbbüsün ötürülməsi
 - Texnoloji idxlal
 - Texnoloji ixrac
 - Texnoloji mənimmsəmə
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- texniki liderlərin dəyişdirilməsi
 - qanunauyğunluqdan istifadə
 - qanunauyğunluğun təsirinin nəticələri
 - əmək məhsuldarlığının yüksəldilməsi
 - qanunauyğunluqdan istifadə
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- texniki modellərin yeniləşməsi,
 - texniki modellərin dəyişməsi
 - texnika nəslinin yeniləşməsi,
 - texnika nəslinin dəyişməsi,
 - texnika sistemlərinin yeniləşməsi
-

Sual: səhf cavab elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- texnoloji liderlərin – ölkə dəyişdirilməsi
 - texnoloji liderlərin – kompaniyaların dəyişdirilməsi
 - yeni texnikanın nisbi ucuzlaşdırılması
 - liderlik edən elmi məktəblərin dəyişdirilməsi
 - texnoloji liderlərin – intelektlərin dəyişdirilməsi
-

Sual: beşinci texnoloji sistemin quruluşuna aid deyil (Çəki: 1)

- plastik kütlələr
- kosmik
- sənaye biotexnologiyaları
- telekommunikasiyalar,

● alternativ energetika

Sual: elmi – texniki tərəqqinin (ett) qanuna uyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- məhsulların keyfiyyətinin yüksəldilməsi
 - məhsulların rəqabət qabiliyyətinin artması
 - iqtisadi artımın əsas mənbəyi
 - elmin qabaqlayıcı inkişafı
 - iqtisadi artımın əsas amilləri
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müəssisə 2 alternativ layihədən birini seciməlidir. Hər iki layihə üzrə xərclər 10 mln manat planlaşdırılıb. Layihələrə sərf olunacaq kapitalın dəyəri 10%-dir. Layihələr 1 ilə gərcəkləşəcək. növbəti ildə birinci layihə üzrə 5 mln, ikinci layihə üzrə 4mln pul axını planlaşdırılır. Sonrakı ildə birinci layihə 6 mln, ikinci layişə 7 mln pul axını vəd edir. Sonuncu ildə birinci layihə üzrə 5 mln ikinci layihə 5,5 mln pul daxil olması planlaşdırılır. Xalis cari dəyər metodu əsasında layihələrin səmərəliliyini müəyyən edin. (Çəki: 1)

- Birinci layihənin XCD-si 3,26 mln, ikinci layihənin XSD-si 3,4 mln manat
 - Birinci layihə üzrə XCD 3,26 mln, ikinci layihə üzrə 3,56 mln
 - Birinci layihə üzrə XSD 3,0 mln, ikinci layihə üzrə 3,56 mln
 - Birinci layihə üzrə XSD 4 mln, ikinci layihə üzrə 3 mln manat
 - Birinci layihə üzrə XSD 3,3 mln, ikinci layihə üzrə XSD 4,1 mln manat
-

Sual: Müəssisə 2 layihə planlaşdırır. Hər iki layihə üzrə məsrəflərdən 10 mln manatdır. İkinci layihə növbəti 3 ildə hər il 5mln manat, ikinci layihə hər il 5,3 mln manat pul daxil olması vəd edir. Birinci layihə üzrə maliyyə. Kapitalının dəyəri 10%, ikinci layihə üzrə 12%-dir. Layihələrdən hansının nə qədər səmərəli olduğunu xalis cari dəyər metodu əsasında müəyyən edir. (Çəki: 1)

- Birinci layihə ikincidən 0,3 mln manat cox səmərəlidir.
 - Hər iki layihə üzrə effektivlik eynidir.
 - İkinci layihə 0,9 mln manat səmərəlidir.
 - İkinci layihə birincidən 0,3 mln manat səmərəlidir.
 - Birinci layihə ikincidən 1mln manat səmərəlidir
-

Sual: Layihə üzrə məsrəflər 12,7 mln manatdır. Layihə növbəti 3 ildə Hər il 5,5 mln manat pul daxilolması vəd edir. Layihənin daxili mənfəət normasını müəyyənləşdirin. (Çəki: 1)

- 10%
 - 11%.
 - 12%
 - 14%
 - 15%
-

Sual: Layihənin məsrəfi 10 mln manat, istifadə olunan kapitalın dəyəri 10%, 3 il ərzində hər il pul daxilolmaları 5 mln manavt planlaşdırılır. Layihənin rentabellilik indeksini müəyyən edin. (Çəki: 1)

- 1,24
- 1,5
- 1,1
- 1,4
- 1,6

Sual: Layihənin maliyyələşdirilməsi üçün 30% borc kapitalındaki, 30% səhm buraxılışı hesabına maliyyədən, 40% müəssisənin mənfəətdən istifadə planlaşdırılır. Borc kapitalının dəyəri 15%, səhmdar kapitalının dəyəri 10%, bölünməmiş mənfəətin dəyəri 17%-dir. Layihə kapitalının dəyərini müəyyələşdirin (Çəki: 1)

- 15%
 - 10%
 - 17%
 - 14,3%
 - 15,6%
-

Sual: Müəssisə investisiya layihəsini reallaşdırmaq üçün 15% dərəcə ilə kredit əldə edir. Mənfəətdən verginin 20% olduğunu nəzərə alıb, borc kapitalının dəyərini müəyyən edin. (Çəki: 1)

- 15%
 - 10%
 - 11%
 - 13%
 - 12%
-

Sual: (Çəki: 1)

Korporasiyanın səhmlərinin β təmsali 0,8 dir. Dövütxəzinə istiqazalar üzrə gillilik 5%, qiymətlili kağızlar bazarı üzrə orta gillilik 15%-dir.

- 10%
 - 16%
 - 13%
 - 20%
 - 9%
-

Sual: Risk nədir? (Çəki: 1)

- qeyri-müəyyənlik
 - Itki, zərər
 - əlverişsiz şərait
 - itki və zərərlərə səbəb olan hadisələrin başverməsi ehtimalı
 - təhlükəli şərait
-

Sual: Sadalananlardan hansı Azərbaycanda investisiya risklərinə aid deyil (Çəki: 1)

- istesal faktlarının qiymət riski
 - hazır məhsulun qiymət riski
 - kriminal riski
 - bazardakı tərəddüdlər
 - müəssisədaxili risk
-

Sual: Layihə riski hansı metodla qiymətləndirilmir? (Çəki: 1)

- həssaslığın təhlili
 - »monte-karло»
 - ssenari təhlili
 - qərarlar ağacının təhlili
 - xalis cari dəyər metodu.
-

Sual: Layihə xərcləri 10 mln, hər il 5 mln olmaqla üç il ərzində 15 mln manat satış həcmi planlaşdırılır. Dəyişən xərclər satış həcminin 50%-dir. Satış həcmi 10% azalanda, dəyişən xərclər 10% artanda layihənin xalis cari dəyəri nə qədər azalır? (Çəki: 1)

- satış həcmi 10% azalanda XCD 1,35 mln manat, dəyişən xərclər 10% artanda XCD 1,68 mln manat azalır.
 - satış həcminin 10% azalması XCD 1,5 mln. manat, dəyişən xərclərin 10% artması XCD-ni 1,2 mln manat azaldar.
 - hər iki halda layihənin XCD-si 0,27 mln azalır
 - hər iki halda XCD 1,43 mln manat azalır
 - hər iki halda XCD sabit qalır.
-

Sual: «X» layihəsinin risklərinin ekspert qiymətləndirilməsinə qörə 10% ehtimalla layihənin xaric cari dəyəri (XCD) 60 mln manat, 70% ehtimalla 50 mln manat, 20% ehtimalla 30 mln manat olacaq. Layihənin gözlənilən qəlirliliyini müəyyən edin. (Çəki: 1)

- 140 mln manat ,
 - 40 mln manat
 - 47 mln manat.
 - 35 mln manat
 - 45 mln manat
-

Sual: Sadalananlardan hansı ABŞ-nın elmi-tədqiqat prioritetlərinə aid deyil: (Çəki: 1)

- Iqlim dəyişmələri
 - Qlobal informasiya şəbəkələri
 - Antiterror xarakterli tədqiqatlar
 - Nanotexnologiyalar
 - Neft-kimya tədqiqatları
-

Sual: Sadalananlardan hansı makroinnovasiya strategiyalarına aid deyil: (Çəki: 1)

- Mərhələli bölgü
 - Təşəbbüsün ötürülməsi
 - Texnoloji idxl
 - Texnoloji ixrac
 - Texnoloji qapalılıq
-

Sual: Ölkənin elmi-tədqiqat sferasının vəziyyətinin qiymətləndirilməsində hansı göstərici çox az əhəmiyyətə malikdir (Çəki: 1)

- Patentlərin say
 - Elmi-tədqiqat məsraflarının ÜDM-də payı
 - Hərbi xarakterli elmi-tədqiqat məsrəflərinin həcmi
 - Elmi kadr heyətinin gender strukturu
 - Elmi kadr heyətinin yaş strukturu
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- innovasiya dəyişmələri,
- investisiya dəyişmələri,
- innovasiya təlatümü,

- investisiya təlatümü,
 - investisiya riskləri
-

Sual: altıncı texnoloji sistemin strukturuna aid deyil (Çəki: 1)

- nanotexnologiyalar
 - insan və heyvanların genetik mühəndisliyi
 - alternativ energetika
 - qlobal informasiya şəbəkələri
 - səviyyəli informasiya,
-

Sual: beşinci texnoloji sistemin quruluşuna aid deyil (Çəki: 1)

- mikroelektronika, mikroprosessor texnikası
 - mikroorqanizmlərin genetik mühəndisliyi,
 - biotexnologiya
 - i səviyyəli informasiya,
 - ev informasiya sistemləri,
-

Sual: beşinci texnoloji sistemin quruluşuna aid deyil (Çəki: 1)

- internet informasiya sistemləri,
 - məlumat bazaları
 - qeyri istehsalat sferasının texnologiyaları
 - elmin komp yuterləşdirilməsi,
 - qlobal tibbi informasiya sistemləri
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanuna uyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsində elmi – texniki tərəqqinin aparıcı rolu
 - əmtəələrin rəqabətlilik qabiliyyətinin artmasında elmi – texniki tərəqqinin aparıcı rolu
 - xidmətlərin rəqabətlilik qabiliyyətinin artmasında elmi – texniki tərəqqinin aparıcı rolu
 - istehsal üsullarının dəyişməsi
 - investisiyaların inkişafının dəyişməsi
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Elmi-texniki tərəqqinin qanuna uyğunluqlarına aiddir (Çəki: 1)

- elmi-texniki dinamikanın dövrülüyü, texnogenezi, qanuna uyğunluqları, yeni texnikanın mütləq və nisbi ucuzlaşması qanuna uyğunlaqları, texnoloji liderlərin dəyişməsi
 - elmi-texniki dinamikanın dövrülüyü, texnoloji liderlərin dəyişməsi, fundamental tədqiqatlara artan tələbat
 - texnogenezis qanuna uyğunluqları, texnoloji liderlərin dəyişməsi, elmin maliyyələşməsində dövlətin üstün iştirakı
 - Texnogenezisin qanuna uyğunluqları, fundamental tədqiqatlara actan tələbat, elmin maliyyələşməsində dövlətin üstün iştirakı
 - fəaliyyət göstərən istehsal güclərinin texniki rekonstruksiyasının reallaşması
-

Sual: Sadalananlardan hansı ölkədə elmi-texniki tərəqqinin strateji planlaşdırılması və programlaşdırılması

zamanı nəzərə alınmır? (Çəki: 1)

- elmi-texniki tərəqqinin liderlik edən istiqamətlərini
 - ölkənin əmək, təbii, maliyyə resurslarının həcmi
 - ölkənin georolitik və təbii-coğrafi şəraiti
 - ölkənin inzibati-ərazi quruluşu
 - ölkə əhalisinin təbii hərəkətinin dinamikası
-

Sual: Beşinci elmi-texnoloji sistemdə prioritet elmi-tədqiqat istiqamətləri hansılardır? (Çəki: 1)

- mikroelektronika, biotexnologiya, informatika, kosmik texnologiyalar
 - elektron hesablama texnikası, atom enerjisi, plastik kütlələr, kosmik texnologiyalar.
 - elektronika, atom enerjisi, neft yanacağı, elementar hissəciklər
 - yarımkəcicilər, neft-kimya texnologiyaları, elektronika, kompyüter texnologiyaları
 - biotexnologiya, neft-kimyatexnologiyaları, yarımkəcicilər, atom enerjisi
-

Sual: Altıncı elmi-texnoloji sistemin prioritet tədqiqat istiqamətlərinə aid deyil? (Çəki: 1)

- nanotexnologiyalar
 - gen mühəndisliyi
 - alternativ yanacaq növləri,
 - qlobal informasiya şəbəkələri
 - mikroelektronika
-

Sual: Altıncı elmi-texnoloji sistem mərhələsinə elmi-texniki inkişafı strateji planlaşdırma və programlaşdırında hansı məsələlərin həllinə ehtiyac yoxdur? (Çəki: 1)

- nanotexnologiya, alternativ yanacaq mənbələri, gen mühəndisliyi tədqiqatları üzrə prioritetlərin secilməsi.
 - prioritet tədqiqatların nəticələrinin innovasiya prosesinə cəlbü üçün fəaliyyət istiqamətləri və resursların müəyyənləşməsi
 - plastik kütlü texnologiyaların yeniləşdirilməsi üzrə tədqiqatların aparılması
 - fundamental tədqiqat nəticələrinə uyğun olaraq təcrübə-konstruktur işlərinin aparılması mexanizmlərinin müəyyənləşməsi
 - yeni texnika-texnologyanın innovasiya mənimsənilməsinin mexanizmlərinin müəyyənləşməsi
-

Sual: Elmi-texniki fəaliyyətin planlaşdırılmasında istifadə edilən göstəricilərə aid deyil (Çəki: 1)

- elmi-tədqiqat sferasında məşgulları mütləq və nisbi sayı
 - elmi-tədqiqat işlərinə məsrəflərin mütləq həcmi və ÜDM-də payf
 - elmi-tədqiqat xərclərinin maliyyələşmə mənbələrinə görə strukturu
 - elmi-tədqiqat xərclərinin uzunmüddətli trendi
 - elmi-tədqiqat xərclərinin fundamental, tətbiqi, konstruktur-layihələndirmə istiqamətləri üzrə strukturu.
-

Sual: XX1 əsrin əvvəllerində dünya üzrə elmi-tədqiqat xərcləri ÜDM-nin 2,36 % səviyyəsində olub. 2010-cu ildə ölkədə 40 mld manat ÜDM istehsal olunub. 2015-ci ildə ÜDM –in 20 % artımı planlaşdırılır. Orta dünya səviyyəsində maliyyələşdirmədə 2015-ci ildə Azərbaycanın elmi-tədqiqat xərclərini nə qədər olar (Çəki: 1)

- 1 mld 133 mln manat,
 - 1mld 200 mln manat
 - 1,5 mld manat
 - 1,1 Mld manat
 - 1mld 116 mln manat.
-

Sual: XX1 əsrin əvvəlində əksər inkişaf etmiş ölkələrdə elmin maliyyələşməsinin 70-80 % özəl bölmənin, 20-30 % dövlət bütçə vəsaitlerinin payına düşüb Azərbaycanda bütçə vəsailərinin payı mütləq əksəriyyətdir. Bu baxımdan elmi-texniki inkişafın strateji planlaşdırılmasının əsas məqsədlərindən biri nə olmalıdır? (Çəki: 1)

- elmə bütçə xərclərinin azaldılması
- bir çox tədqiqat layihələrinin bütçə maliyyələşməsindən imtina

- Əksər elmi-təşkilatların müxtəlif dövlət müəssisələrinin tabeciliyinə verilməsi
 - «elmi-tədqiqat-xüsusi sektor» qarşılıqlı əlaqələrin formallaşması
 - Ümumiyyətlə elmi-tədqiqat aparılmaması
-

Sual: Azərbaycanda elmi-tədqiqat xərclərinin 60%-dən coxu əmək haqqı xərclərinə, cəmi 2,7% avadanlıq xərclərinə sərf olunur. İnkışaf etmiş ölkələrdə əmək haqqı xərcləri məcmu xərclərin 30%-ni, avadanlıq xərcləri 30-40 %-ni təşkil edir. Elmi-texniki sektorun inkışafının strateji planlaşdırılması zamanı hansı tədbirlərin görülməsi vacibdir? (Çəki: 1)

- Elmi maliyyələşməsini gücləndirməklə birgə kadr potensialı sayının optimallaşdırılması
 - Əmək haqqı xərclərinin mütləq azaldılması
 - Tədqiqat sferasında kütləvi ixtisar aparılması
 - Elmi-tədqiqat sferasına özəl sektorun maliyyə vəsaitlərinin cəlbİ
 - Elmin maliyyələşməsində dövlət sektorunun daha fəal iştirakı.
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	21
Maksimal faiz	21
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: X» layihəsinin gözlənilən qəlirliliyi 47 mln manat, baş vermə ehtimalı 10 % olan yaxşı vəziyyət üzrə xalis cari dəyər (XCD) 60 mln manat, 70 % olan adi vəziyyət üzrə 50 mln manat, 20 % olan pis vəziyyət üzrə 30 mln manatdır. Qözlənilən qəlirlilikdən standart kənarlaşmanı müəyyən edin. (Çəki: 1)

- 11 mln manat,
 - 9 mln
 - 12 mln manat
 - 14 mln manat
 - 10 mln manat
-

Sual: Investisiya layihələrinin risklərini qiymətləndirmək üçün istifadə olunan «monte-kerlo» metodu özündə nəyi birləşdirir? (Çəki: 1)

- ekspert qiymətləndirilməsi və orta mənfəət metodunu,
 - həssaslığın təhlili və daxili mənfəət metodlarını,
 - ehtimalların paylanması və rentabellik indeksi ietodlarını
 - qeyri-müəyyənlik və rentabellik indeksi metodlarını
 - həssaslığın təhlili və ehtimalların paylanması təhlili metodlarını
-

Sual: Investisiya layihələrinin ən vacib elementlərinə aid deyil? (Çəki: 1)

- Layihənin təqvim planı
 - Layihənin maliyyə planı
 - Layihənin təqdimat planı
 - a və b
 - b və v
-

Sual: Investisiya layihəsinin maliyyə planına hansı bölmələr aiddir? (Çəki: 1)

- Layihə məsrəfləri və layihənin reallaşması nəticəsində pul daxilolmaları.
- Layihə məsrəfləri və texnoloji normativlər
- Layihə üzrə pul daxilolmaları və istehsalın natural göstəriciləri,
- Layihə məsrəfləri və istehsal resursları istifadəsinin natural göstəriciləri,
- Verqi ödənişləri və faiz ödənişləri.

Sual: Azərbaycan Respublikasında investisiya layihələri üçün hansı risk xarakterik deyil? (Çəki: 1)

- müəssisənin maliyyə qeyri-stabilliyi riski,
 - ödəniş qabiliyyəti riski,
 - marketinq riski,
 - faiz dərəcəsi riski
 - vergi riski.
-

Sual: Azərbaycanın investisiya mühütində hansı amil xarici investisiya axınına müsbət təsir göstərmir? (Çəki: 1)

- inflasiya səviyyəsi
 - sosial gərginlik səviyyəsi
 - vergi sisteminin stabillik səviyyəsi
 - mənfiət normusu səviyyəsi
 - daxili bazarın həcmi
-

Sual: Investisiya layihəsi üzrə məsrəflər 10 mln manat, daxilolmalar növbəti üç ilin hər ilində 5 mln manatdır, daxilolmaların 1 ilində inflasiya 5%, 2 ilində 10%, 3 ilində 8% olacaq. Real xalis cari dəyəri (XCD-ni) müəyyənləşdirin. (Çəki: 1)

- 2,43 mln manat
 - 2,21 mln manat
 - 1,57 mln manat
 - 1,65 mln manat
 - 0,43 mln manat
-

Sual: Investisiya prosesinin mərhələsinə aid deyil (Çəki: 1)

- layihənin məqsədinin müəyyənləşməsi
 - marketinq tədqiqatlarının aparılması
 - layihənin maliyyələşmə planının formallaşması
 - layihənin təqvim planının formallaşması
 - layihənin kadrlar heyətinin fərdi maraqlarının formalasdırmaq.
-

Sual: Investisiya layihələrinin reallaşdırılmasının əsas strateji məqsədi nədir? (Çəki: 1)

- müəssisənin satış bazarlarını genişləndirmək
 - müəssisənin istehsal gücünü artırmaq
 - müəssisənin sosial məsuliyyetini artırmaq
 - müəssisənin dəyərini maksimallaşdırmaq
 - müəssisənin kadrlar heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək.
-

Sual: Elmi-texniki tərəqqinin proqnozlaşdırma, strateji planlaşdırılma və programlaşmasını cətinləşdirən faktorlar hansılardır? (Çəki: 1)

- kəşf və ixtiraları önce müəyyənləşdirmək cətinliyi
 - köhnəlmış elmi nəzəriyyədən kənarlaşmadakı etalətlilik
 - innovasiya fəaliyyətinin risklilik səviyyəsinin yüksəklüyü
 - sadalananlardan hec biri
 - sadalananların hamısı
-

Sual: Innovasiya fəaliyyəti özündə nəyi əks etdirir? (Çəki: 1)

- məhsulların rəqabət qabiliyyətinin artırılması, gəlirlərin yüksəlməsi və digər effektlər əldə etmək üçün elmi-texniki nailiyyətlərdən istifadədir
- elmi-texniki tədqiqatlar aparılmalıdır
- yeni idarəetmə üsullarının tapılmasıdır
- yeni bazarlara çıxışdır

- yeni texnoloji strukturudur.
-

Sual: Innovasiya sektoruna aid deyil (Çəki: 1)

- elm və elmi xidmətlər sferası
 informasiya kompleksi
 yeni məhsullar istehsal edən sferalar
 pərakəndə ticarət sferası.
 maliyyə sferası
-

Sual: Innovasiya sektorunun funksiyalarına aid deyil? (Çəki: 1)

- iqtisadiyyat sahələrində əsas fondların innovasiya yeniləşməsi
 elmi-texniki nailiyyət və kəşflərin yeni texnika və texnologiyalar şəklində mənimşənilməsinin şəyata kecirilməsi.
 fəaliyyət göstərən istehsal güclərinin texniki rekonstruksiyasının reallaşması
 ölkənin iqtisadi təhlükəsizliyinin təminı
 pərakəndə ticarət obyektlərinin tikintisi
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- məhsulların keyfiyyətinin yüksəldilməsi
 məhsulların rəqabət qabiliyyətinin artması
 iqtisadi artımın əsas mənbəyi
 elmin qabaqlayıcı inkişafı
 iqtisadi artımın əsas amilləri
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- innovasiya – investisiya böhranları
 biliklərin kumulyativ cəmlənməsi,
 biliklərin periodik (dövri) yeniləşməsi,
 biliklərin təzələnməsi
 innovasiya – investisiya proqramları
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- elmin inkişafının dövriliyi
 texnikanın inkişafının dövriliyi
 innovasiya inkişafının dövriliyi
 investisiyaların inkişafının dövriliyi
 texnolojiyanın dövriliyi
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- elmi inqilabçılar
 elmi paradigmlərin dəyişməsi
 elmi paradigmlərin növbəliliyi
 istehsal üsullarının yeniləşməsi,
 istehsal üsullarının tərəqqisi
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- biliklərin yığılması
 texniki sistemlərin dinamikasında dəyişkənlik
 texniki sistemlərin dinamikasında irslilik
 texniki sistemlərin seçilməsində məqsədyönlü istiqamətlilik
 biliklərin yararlılığı
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- texnogenezin (yeni texnikanın yaranması, rolü
 - texnikanın mütləq ucuzlaşdırılması
 - texnikanın nisbi ucuzlaşdırılması
 - elmi liderlərin dəyişdirilməsi
 - texnoloji sistemlərin dəyişdirilməsi
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- texnoloji qaydaların yeniləşməsi,
 - texnoloji qaydaların dəyişməsi
 - texnoloji proseslərin yeniləşməsi,
 - texnoloji proseslərin dəyişməsi
 - texnoloji prinsiplərin dəyişməsi
-

Sual: elmi – texniki tərəqqinin (ett) qanunauyğunluqları sisteminə aid deyil (Çəki: 1)

- texniki sistemlərin seçilməsində kor -təbii bazar seçimləri
 - istehsal olunan məhsulların məsrəflərinin azaldılması
 - istehsal olunan məhsulların qiymətlərinin azaldılması
 - məhsulun keyfiyyətinin yaxşılaşdırılması
 - texniki sistemlərin seçilməsində təbii bazar amilləri
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	14
Maksimal faiz	14
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Elmi-tədqiqat proqramlarının hazırlanmasında daha cox istifadə edilən metodlardan biri hansıdır? (Çəki: 1)

- mexaniki ekstrapolyasiya
 - barometrik metod
 - normativ metod
 - Forsayt metodu
 - trend metodu
-

Sual: Azərbaycan elmi-tədqiqat sferasında tədqiqatçı heyətinin 21% ictimai və humanitar elmi sahələrində cəmləşib. İnkışaf e5tmış ölkələrdə bu göstərici 7-9 % arasında dəyişir. Elmi-tədqiqat sferasının inkişafının strateji planlaşdırılması zamanı hansı tədbirlər nəzərdə tutulmalıdır? (Çəki: 1)

- humanitar sahələr üzrə aspirant və doktorantların qəbul planının azaldılması
 - humanitar elmi-tədqiqat sahələrinə maliyyə ayırmalarının mütləq həcmindən azaldılması və humanitar tədqiqat istiqamətlərinin optimallaşdırılması
 - humanitar elmi-tədqiqat sferasında kütləvi ixtisaslar aparılması
 - humanitar elmi-müəssisələrinin özünü maliyyələşmə prinsipi əsasında fəaliyyəti.
 - Humanitar tədqiqatların əksər istiqamətlərindən imtina.
-

Sual: Elmi-tədqiqat sferasının programm-məqsədli maliyyələşməsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- ayrı-ayrı elmi müəssisələrin maliyyələşdirilməsini
- Yalnız MEA-nın maliyyələşdirilməsini
- yalnız ali təhsil sektorundakı tədqiqatların maliyyələşməsini

- yalnız kommersiya müəssisələrinin daxilindəki elmi qurumların maliyyələşdirilməsini
 - yalnız konkret elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsi.
-

Sual: Azərbaycanda elmi-tədqiqat sferasının programm-məqsədli maliyyələşdirilməsi principini nə vaxtdan tətbiq edir? (Çəki: 1)

- 2008-ci ildən
 - 2005-ci ildən
 - 2010-cü ildən
 - 1999-cu ildən
 - 2011-ci ildən
-

Sual: Azərbaycanda dövlət dövlət elmi-tədqiqatın programm-məqsədli maliyyələşməsi üzrə nə qədər vəsait ayırır? (Çəki: 1)

- 25 mln manatdan cox
 - 80 mln manatdan cox
 - 2 mln manatdan cox
 - 45 mln manatdan cox
 - 6 mln manatdan cox
-

Sual: Elmi-tədqiqat sferasının inzibati-təşkilati maliyyələşdirilməsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- ayrı-ayrı elmi layihələrin maliyyələşməsini
 - ayrı-ayrı elmi müəssisə və təşkilatların maliyyələşdirilməsinə
 - sahə elmi-tədqiqat institutlarının maliyyələşdirilməsini
 - elmi-tədqiqatın müxtəlif nazirliliklər üzrə maliyyələşdirilməsini
 - kommersiya təşkilatlarının tabeciliyindəki elmi qurumların maliyyələşdirilməsini
-

Sual: XX əsrin əvvəllərində dünya üzrə ölkə rezidentləri tərəfindən 936 min patent müraciəti olub. 2009-cu ildə Azərbaycanda 211 ixtira patenti verilib. Bu nəticəni necə qiymətləndirmək olar? (Çəki: 1)

- yaxşı
 - zəif
 - yüksək
 - məqbul
 - sox zəif.
-

Sual: Elmi-texniki inkişafın strateji programlaşdırılması hansı ardıcılıqla həyata kecirilir? (Çəki: 1)

- elmi prioritətlərin və məqsədlərin müəyyənləşməsi, programın icra strukturlarının müəyyənləşməsi, programın resurs təminatının planlaşdırılması, programın monitorinqi və nəticələrinin qiymətləndirilməsi
 - programın resurs təminatının planlaşdırılması, programın nəticələrinin qiymətləndirilməsi
 - programın icra strukturunun müəyyənləşməsi, programın resurs təminatının planlaşdırılması, programın qiymətləndirilməsi
 - elmi prioritətlərin müəyyən olunması, programın resurs təminatının planlaşdırılması, nəticələrin qiymətləndirilməsi
 - elmi prioritətlərin müəyyən olunması, programın resurs təminatının planlaşdırılması
-

Sual: Elmi-texniki programın məqsədi formalaşarkən hansı faktor nəzərə alınır? (Çəki: 1)

- ölkənin ümumi sosial-iqtisadi inkişaf strategiyası
 - programın üzrə potensial icracıları
 - programın resurs təminatı
 - programın nəticələrinin effektivliyi
 - programın icrasında iştirak edən özəl qurumların təşkilati-hüquqi forması
-

Sual: Elmi-tədqiqat işlərinin nəticələrinin səmərəliliyini müəyyənləşdirən göstəricilərə sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- ixtiraların, kəşflerin sayı
 - elmi-tədqiqat və konstruktur-layihə işlərinin tətbiqindən alınan iqtisadi səmərə
 - əhalinin 1000 və ya milyon nəfərinə düşən patentlərin sayı
 - ticarət markaları və ya faydalı modellərin yaş strukturu
 - programın nəticələrinin effektivliyi
-

Sual: 2004-cü ildə dünya üzrə 604 min ticarət markasına və ya faydalı modelə şəhadətnamə verilib. Dünya 6 mld nəfər, ölkə əhalisinin 9 mln olduğunu nəzərə alıb, Azərbaycanın bu göstərici üzrə orta dünya səviyyəsinə catması üçün necə faydalı model hazırlamalı olduğunu müəyyənləşdirin. (Çəki: 1)

- 900
 - 1200
 - 1500
 - 1600
 - 750
-

Sual: Ölkənin elmi-texniki inkişaf strategiyasına sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- ölkənin maddi, təbii, maliyyə və s. Resurslarına uyğun elmi-prioritetlərin secilməsi
 - elmi-tədqiqat işlərinin maliyyələşməsində programm məqsədli metoda kecid
 - elmi-tədqiqat işlərinin yalnız dövlət tərəfindən maliyyələşdirilməsi
 - «elmi-tədqiqat xüsusi sektor» qarşılıqlı əlaqələrinin formallaşması
 - ali təhsil sferasında elmi-tədqiqat fəaliyyətinin genişlənməsi
-

Sual: Sadalananlardan hansı elmi-texniki inkişafın dövlət tənzimlənməsi siyasetinə aid deyil? (Çəki: 1)

- elmi işçilərin əməyinin stimullaşdırılması
 - prioritət elm sahələri üzrə kadrlar hazırlığı
 - elmi-texnoloji təşkilatlara vergi güzəştisi
 - sürətli amortizasiya siyaseti
 - idxlə olunan elmi-tədqiqat təyinatlı avadanlıqlara gömrük rüsumunun artırılması
-

Sual: Yüksək inkişaf etmiş ölkələr üzrə yüksək texnologiyalı məhsul ixracı 1 trl. 170 mld dollar olub. Azərbaycanın bu səviyyəyə yüksəlməsi üçün lazım olan yüksək texnologiyalı məhsul ixracı həcmini müəyyən edin (inkişaf etmiş ölkələrinə halisi 1 mld, Azərbaycanın əhalisi 9 mln nəfərdir) (Çəki: 1)

- 10 mld 530 mln dollar
 - 9 mld dollar
 - 15 mld 130 mln dollar
 - 1 mld 170 mln dollar
 - 11 mld dollar
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazarda «X» məhsuluna tələbat artmaqdadır və bu məhsul istehsalı ilə bir necə müəssisə məşğul olur. «Z» müəssisəsi innovasiyaya 0,5 mln manat xərcləməyi və daha ucuz məhsul istehsalını planlaşdırır. Ekspert rəylərinə görə innovasiyanın yayılması müddəti 3 ildir və bundan başqa 1 il «Z» müəssisəsi 300 min, II il 250 min, III il 150 min əlavə mənfəət əldə edəcək. Innovasiya tətbiqinin effektini müəyyənləşdirin (Çəki: 1)

- 700 min manat

- 92 min manat
 - 200 min manat
 - 250 min manat
 - effekt yoxdur
-

Sual: İqtisadi region nədir? (Çəki: 1)

- təbii-coğrafi, iqtisadi, resurs təminatı, sahibkarlıq və investisiya mühiti və s. Əlamətlərinə görə fərqlənən, tərkib elementlərinin vəhdət və tamlığına əsaslanan ərazidir
 - təbii-iqlim, iqtisadi-sosial xüsusiyyətlərinə görə fərqlənən ərazidir
 - təbii-iqlim, iqtisadi-siyasi əlamətlərinə görə fərqlənən ərazidir
 - təbii, əmək və digər resurslarla təminatına görə fərqlənən ərazidir
 - təbii-coğrafi xüsusiyyətlərinə görə fərqlənən ərazidir
-

Sual: Regional siyasetin məqsədində sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- bütün ölkə üzrə təminat verilmiş yaşayış standartlarının təmini
 - regionların iqtisadi potensialının inkişaf etdirilməsi
 - regionların istehsal üzrə optimal ixtisaslaşdırılması
 - regionun gəlirinin digər regionlarla bölüşdürülməsi
 - regionlardan orta və kicik sahibkarlığın inkişaf etdirilməsi
-

Sual: Regional inkişafın planlaşdırılmasında..... (Çəki: 1)

- yalnız indikativ planlaşdırma metodundan istifadə olunur
 - strateji, indikativ planlaşdırmadan və məqsədli proqramlardan istifadə edilir
 - indikativ planlaşdırma və məqsədli proqramlardan istifadə edilir
 - yalnız məqsədli proqramlardan istifadə olunur
 - strateji planlaşdırma və məqsədli proqramlaşdırmadan istifadə edilir
-

Sual: Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqrammı»nın əsas vəzifələrinə sadalananlardan hansı aid deyildir? (Çəki: 1)

- yerli resurslardan istifadənin səmərəsini artırmaq
 - yeni iş yerləri acmaq
 - ölkədaxili miqrasiyanın qarşısını almaq
 - regionlarda sosial və istehsal infrastrukturunu inkişaf etdirmək
 - regionlarda investisiya mühitini yaxşılaşdırmaq
-

Sual: Ərazi və əhalisinə görə Azərbaycanın ən böyük iqtisadi rayonu hansıdır? (Çəki: 1)

- Gəncə-Qazax
 - Abşeron
 - Lənkəran
 - Aran
 - Şəki-Zakatala
-

Sual: Regionların inkişafının strateji planlaşdırılmasında hansı göstəricidən istifadə olunmur? (Çəki: 1)

- regionda adambaşına ÜDM
 - regional investisiyaların mütləq və nisbi həcmi
 - region əhalisinin səhiyyə və təhsil xidmətləri ilə təminatı
 - regionlarda yerli ödənişlərin mütləq və nisbi həcmi
 - regionun demoqrafik göstəriciləri
-

Sual: Regional inkişafın strateji bazası olan regional sosial-iqtisadi inkişafın proqnozlaşdırılması mərhələsinə sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- regional inkişaf göstəricilərinin ilkin proqnozlarının hazırlanması
- dövlətin ümumi inkişaf planı daxilində regionların sosial-iqtisadi inkişaf göstəricilərinin müəyyən

edilməsi

- 10 illik retrospektiv göstəricilərinin təhlili
 - regional proqnoz göstəricilərinin təhlili
 - məqsədli programların hazırlanması
-

Sual: Regional inkişaf proqnozlaşdırılması zamanı hansı qrupp göstəricilərdən istifadə edilmir? (Çəki: 1)

- baza ilinə aid giriş göstəriciləri
 - ekspert qiymətləndirilməsi yolu verilən ssenari göstəriciləri
 - proqnozlaşdırma dövrünün sonuna olan çıxış göstəriciləri
 - regionun xüsusiyyətlərinə müvafiq region inkişaf indikatorları
 - 10 il öncəki retrospektiv göstəricilər
-

Sual: Donor-region nədir? (Çəki: 1)

- güclü iqtisadiyyata malik region
 - zəngin ehtiyatlara malik region
 - zəngin ehtiyatlara malik olmayan region
 - yüksək büdcə gəlirinə malik olan region
 - gəliri xərclərini ödəməyən və buna görə mərkəzi hökumətdən vəsait alan region
-

Sual: Reipesient region nədir? (Çəki: 1)

- zəif iqtisadiyyata malik olmayan region
 - təbii və əmək resursları ilə zəngin olmayan region
 - aqrar region
 - yüngül sənaye regionu
 - gəliri xərcindən çox olan region
-

Sual: Vertikal maliyyə tarazlaşdırılması..... (Çəki: 1)

- Mərkəzi büdcədən verilən transfertlərin həcmnin ayrı-ayrı regionların transfert gəlirlərinin cəminə bərabər olmasıdır.
 - hər bir regionun bərabər həcmde transfert almasıdır
 - hər bir regionun ehtiyacına mütənasib transfert olmasına
 - regionlarda hər nəfərə düşən maliyyə xərcinin bərabərləşməsidir
 - bir regiondan digər regiona maliyyə vəsaitlərinin transferidir
-

Sual: Üfüqi büdcə tarazlaşdırılması..... (Çəki: 1)

- ayrı-ayrı regionların büdcə xərcələri üzrə differensasiyanın aradan qaldırılmasıdır
 - hər bir regionun eyni həcmde transfert olmasına
 - hər bir regionun büdcə xərcələrinin ixticarıdır
 - bir regiondan digər regiona maliyyə vəsaitlərinin transferti
 - hər bir regionun büdcə xərcələrinin artırılmasıdır
-

Sual: Ölkə əhalisi – Ö, region əhalisi R, orta ölkə üzrə büdcə Bö, region əhalisinin xüsusi əmsalı k olarsa, tələb olunan resursu hansı düsturla müəyyənləşməlidir? (Çəki: 1)

$$T = \frac{\sum B_o}{\bar{O}} \cdot \frac{R}{K}$$

$$T = \frac{\sum B_o}{\bar{O}} \cdot R \cdot K$$

$$T = \frac{\sum B_o}{R} \cdot \bar{O} \cdot K$$



$$T = \sum B \cdot O \cdot R \cdot K$$

$$T = \frac{\sum B}{O \cdot R} \cdot K$$

Sual: Ölkə üzrə məcmu büdcənin həcmi 10 mld manatdır. Ölkə əhalisi 10 mln nəfərdir. Regionun əhalisi 1 mln, xüsusi əmsalı k- 1,5 olarsa, regiona tələb olunan resursu müəyyən edin: (Çəki: 1)

- 1,5 mld manat
- 1 mld manat
- 0,6 mld manat
- 2 mld manat
- 1,2 mld manat

Sual: Regionun tələb edilən bütçə resursu T, sadə öz bütçə resursu BR olarsa, transfert həcmini - TH-i hansı formul müəyyən edər? (Çəki: 1)

- $TH=T \times BP$

$$TH = \frac{T}{BR}$$

- $TH=T+BP$
- $TH=BP-T$
- $TH=T-BP$

Sual: Bütçə təyinatlı modelində istifadə edilən k əmsalı nəyin əsasında müəyyənləşir? (Çəki: 1)

- region əhalisinin yerli xüsusiyyətləri əsasında
- transfert alan region və ya yaşayış məntəqəsinin iqtisadi inkişaf səviyyəsi əsasında
- transfert alan regionun əhalisinin sayı əsasında
- transfert alan regionun ərazisinə əsasən
- transfert alan ərazi vahidinin şəhər və ya digər yaşayış məntəqəsinə mənsub olması əsasında

Sual: Ölkə əhalisi 10 mln nəfər, bütçə resursu 10 mld manatdır. Regionun k - əmsalı 1,5, əhalisi 1 mln nəfər, vergi resursu 1 mld manatdır. Region nə qədər transfert almalıdır? (Çəki: 1)

- 1 mld manat
- 0 manat
- 0,5 mld manat
- 0,2 mld manat
- 0,4 mld manat

Sual: Regional inkişafın integrallı proqnozlaşdırma metodu nəyi nəzərdə tutmur? (Çəki: 1)

- ümumi dövlət və regional problemlərin həllinin uzlaşdırılmasını
- hər bir regionun maraqlarının maksimal mümkün himayəsi
- ümumi dövlət maraqları ilə ayrı-ayrı regionların maraqlarının balanslaşdırılmasını
- mərkəzi hakimiyyət maraqlarının mütləq üstünlüyünü
- hər bir region üzrə lazımi analitik məlumatların aşkarlanmasıdır?

Sual: Regional sosial-iatisadi inkişafın strateci planlaşdırılmasında istifadə edilən kompleks model özündə nəyi eks etdirir? (Çəki: 1)

- coxfaktorlu regressiya modellərini, statik və dinamik balans modellərini, ekonometrik modelləri, korrelyasiya modellərini
- Forsayt metodunun, barometrik metodu, ekspert rəyi metodunu
- statik balans modelini, sahələrarası balans metodunu, Forsayt metodunu
- sahələrarası modelini, forsayt metodunu, korrelyasiya modelini

- sahələrarası modelini, forsayt metodunu, korrelyasiya modelini
-

Sual: Regional inkişafın proqnozlaşdırma və planlaşdırılmasında statik metodun tətbiqi zamanı hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- regional ÜDM, investisiya həcmi, əmtəə dövriyyəsi, sahələr üzrə sənaye məhsulunun həcmi
 regional ÜDM, investisiya həcmi, amortizasiya ayırmaları, əmtəə dövriyyəsi
 regional ÜDM, investisiya həcmi, tikinti sifarişlərinin həcmi, məcmu mənfəət
 regional ÜDM, məcmu mənfəət, amortizasiya ayırmaları
 regional ÜDM, investisiya həcmi, əmtəə dövriyyəsi, büdcələrarası saldo
-

Sual: Regional inkişafın stratezi planlaşdırılmasında istifadə edilən kompleks metodun tətbiqi zamanı hansı göstəricilərdən istifadə olunmur? (Çəki: 1)

- məhsul buraxılışının həcmi
 investisiyaların həcmi
 tikinti sifarişlərinin həcmi
 büdcələrarası saldo
 regionlararası ticarət saldosu
-

Sual: Regionların sosial-iqtisadi inkişafına aid stratezi planların və programların daha təkmil hazırlanması nəyi tələb edir? (Çəki: 1)

- planlaşdırma və proqnozlaşdırma işinin bir başa regional idarəetmə qurumları tərəfindən həyata kecirilməsini
 planlaşdırma və programlaşdırma işinin eksportler tərəfindən həyata kecirilməsini
 programlaşdırma və planlaşdırma işinin mərkəzi idarəetmə qurumları və ekspertlər tərəfindən həyata kecirilməsini
 programlaşdırma və planlaşdırma işinin mərkəzi idarəetmə qurumları tərəfindən həyata kecirilməsini
 programlaşdırma və planlaşdırma işinin üç tərəfin iştirakı ilə həyata kecirilməsi
-

Sual: Azərbaycanda necə iqtisadi rayon bütçə xərclərini özə gəlirləri hesabına ödəyir? (Çəki: 1)

- 3 iqtisadi rayon
 1 iqtisadi rayon
 5 iqtisadi rayon
 hec bir iqtisadi rayon
 2 iqtisadi rayon
-

Sual: Azərbaycan Respublikasında regional sosial-iqtisadi vəziyyətin qeyri-bərabərliyini azaltmaq üçün hansı tədbirlərdən istifadə edilmir? (Çəki: 1)

- regionlara vergi güzəştii
 regionla güzəştli
 regionlarda istehsal infrastrukturunun dövlət tərəfindən yaxşılaşması
 azad iqtisadi zonaların yaradılması
 regionlarda sosial infrastrukturun inkişaf etdirilməsi
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji dinamikanın proqnozlaşdırma və planlaşdırılmasına zərurət nədən yaranıb? (Çəki: 1)

- az inkişaf etmiş ölkələrdə təbii resurslardan üstün istifadə
 - inkişaf etmiş ölkələrdə enerçi resurslarında güclü istifadə
 - sənayenin inkişafı neticəsində meqopolislərin havasının cirkənməsi
 - ətraf mühitin geridönməyən dağılıdılması və dünyada həyatın tükənməsi riski
 - enerçi resurslarının tükənməsi riski
-

Sual: Uzunmüddətli ekoloji proqnozların hazırlanması və nəşri ilə hansı beynəlxalq təşkilat məşbul olur? (Çəki: 1)

- Dünya Bankı
 - YUNESKO
 - BMT
 - Beynəlxalq Valyuta Fondu
 - İslam Konfransı Təşkilatı
-

Sual: Ekoloji dinamikanın proqnozlaşdırılması və planlaşdırılması göstəriçilərinə aid deyil (Çəki: 1)

- təbii proseslərin və fəlakətlərin proqnozlaşdırılması
 - inkişafın təbii resurslarda təminatının qiymətləndirilməsi
 - ətraf mühitin cirkənməsinə qarşı çərimələrin səviyyəsinin qiymətləndirilməsi
 - ətraf mühitin cirkənməsi səviyyəsinin monitorinqi
 - təbii təsərrüfat fəaliyyətinə məsrəflərinin əsaslandırılması
-

Sual: Kioto protokoluna görə atmosferə ölkələrin atmosferə atdıları zəhərli tullantılar necəni il səviyyəsinə qədər ixtisar olmalıdır? (Çəki: 1)

- 1990-ci il
 - 1995-ci il
 - 1980
 - 1970
 - 1950
-

Sual: Növbəti ildə dövlət bütçə gəlirlərinin həcmi 20 mlrd manat səviyyəsində proqnozlaşdırılır. Qeyri vergi gəlirləri 10%, qeyri – neft sektorundan vergi daxil olmaları vergilərin 50%-nə bərabər olacaq. Neft sektorundan vergi daxil olmaları nəqədər olmalıdır? (Çəki: 1)

- 9mlrd manat
 - 10mlrd manat
 - 2mld manat
 - 8mlrd manat
 - 11mlrd manat
-

Sual: Növbəti ildə bütçə xərcləri 25mlrd manat, sosial müdafiə Fonduna transferlər 2mlrd manat səviyyəsində proqnozlaşdırılır. Bütçə gəlirləri 24mlrd manat olarsa , bütçə kəsiri nəyə bərabərleşməlidir? (Çəki: 1)

- 1mlrd manat
 - 2mlrd manat
 - 3mlrd manat
 - 4mlrd manat
 - 5mlrd manat
-

Sual: Səhf cavabı tapın. Sahələrarası balans modelinin sxemini nə aid deyil (Çəki: 1)

- T_{ij} – k-ci üsulla istehsal olunan i-ci növ illik məhsul.
- X_{ij} – i-ci sahənin məhsulunun j-ci sahədə istehsal istehlakı
- X_i və X_j – məhsulların ümumi buraxılışları ($X_i = X_j$ əgər $i=j$)
- D_{ij} – i-ci formada reallaşdırılan, j-cu sahənin yeni yaradılmış dəyəri (əmək ödənişi, mənfəət, dövriyyədən vergi kimi).
- Y_{ik} – k-ci üsulla istifadə olunan (məsələn, istehsal kapital qoyuluşları, əhali istehlakı ixrac formasında)

Sual: Nobel mükafatı lauryatı V.V. Leontyevin «Məsrəf - buraxılış» (sahələrarası balans) modelinin və dünya modelinin balans təhlilinin və makroproqnozlaşdırması metodologiyasını inkişaf etdirən modellər aşağıdakılardan hansısı onları fərqləndirən xarakteristikadır: (Çəki: 1)

- 1. sahələrarası balansa sahələrinin qurlaşdırılması – əsas məhsulun (istehlak innovasiya-investisiya enerji xammalı infraquruluş sektor) funksional təyinatından çıxış edərək istehsaldan kənar sektorlar üzrə aparılır
 - 2. milli iqtisadiyyatının strukturu və idxacın proqnozlaşdırılması zamanı ölkələrin qurlaşdırılması 25 sivilizasiyasının beşinci nəsili (Avropa və Avrasiyanın, Şimali Amerika və Okeaniya Asiya və Afrika) üzrə aparılır
 - 3. sahədaxili sektordaxili, sivilizasiyadaxili əlaqələrin dinamikasının qiymətləndirilməsi, təkcə dəyər ölçüsündə deyil (ümumi buraxılış və milli hesablar sistemində ÜDM), əmək ölçüsündə (məşğulların sayı üzrə) və investisiyanın əsas kapitala bölgüsü üzrə aparılır
 - 4. modellərin məlumatları milli iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
 - 5. qlobal iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün tətbiq olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
-

Sual: Nobel mükafatı lauryatı V.V. Leontyevin «Məsrəf - buraxılış» (sahələrarası balans) modelinin və dünya modelinin balans təhlilinin və makroproqnozlaşdırması metodologiyasını inkişaf etdirən modellər aşağıdakılardan hansısı onları fərqləndirən xarakteristikadır: (Çəki: 1)

- milli iqtisadiyyatının strukturu və idxacın proqnozlaşdırılması zamanı ölkələrin qurlaşdırılması 25 sivilizasiyasının beşinci nəsili (Avropa və Avrasiyanın, Şimali Amerika və Okeaniya Asiya və Afrika) üzrə aparılır
 - modellərin məlumatları milli və dünya iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
 - sahədaxili sektordaxili, sivilizasiyadaxili əlaqələrin dinamikasının qiymətləndirilməsi, təkcə dəyər ölçüsündə deyil (ümumi buraxılış və milli hesablar sistemində ÜDM), əmək ölçüsündə (məşğulların sayı üzrə) və investisiyanın əsas kapitala bölgüsü üzrə aparılır
 - modellərin məlumatları milli iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
 - modellərin məlumatları dünya iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
-

Sual: ...«Dünya iqtisadiyyatının gələcəyi» işində bu quruluşun qarşılıqlı əlaqəsi iki sual tipinə cavab verə biləcək proqnozların iki növünün tərtibində istifadə olunur. (Çəki: 1)

- X senarisi 1960, 1970 və 1990-cı illərə hər bir inkişaf edən regionlarda nail olunacaq adambaşına gəlirin səviyyəsini xarakterizə edir.
 - X senarisi 1970, 1980 və 1990-cı illərə hər bir inkişaf edən regionlarda nail olunacaq adambaşına gəlirin səviyyəsini xarakterizə edir.
 - X senarisi 1980, 1990 və 2000-ci illərə hər bir inkişaf edən regionlarda nail olunacaq adambaşına gəlirin səviyyəsini xarakterizə edir.
 - X senarisi 1950, 1970 və 1980-cı illərə hər bir inkişaf edən regionlarda nail olunacaq adambaşına gəlirin səviyyəsini xarakterizə edir.
 - X senarisi 1990, 2000 və 2010-ci illərə hər bir inkişaf edən regionlarda nail olunacaq adambaşına gəlirin səviyyəsini xarakterizə edir.
-

Sual: Dünya iqtisadiyyatının gələcəyi» işində bu quruluşun qarşılıqlı əlaqəsi iki sual tipinə cavab verə biləcək proqnozların iki növünün tərtibində istifadə olunur. (Çəki: 1)

- A senarisi gəlirin artırılmasının kənardan verilmiş plan rəqəmlərinin təhlilini özündə birləşdirmir
 - A senarisi gəlirin artırılmasının kənardan verilmiş proqnoz rəqəmlərinin yiğimini özündə birləşdirmir
 - A senarisi gəlirin artırılmasının kənardan verilmiş proqnoz rəqəmlərinin təhlilini özündə birləşdirmir.
 - A senarisi gəlirin artırılmasının kənardan verilmiş plan rəqəmlərinin yiğimini özündə birləşdirmir.
 - A senarisi gəlirin artırılmasının kənardan verilmiş rəqəmlərinin proqnozunu özündə birləşdirmir.
-

Sual: Səhf cavabı tapın. Sahələrarası balans modelinin sxeminə nə aid deyil (Çəki: 1)

- Vsj – s-ci növdən (müxtəlif növ avadanlıq və tikinti) j-cu sahədə istismarı
 - Ysj – s-ci növdən (müxtəlif növ avadanlıq və tikinti) j-cu sahədə həyata keçirilən istehsal kapital qoyuluşları,
 - Yi – j-cu sahədə kapital qoyuluşlarının ümumi cəmi,
 - Iij – əmək predmetləri və istehsal xidmətlərinin idxalı
 - lik – son məhsul kimi istifadə olunan idxal məhsulu,
-

Sual: Nobel mükafatı lauryatı V.V. Leontyevin «Məsrəf - buraxılış» (sahələrərəsi balans) modelinin və dünya modelinin balans təhlilinin və makroproqnozlaşdırılması metodologiyasını inkişaf etdirən modellər aşağıdakılardan hansısı onları fərqləndirən xarakteristikadır: (Çəki: 1)

- milli iqtisadiyyatının strukturu və idxalın proqnozlaşdırılması zamanı ölkələrin qurplasdırılması 25 sivilizasiyasının beşinci nəsili (Avropa və Avrasiyanın, Şimali Amerika və Okeaniya Asiya və Afrika) üzrə aparılır
 - dünya iqtisadiyyatının strukturu və ixracın proqnozlaşdırılması zamanı ölkələrin qurplasdırılması 12 sivilizasiyasının beşinci nəsili (Avropa və Avrasiyanın? Şimali Amerika və Okeaniya Asiya və Afrika) üzrə aparılır
 - sahədaxili sektordaxili, sivilizasiyadaxili əlaqələrin dinamikasının qiymətləndirilməsi, təkcə dəyər ölçüsündə deyil (ümumi buraxılış və milli hesablar sistemində ÜDM), əmək ölçüsündə (məşğulların sayı üzrə) və investisiyanın əsas kapitala bölgüsü üzrə aparılır
 - modellərin məlumatları milli iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
 - qlobal iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün tətbiq olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
-

Sual: Təkraristehsal – dövrü makromodeli, V.Leontyevin «məsrəf-buraxılış» sahələrərəsi balansın modelinin modifikasiyasıdır. Onun xüsusiyyəti – sahələrin məhsullarının funksional istiqamətinin – təkrar istehsal sektorları üzrə qruplaşdırılmasının verilməsidir: (Çəki: 1)

- istehlak (k/t, yüngül və yeyinti sənayesi, məişət xidməti, sosial kompleks – səhiyyə, təhsil, sosial təminat, mədəniyyət və s.)
 - innovasiya – investisiya (elm, maşınqayırma, kimya, neft-kimya, tikinti)
 - tikinti (sənaye və mülki)
 - enerji xammalı (elektrik enerjisi, yanacaq, qara və əlvan metallurgiya, meşə və tikinti materialları)
 - infrastruktur (nəqliyyat və rabitə, ticarət, maliyyə, kredit, idarəetmə)
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	18
Maksimal faiz	18
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dünya əhalisinin 4%-nin çəmləşdiyi ABŞ-da atmosferə atılan zəhərli qazlar dünya göstəriçisinin necə %-ni təşkil edir? (Çəki: 1)

- 10%
 - 24%
 - 20%
 - 4%
 - 6%
-

Sual: Dünya üzrə atılan zəhərli qazların nə qədərini Azərbaycanın payına düşür? (Çəki: 1)

- 1%
- təxminən 2%
- təxminən 0,1%

- təxminən 0,5%-ni
 - təxminən 2,5%-ni
-

Sual: 1990-2005-ci illər ərzində dünyada meşələrin sahəsi ümumi torpaq sahəsinin 31,6%-dən 30,5%-nə qədər azalıb. 2005-ci ildən 2010-cu ilə qədər bu meyl davam edib, indii meşələrin sahəsi nə qədər olar? (Çəki: 1)

- 38,2 mln. kV. m.
 - 36 mln kV km
 - 39,5 mln kV. km
 - 37 mln kV km
 - 40,9 mln kV km
-

Sual: 1990-2003-cü illərdə Azərbayçanda su mənbələrinə cirkab suların axıdılması həcminin 3 dəfə azaldılması nə ilə izah olunur? (Çəki: 1)

- ekoloji təmiz layihələrin tətbiqi ilə
 - əksər kimya və neft-kimya müəssisələrinin fəaliyyətinin dayanması ilə
 - müəssisə və təşkilatlara sərt çərimələr tətbiqi ilə
 - ekoloji mədəniyyətin yüksəlməsilə
 - ekoloji qurumların səmərəli fəaliyyəti ilə
-

Sual: Hökumət bütün növ vergilər üzrə dərəcələrin aşağı salınmasını planlaşdırır. Dövlət büdcə gəlirləri üzrə nə gözlənilə bilər? (Çəki: 1)

- Gəlirlər mütləq azaldılmalıdır
 - Gəlirlərin artımı baş verməlidir
 - Gəlirlər sabit qalacaq
 - Gəlirlərin kəskin azalması ehtimalı böyükdür
 - Gəlirlərin azalması da, artması da mümkündür
-

Sual: Dünya iqtisadiyyatının gələcəyi» işində bu quruluşun qarşılıqlı əlaqəsi iki sual tipinə cavab verə biləcək proqnozların iki növünün tərtibində istifadə olunur. (Çəki: 1)

- Dünya modeli senarisi bir-birindən müxtəlif iqtisadi sistemlərin fəaliyyət mexanizmi haqqındaki proqnoz rəqəmlərlə fərqlənir
 - Dünya modeli senarisi bir-birindən müxtəlif iqtisadi sistemlərin fəaliyyət mexanizmi haqqındaki plan rəqəmlərlə fərqlənir
 - Dünya modeli senarisi bir-birindən müxtəlif iqtisadi sistemlərin fəaliyyət mexanizmi haqqındaki məlumatlarla fərqlənir
 - Dünya modeli senarisi bir-birindən müxtəlif iqtisadi sistemlərin fəaliyyət mexanizmi haqqındaki fərziyyələrlə fərqlənir
 - Dünya modeli senarisi bir-birindən müxtəlif iqtisadi sistemlərin fəaliyyət mexanizmi haqqındaki nəticələrlə fərqlənir
-

Sual: Səhf cavabı tapın. Müəssisənin (firma korparasiya, təsərrüfat birliyi) strateji baş planı aşağıdakı suallara cavab verməlidir: (Çəki: 1)

- perspektivə müəssisənin məqsədləri
 - cari və uzunmüddətli məsələlərin nisbəti
 - müəssisənin əsas strategiyası və onun alternativləri
 - daha çox əhəmiyyətli layihələr
 - son nəticənin ilkin nəzərdə tutulana uyğunluğu
-

Sual: Səhf cavabı tapın. Balans sisteminde bir qayda olaraq aşağıdakılar təhlil edilir. Cəhv cavabı tapın: (Çəki: 1)

- xalq təsərrüfatının sahə quruluşu,
- maddi nemətlərin istehsalı əlaqədar olan təsərrüfat fəaliyyətinin bütün növləri
- maddi nemətlərin istehlakı ilə əlaqədar olan təsərrüfat fəaliyyətinin bütün növləri,

- maddi nemətlərin yiğimi ilə əlaqədar olan təsərrüfat fəaliyyətinin bütün növləri,
 - maliyyə vəsaitlərinin dövriyyəsi
-

Sual: Səhf cavabı tapın. Sahələrarası balans modelinin sxeminə nə aid deyil (Çəki: 1)

- ΔY_i – j-cu sahədə kapital qoyuluşlarının artımı
 - Y_{sj} – s-ci növdən (müxtəlif növ avadanlıq və tikinti) j-cu sahədə həyata keçirilən istehsal kapital qoyuluşları,
 - Y_i – j-cu sahədə kapital qoyuluşlarının ümumi cəmi,
 - M_j – j-cu sahədə istehsal gücləri,
 - ΔM_j – j-cu sahədə istehsal güclərinin artımı
-

Sual: Nobel mükafatı lauryatı V.V. Leontyevin «Məsrəf - buraxılış» (sahələrarası balans) modelinin və dünya modelinin balans təhlilinin və makroproqnozlaşdırması metodologiyasını inkişaf etdirən modellər aşağıdakılardan hansısı onları fərqləndirən xarakteristikadır: (Çəki: 1)

- milli iqtisadiyyatının strukturu və idxacın proqnozlaşdırılması zamanı ölkələrin qurplasdırılması 25 sivilizasiyasının beşinci nəsili (Avropa və Avrasiyanın, Şimali Amerika və Okeaniya Asiya və Afrika) üzrə aparılır
 - sahələrarası sektorlararası, sivilizasiyalararası qarşılıqlı əlaqələrin dinamikasının qiymətləndirilməsi, təkcə dəyer ölçüsündə deyil (ümumi buraxılış və milli hesablar sistemində ÜDM), əmək ölçüsündə (məşğulların sayı üzrə) və investisiyanın əsas kapitala bölgüsü üzrə aparılır
 - sahədaxili sektordaxili, sivilizasiyadaxili əlaqələrin dinamikasının qiymətləndirilməsi, təkcə dəyer ölçüsündə deyil (ümumi buraxılış və milli hesablar sistemində ÜDM), əmək ölçüsündə (məşğulların sayı üzrə) və investisiyanın əsas kapitala bölgüsü üzrə aparılır
 - modellərin məlumatları milli iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü
 - qlobal iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün tətbiq olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
-

Sual: Səhf cavabı tapın. Geosivilizasiya matrisi sivilizasiyaların genetik nüvəsinə təşkil edən və onların taleyini müəyyən edən altı amilin kəmiyyət qiymətləndirilməsinə əsaslanır. (Çəki: 1)

- demoqrafik
 - təbii-ekoloji
 - qlobal
 - texnoloji
 - iqtisadi
-

Sual: Nə plan hesablamlarının belə sistemi matris formasında, balans modelinin əsas tənliklərindən birinə aid deyil: (Çəki: 1)

- E – vahid matris,
 - A – A_{ij} texnoloji əmsalları matrisi,
 - Y – son məhsul vektoru
 - \bar{Y} – son məhsul vektoru
 - I – investisiya vektoru
-

Sual: Səhf cavabı tapın. Balans sistemində bir qayda olaraq aşağıdakılardan təhlil edilir. Səhv cavabı tapın: (Çəki: 1)

- müxtəlif pul hesablamları olan maddi xidmətlərin mübadiləsi ilə əlaqədar müxtəlif iqtisadi asılılıq.
 - müxtəlif pul hesablamları olan maddi xidmətlərin dövriyyəsi ilə əlaqədar müxtəlif iqtisadi asılılıq.
 - maddi nemətlərin istehsalı əlaqədar olan təsərrüfat fəaliyyətinin bütün növləri
 - maddi nemətlərin istehlakı ilə əlaqədar olan təsərrüfat fəaliyyətinin bütün növləri,
 - maliyyə vəsaitlərinin dövriyyəsi
-

Sual: Səhf cavabı tapın. Sahələrarası balans modeli bir çox mühüm xüsusiyyətlərə malikdir: (Çəki: 1)

- əmək predmetləri və istehsal xidmətlərinin idxlərinin dəyəri son məhsul kimi istifadə olunan idxl məhsulun dəyərilə eynidir

- həm sətirlər və həm də sütunlar üzrə hər sahənin məhsulunun ümumi dəyəri eynidir
 - əmək predmetlərinin və istehsal xidmətlərinin (aralıq məhsulu təşkil edənlərlə birlikdə) dəyərini karakterizə edən I bölmənin sətirlərinin və sütunlarının yekunlarının cəmləri, bir-birine bərabərdir.
 - tikinti obyelərinin və əmək alətlərinin dövriyyəsinin şahmat cədvəlini əhatə edən, VII bölmənin sətirlərinin ümumi yekunları II bölmənin sütunları üzrə «istehsal, kapital qoyuluşları» eyni adlı sətirlərinin uyğun saylarına bərabərdir.
 - bölgü məhsulun istehsalına bərabərdir
-

Sual: Nobel mükafatı lauryatı V.V. Leontyevin «Məsrəf - buraxılış» (sahələrarası balans) modelinin və dünya modelinin balans təhlilinin və makroproqnozlaşdırması metodologiyasını inkişaf etdirən modellər aşağıdakılardan hansısı onları fərqləndirən xarakteristikadır: (Çəki: 1)

- milli iqtisadiyyatının strukturu və idxacın proqnozlaşdırılması zamanı ölkələrin qurlaşdırılması 25 sivilizasiyasının beşinci nəsili (Avropa və Avrasiyanın, Şimali Amerika və Okeaniya Asiya və Afrika) üzrə aparılır
 - modellərin məlumatları milli və dünya iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
 - sahədaxili sektordaxili, sivilizasiyadaxili əlaqələrin dinamikasının qiymətləndirilməsi, təkcə dəyər ölçüsündə deyil (ümumi buraxılış və milli hesablar sistemində ÜDM), əmək ölçüsündə (məşğulların sayı üzrə) və investisiyanın əsas kapitala bölgüsü üzrə aparılır
 - modellərin məlumatları milli iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün istifadə olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
 - qlobal iqtisadiyyatının quruluşunun dinamikada dövrü tərəddüdlərin qiymətləndirilməsi üçün tətbiq olunur (ortamüddətli və uzunmüddətli kondratyev dövrülüyü).
-

Sual: Səhf cavabı tapın. Geosivilizasiya matrisi sivilizasiyaların genetik nüvəsinə təşkil edən və onların taleyi müəyyən edən altı amilin kəmiyyət qiymətləndirilməsinə əsaslanır. (Çəki: 1)

- təbii-ekoloji
 - texnoloji
 - tarixi
 - sosial-siyasi
 - mənəvi sfera
-

Sual: İcmal maddi balansın əsasında (Çəki: 1)

- sahələrin qruplaşdırılması deyil, istehlakin qruplaşdırılması durur
 - sahələrin qruplaşdırılması deyil, müəssisələrin qruplaşdırılması durur
 - müəssisələrin qruplaşdırılması deyil, istehsalın qruplaşdırılması durur
 - müəssisələrin qruplaşdırılması deyil, məhsulların qruplaşdırılması durur
 - istehsalın qruplaşdırılması deyil, istehlakin qruplaşdırılması durur
-

Sual: Məhsulun istehsalı və bölgüsünün sahələrarası balansının tərtibi zamanı qruplaşdırmanın əsasında (Çəki: 1)

- təmiz-xalis müəssisələr, yəni bircinsli məhsul istehsal edən müəssisələr götürülür.
 - ümumi sahələr, yəni bircinsli məhsul istehsal edən sahələr götürülür.
 - ümumi müəssisələr, yəni bircinsli məhsul istehsal edən müəssisələr götürülür.
 - təmiz-xalis sahələr, yəni bircinsli məhsul istehsal edən sahələr götürülür.
 - faktiki işlək sahələr, yəni bircinsli məhsul istehsal edən faktiki işlək sahələr götürülür.
-

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	7
Maksimal faiz	7
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dünya əhalisinin 2,3%-nin yaşadığı və dünya ÜDM-in 1,1%-nin istehsal olunduğu Rusiyada atmosferə dünya üzrə məçmu göstəriçinin 6,3%-i həcmində zəhərli qaz atılır. Bu vəziyyəti nə ilə izah edilir? (Çəki: 1)

- Rusyanın soyuq iqlimi daha çox enerji resurlarından istifadə edir
 - Rusiyada ekoloji mədəniyyət səviyyəsi çox zəifdir
 - Rusiyada ekoloji problemlərin həllinə içtimai dəstək yoxdur
 - Rusyanın dövlət ekoloji qurumları səmərəli fəaliyyət göstərmir
 - Rusiya istehsalında yüksək enerji tutumlu texnologiyalardan istifadə olunur
-

Sual: 1990-ci ildə dünya əhalisinin 75, 2002-ci ildə 82% təmizlənmiş sudan istifadə edə bilib. Bu illər ərzində dünya əhalisi 5 mld 256 mln nəfərdən 6 mld 365 mln nəfərə yüksəlib. 2020-ci ilə qədər əhalinin artımını ildə 1% və həmin müddətdə icməli sudan istifadə edən əhalinin eyni miqdarda artacağını nəzərə alıb, dünya əhalisinin necə faizini təmiz icməli sudan istifadə edəcəyini müəyyənləşdirin. (Çəki: 1)

- 85%
 - 88%
 - 89%
 - 81%
 - 80%
-

Sual: 1996-ci ildə Hindistan su mənbələrinə gündə təxminən 1400 ton, 2004-cü ildə isə 1500 ton cirkab su axıdıb. Bu tendensiya davam etsə Hindistan 2020-ci ildə su mənbələrinə nə qədər cirkab su axıdar? (Çəki: 1)

- 1600
 - 1650
 - 1605
 - 1660
 - 1560
-

Sual: Azərbaycan Respublikasında ekoloji dinamikanın yaxşılaşdırılması üçün hansı tədbirlər qəbul edilməyib? (Çəki: 1)

- biomüxtəlifiyin qorunması programmı
 - qış-yay otlqları və bicənəklərdən səmərəli istifadə
 - hidrometeorologianın inkişaf programmı
 - ekoloji mədəniyyətin yüksəldilməsi programmı
 - Ekoloji vəziyyətin yaxşılaşmasına dair kompleks tədbirlər planı
-

Sual: Ölkələrin ekoloji dinamikanı yaxşılaşdırmaşa yönələn fəaliyyətini xarakterizə edən əsas göstəriçi hansıdır? (Çəki: 1)

- ekoloji qəzalara görə tətbiq olunan çərimələrin həcmi
 - faydalı qazıntıların hasilatı həcminin azaldılması
 - ekoloji tədliyat səviyyəsi
 - ekoloji tədbirlərə yönələn investisiyaların həcmi
 - «yaşıllar» hərəkatı üzvlərinin sayı
-

Sual: Təbii təsərrüfat sektoruna sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- meşə təsərrüfatı
 - geoloji kəşfiyyat
 - meliorasiya
 - balıq təsərrüfatı
 - aqrar-sənaye kompleksi
-

Sual: İdarəetmənin hansı səviyyəsində indiqativ planlaşdırılma reallaşdırılmışdır? (Çəki: 1)

- meqaiqtisadiyyat səviyyəsində
 - makro iqtisadiyyat səviyyəsində
 - regional iqtisadiyyat səviyyəsində
 - mezo iqtisadiyyat səviyyəsində
 - mikro iqtisadiyyat səviyyəsində
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: 2000-2010-cu illərdə sutarlara xırdalan cirkab suların həcmi 171mln m3—dan 181 mln m3-a qədər artıb. Növbəti on ildə bu tendensiya davam etsə sututarlara nə qədər cirkab su atılar? (Çəki: 1)

- 191,6 mln m3
 - 193 mln m3
 - 188 mln m3
 - 194 mln m3
 - 191 mln m3
-

Sual: Ötən 10 il ərzində ölkədə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərərəli istifadə üzrə əsaslı investisiya qoyuluşu 1 mln 727 min manatdan 84mln 449 min manat yüksəlib növbəti 10 illikdə bu istiqamətdə orta illik 15%-lik aotım proqnozlaşdırılsısa, 2020 – ci ildə ekoloji investisiyaların həcmi nə qədər olar? (Çəki: 1)

- 300 mln manat
 - 341,6 mln manat
 - 345 mln manat
 - 344,4 mln manat
 - 352,1 mln maanat
-

Sual: Ekoloji proqnozlar adətən hansı senari üzrə hazırlanır? (Çəki: 1)

- Optimist, pessimist, adı
 - Optimist, pessimist
 - Optimist, investisiyalı, pessimist
 - Inersiyalı, innovasiyalı-inkışaf
 - Optimist, innovasiyalı-inkışaf
-

Sual: Dünya Bankının inersiyalı ssenari proqnozuna görə 2030-cu ildə inkişaf etmiş ölkələr tərəfindən atmosferə nə qədər zəhərli maddə atılacaq? (Çəki: 1)

- Təxminən 15 mld ton şərti yanacaq miqdardında
 - Təxminən 10 mld ton şərti yanacaq ekvivalenti miqdardında
 - Təxminən 5mld ton şərti yanacaq ekvivalenti miqdardında
 - Təxminən 14 mld ton şərti yanacaq miqdardında
 - Təxminən 14 mld ton şərti yanacaq ekvivalenti miqdardında
-

Sual: Dünya Bankının inersiyalı ssenari üzrə proqnozuna görə 2030 –cu ildə Asyanın inkişaf etməkdə olan ölkələri tərəfindən atmosferə nə qədər zəhərli tullantı atılacaq? (Çəki: 1)

- 19 mld ton şərti yanacaq ekvivalenti
- 5 mld ton yanacaq ekvivalenti
- 10 mld ton şərti yanacaq ekvivalenti

- 15 mld ton şərti yanacaq ekvivalenti
 - 12 mld ton şərti yanacaq ekvivalenti
-

Sual: Dünya Bankının təbiətə «dost» münasibət ssenarisinə görə 2050-ci ildə inkişaf etmiş ölkələr 2050-ci ildə atmosferə qədər zəhərli tullantı atacaqlar? Inversiyalı ssenari ilə fərq nə qədər. (Çəki: 1)

- təxminən 15 mld ton şərti yanacaq , fərq 10 mld ton azalmadır
 - təxminən 10 mld ton şərti yanacaq, fərq 15mld ton azalmadır
 - təxminən 20 mld ton şərti yanacaq, fərq 5mld ton azalmadır
 - 25 mld ton şərti yanacaq, fərq yoxdur
 - 17 mld ton şərti yanacaq, fərq 8 mld ton azalmadır
-

Sual: Dünya Bankının təbiətə «dost» Münasibət ssenarisinə görə 2050 –ci ildə inkişaf etməklə olan ölkələr atmosferə nə qədər zəhərli tullantı atacaqlar? (Çəki: 1)

- 10 mld ton şərti yanacaq
 - 2 mld ton şərti yanacaq
 - 12 mld ton şərti yanacaq
 - 3 mld ton şərti yanacaq
 - 7,5 mld ton şərti yanacaq
-

Sual: Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılması özündə nəyi əks etdirir? (Çəki: 1)

- ölkənin və təsərrüfat subyektlərin xarici iqtisadi əlaqələrdə iştirakının optimal strategiya və taktikasını müəyyən etmək üçün dünya bazarının və ayrı-ayrı əmtəə bazarlarının konkret proqnozlarının hazırlanmasını
 - dünya bazarının inkişaf proqnozlarının hazırlanmasını
 - ayrı-ayrı ölkələrin ixrac və idxlər proqnozlarının hazırlanmasını
 - beynəlxalq maliyyə bazarlarının inkişaf proqnozlarının hazırlanmasını
 - beynəlxalq maliyyə qurumları ilə əlaqələrin proqnoz göstəricilərin hazırlanmasını
-

Sual: Regional inkişaf proqramlarının gerçəkləşməsi nəyi şərtləndirmir (Çəki: 1)

- Regionun resurslarından optimal istifadəni
 - Regional infrastrukturun yaxşılaşdırılması
 - Regionun iqtisadi inkişafının sürətlənməsini
 - Ölkə daxili miqrasiyanın sürətlənməsini
 - Ölkədə inkişafın sürətlənməsini
-

Sual: Büdcə tarazlığı modelinin K əmsali nəyə görə şəhərlər üçün yüksək hesablanır (Çəki: 1)

- Şəhərdə ictimai məhsullara tələbatın yüksəkliyi
 - Şəhərdə həyat keyfiyyəti standartının yüksəkliyi
 - Şəhərdə əhali sıxlığının yüksəkliyi
 - Şəhərdə mərkəzi idarəetmə orqanının olması
 - Şəhərdə bank maliyyə sisteminin mövcudluğu
-

Sual: Regional inkişafın reallaşmasında daha çox istifadə olunan..... (Çəki: 1)

- Strateji planlaşma
 - İndikativ planlaşma
 - Strateji proqnozlaşma
 - Məqsədli proqramlar
 - Direktiv planlar
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	8
Maksimal faiz	8

Sualları karışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Xarici iqtisadi əlaqələr proqnozlarını hansı əsas əlamətlər üzrə təsnifləşdirirlər? (Çəki: 1)

- proqnozlaşdırma obyekti, proqnozlaşdırma müddəti, proqnozlaşdırma qurumu
- proqnozlaşdırma obyekti, proqnozlaşdırma müddəti, proqnozlaşdırma metodu
- proqnozlaşdırma obyekti, proqnozlaşdırma müddəti, proqnozun hazırlanma tarixi
- proqnozlaşdırma obyekti, proqnozlaşdırma müddəti funksional əlamət
- proqnozlaşdırma metodu, proqnozlaşdırma müddəti funksional əlamət

Sual: Xarici iqtisadi əlaqələri proqnozlaşdırma obyektinə aid deyil (Çəki: 1)

- istehsalın dünya, ölkə, sahə göstəriciləri
- ixracın dünya, ölkə və sahə göstəriciləri
- proqnozlaşdırma metodu, proqnozlaşdırma müddəti funksional əlamət
- orta təhsilin, dünya ölkə və regional cəstəriciləri
- valyuta kurslarının tərəddüd göstəriciləri

Sual: Xarici iqtisadi əlaqələrin tədqiqat proqnozu hansı məsələlərin müəyyənləşməsini nəzərdə tutur? (Çəki: 1)

- proqnozlaşdırılan obyektin gələcək vəziyyətini
- proqnozlaşdırılan obyektin mümkün dəyişmələrini və bu dəyişmələrdən arzuolunnan
- proqnozlaşdırılan obyektin gələcək arzuolunan vəziyyətini
- proqnozlaşdırılan obyektin gələcək vəziyyətini şərtləndirən
- proqnozlaşdırılan obyektin arzuolunan vəziyyətinin reallaşması istiqamətlərini

Sual: Xarici iqtidə əlaqələrin programm proqnozu sadaranlardan hansı nəzərdə tutmur? (Çəki: 1)

- arzuolunan və zəruri nəticə əldə olunması vasitələrini
- obyektin mümkün inkişaf ssenarilərinin reallaşma müddətinin
- obyektin pessimist ssenari üzrə vəziyyətini reallaşdırma vasitələrini
- proqnozlaşdırılan nəticələrin əldə olunmasına inam səviyyəsini
- obyekti gələcək inkişafı üzrə müxtəlif ssenarilərin hazırlanması

Sual: Xarici iqtisadi əlaqələrin təşkilati proqnozu sadalananlardan hasını nəzərdə tutmur? (Çəki: 1)

- müəyyənləşmiş məqsədlər üçün tələb olunan kadr resurslarını müəyyənləşdirmək
- obyektin mümkün inkişaf ssenarilərin üçün tələb olunan maddi-texniki resursları müəyyənləşdirmək
- obyektin mümkün inkişaf ssenariləri üçün tələb olunan maliyyə resurslarını müəyyənləşdirmək
- kontrakt texniki-təşkilati tədbirləri müəyyənləşdirmək
- obyekti gələcək vəziyyətinin mümkün dəyişmələrini aşkarlamaq

Sual: Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılmasının normativ metodu. (Çəki: 1)

- öncədən müəyyənləşmiş gələcək məqsədlərdən bu günə əks ardıcılılığı məqsədlərə nail olmaq yolları, şərtlər və vasitələrini müəyyənləşdirən əks ardıcılığı nəzərdə tutur
- obyekti gələcək inkişafının mümkün variantlarını aşkarlamağı nəzərdə tutur
- obyekti arzuolunan vəziyyətini reallaşdırmaq vasitələrinin öncədən konkretləşdirilməsini nəzərdə tutur
- obyekti arzuolunan vəziyyətinə nail olmaq üçün tələb olunan maliyyə vəsaitələrinin həcmiinin öncədən müəyyənləşməsini nəzərdə tutur.
- obyekti arzuolunan vəziyyətinə nail olmaq üçün tələb olunan maddi-əmək resurslarının həcmiinin öncədən müəyyənləşməsini nəzərdə tutur.

Sual: Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılmasında istifadə edilən istehsal proqnozları nəyi araşdırır? (Çəki: 1)

- yeni istehsal güclerinin istifadəyə verilməsini
 - hökümətlərin hər hansı məhsul istehsalını genişləndirmək yaxud artırmaq barədə qərarlarını
 - ehtiyat istehsal güclerinin mövculuğunu
 - iri korporasiyaların istehsal planlarını
 - xaricdə müəssisələrin istehsal planlarını
-

Sual: Xarici iqtisadi əlaqərin proqnozlaşdırılmasında istifadə edilən məhsul ehtiyatlarının hərəkəti proqnozlarında nəyə görə ABŞ və bir digər ölkələrin «strateji məhsul» ehtiyatlarının istifadəsi də təhlil olunur? (Çəki: 1)

- bu ehtiyatların istifadəsi dünya bazarlarındakı qiymət konyukturlarına ciddi təsir göstərir.
 - bu ehtiyatların istifadəsi dünya bazarlarındakı uzun müddətli tendensiyaları müəyyənləşdirir
 - bu ehtiyatlar dünya istehsalındaki dinamikaya əsas yaradır
 - bu ehtiyatların istifadəsi qiymətlərin uzunmüddətli stabilliyinə əsas yaradır
 - bu ehtiyatlarının istifadəsi innovasiya proseslərindəki fasiləsizliyi təmin edir.
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dünya əmtəə bazarının proqnozlaşdırılmasında istifadə edilən tələbatın proqnozlaşdırılmasında sadalanan göstəricilərdən hansı istifadə edilmir? (Çəki: 1)

- ABŞ və bəzi ölkələrin strateji məhsul ehtiyatları
 - müvafiq məhsulu istehlak edən sahələrin inkişaf perspektivləri
 - istehlakın gözlənilən həcmi
 - müvafiq məhsul üzrə xarici istehlakçıların miqdarının dəyişməsi
 - xarici istehlakın həcmində idxlər dövlətlərin hökuməti tərəfindən göstərilən təsir
-

Sual: Dünya əmtəə bazarlarında qiymətlərin səviyyəsini və dinamikasını proqnozlaşdırarkən sadalananlardan hansı nəzərə alınır? (Çəki: 1)

- məhsul istehsalı və hərəkətinin proqnoz qiymətləndirmələri
 - məhsula tələbatın proqnoz qiymətləndirmələri
 - rəqiblər və müstəqil təşkilatlar tərəfindən hazırlanan proqnozlar
 - kiçik istehlakacıların istehsal məsrəfləri
 - qiymətlərin retrospektiv və cari konyukturası, əvəzləyici məhsulların qiymətləri
-

Sual: Xammal və yarımfabrikatların dünya qiymətləri dinamikasına hansı faktorlar ciddi təsir göstərir? (Çəki: 1)

- bu məhsulların istehsalının texnoloji xarakteri, məhsulların istehsalçı, istehlakçı və ticarət vasitəcilərində olan ehtiyatları
 - məhsulların ölkə mənbəyi
 - məhsulların satış texnologiyaları
 - məhsulların reklam texnologiyası
 - məhsul istehsalı və hərəkətinin proqnoz qiymətləndirmələri
-

Sual: Valyuta kurslarının proqnozlaşdırılmasında hansı amillər nəzərə alınır? (Çəki: 1)

- ölkənin tədliyyə balansının vəziyyəti
- ölkələrarası ucot dərəcələrinin fərqi
- müəssisələrin kredit borcları

- inflyasiya templeri
 - dünya əmtəə bazarlarında sövdələşmələrin əsasən dollar və ya avro ilə həyata kecirilməsi
-

Sual: Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılması effekti ümumi formada necə müəyyən olunur? (Çəki: 1)

- proqnozların səhihliyi nəticəsində əldə olunan gəlirlər
 - proqnozlaşma nəticəsində mümkün zərərlərin minimallaşdırılması
 - proqnozlaşdırımdan əldə edilən əlavə gəlirin proqnozlaşdırma xərclərinə nisbəti ilə
 - proqnozlaşdırımdan əldə olunan əlavə gəlirlə proqnozlaşdırma məsrəflərinin fərqi ilə
 - bu effekti müəyyənləşdirmək mümkün deyil
-

Sual: XX əsrin II yarısında dünya üzrə ən nəzərə carpan demoqrafik meyl hdansıdır? (Çəki: 1)

- dünya əhalisinin 2,1 dəfə artımı, müəyyən regionlarda depopulyasiya meylləri və miqrantların sayının kəskin artımı
 - dünyada qadınların sayının kəskin artımı
 - dünya əhalisinin qocalma meylləri
 - dünya əhalisinin kəskin artımı və qocalma meyli
 - dünyada depopulyasiya və əhalinin qocalması meyli
-

Sual: BMT-nin orta variant proqnozlarına görə 2050-ci ildə dünya əhalisinin sayı nə qədər olacaq? (Çəki: 1)

- 12 mld nəfər
 - 9 mld 191 mln nəfər
 - 8 mld 285 mln nəfər
 - 7 mld 364 mln nəfər
 - 14 mld
-

Sual: BMT proqnozlarına görə 2050-ci ildə Rusiya əhalisi nə qədər azalacaq? (Çəki: 1)

- 19%
 - 15%
 - 27%
 - 30%
 - 25%
-

Sual: Əgər Azərbaycanda əhalinin təbii artım tempi 1% səviyyəsində olsa, 2050-ci ildə əhalinin sayı nə qədər olar? (Çəki: 1)

- 14 mln nəfər
 - 12 mln 530 min nəfər
 - 13 mln 520 min nəfər
 - 13 mln 387 min nəfər
 - 15 mln nəfər
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qərbdəki depopulyasiya meyli, dig.ər regionlardakı nisbi yüksək təbii artım orta müddətli pierspektivdə nəyi proqnozlaşdırmağa əsas yaradır? (Çəki: 1)

- Qərbdə inkişafın zəifləməsi, digər regionlarda dinamik artımı

- miqrasiya proseslerinin güclənməsini
 - dönyanın iqtisadi-siyasi güc mərkəzlərinin dəyişməsini
 - beynəlxalq integrasiyanın zəifləməsini
 - qlobal ticaretin zəifləməsini
-

Sual: Müasir qlobal enerji böhranını şərtləndirən ən mühüm faktor hansıdır? (Çəki: 1)

- Cin, Hindistan, Braziliya kimi ölkələrdəki uzun müddətli və dinamik artım
 - OPEK-in hasilat siyasəti
 - Rusyanın dünya enerji böhranındaki manevrləri
 - iri neft şirkətlərinin enerji satışı bazarındaki manevrləri
 - dünya üzrə ÜDM-in kəskin artımı
-

Sual: Azərbaycan Respublikasında xarici iqtisadi əlaqələrin strateji planlaşdırılmasında hansı göstəricilərdən istifadə etmək zəruridir (Çəki: 1)

- xarici ticarət dövriyyəsinin həcmi və strukturu
 - enerji daşıyıcılarının qiymət dinamikası
 - istehsalda ixracın, istehlakda idxalın payı
 - dolların kursunun dinamikası
 - sadalananlardan hamısı
-

Sual: Azərbaycanda xarici iqtisadi əlaqələrin strateji planlaşdırılmasının əsas məqsədlərinə sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- ixracda qeyri-neft və emal sənayesi məhsullarının payını artırmaq
 - idxalda ərzaq məhsullarının payını artırmaq
 - ikitərəfli və coxtərəfli xarici iqtisadi əlaqələri formalasdırmaq və inkişaf etdirmək
 - Rusiya ilə xarici iqtisadi əlaqələrə xüsusi önem vermək
 - qlobal maliyyə bazarlarına tədrici integrasiya
-

Sual: 1999-cu ildə ölkənin ixracında qeyri-neft məhsullarının həcmi 198 mln dollar, 2009-cu ildə isə 1054 mln olub. Müvafiq artım templəri ilə 2020-ci ildə qeyri-neft ixracının həcmi müəyyən edin. (Çəki: 1)

- 5 mld dollar
 - 5 mld 611 mln
 - 4 mld 322 mln dollar
 - 6 mld 455 mln dollar
 - 7 mld dollar
-

Sual: 1999-cu ildə ölkənin idxalında ərzaq məhsulları 207 mln dollar paya malik olublar. 2009-cu ildə ərzaq məhsulları idxalı 519,6 mln dollar olub. Bu tendensiya saxlanılırsa, 2020-ci ildə ərzaq idxalının həcmi nə qədər olar?:? (Çəki: 1)

- 1 mld 405 mln dollar
 - 555 mln dollar
 - 986 mln dollar
 - 742,5 mln dollar
 - 1 mld 304 mln dollar
-

Sual: Azərbaycanın valyuta kurslarını strateji planlaşdırılmasına əsas zərurəti nədən irəli gəlir? (Çəki: 1)

- əsas valyuta ehtiyatlarının dollar və avroda saxlanması, beynəlxalq neft satışlarının dollarla reallaşması, Neft Fonduunun əhəmiyyətli vəsaitlərinin xarici qiymətli kağızlara yönəldilməsi
 - valyuta kurslarının tərəddüdlərinin qlobal sistemə, ardıcıl olaraq, Azərbaycan iqtisadiyyatına təsiri müəyyənləşdirməkə, bu təsirin neqativ nəticələrini minimallaşdırmaq
 - milli valyutanın kursunun cevik dəyişməsi mexanizmləri ni formalasdırmaq
 - valyuta ehtiyatlarının nisbi dəyərsizləşməsinin qşarşısını almaq
 - xarici qiymətli kağızlar üzrə gəlirliliyin azalmasının qarşısını almaq
-

Sual: Aqrar-sənaye kompleksinin (ASK) əsas funksiyalarına sadalananlardan hansı aid deyil? (Çəki: 1)

- iqtisadi
 - sosial
 - tənzimləyici
 - innovasiya və transformasiya
 - ekoloji
-

Sual: Kioto protokoluna hansı inkişaf etmiş ölkələr qoşulmayıb (Çəki: 1)

- ABŞ
 - Almaniya
 - Fransa
 - Rusiya
 - İsveç
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	6
Maksimal faiz	6
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Nəyə görə ASK-nın inkişafının strateji planlaşdırılmasında uzunmüddətli retrospektiv göstəricilər təhlil edilməlidir? (Çəki: 1)

- hazırlanan plan və proqramların informasiya əsasının zənginliyi üçün
 - ASK inkişafının irsi-tarixi aspektlərinin dərki üçün
 - ASK inkişafının yerli xüsusiyyətlərinin müəyyənləşməsi üçün
 - ASK-nın inkişaf dinqamikasının və struktur dəyişmələrinin dövrülüyünü müəyyənləşdirmək üçün
 - ASK əhəmiyyətli bir sektor olduğu üçün
-

Sual: ASK inkişaf və struktur dəyişmələri dövrlərinin müəyyən olunması hansı məsələlərin həllinə imkan yaradır? (Çəki: 1)

- ASK-dakı tərəddüdlərin müddətləri müəyyənləşir
 - dövrü tərəddüd və struktur dəyişmələrinin qanunauyğunluqları öyrənilir
 - ASK-dakı faktiki vəziyyətin ən problemli «nöqtələri» aşkarlanır
 - problemli «nöqtələrin» perspektiv diaqnostikası aparılır
 - sadalananların hamısı həllini tapır
-

Sual: Adətən, ASK strateji inkişaf proqnozları hansı variantlar üzrə aparılır? (Çəki: 1)

- inersiyalı inkişaf və innovasiyalı inkişaf ssenariləri üzrə
 - dayanıqlı və dinamik inkişaf ssenariləri üzrə
 - kəmiyyət və keyfiyyət göstəriciləri üzrə
 - ekoloji və iqtisadi parametrlər üzrə
 - sosial və informasiya parametrləri üzrə
-

Sual: ASK-nın innovasiya inkişaf proqnozlaşdırılmasında daha cox hansı metoddan istifadə edilir? (Çəki: 1)

- borometrik
 - ekstropolyasiya metodundan
 - ekonometrik modeldən
 - normativ metoddan
 - ekspert rəyi metodundan
-

Sual: Azərbaycanda ASK-nın inkişafında ən çox istifadə olunan planlaşdırma və proqnozlaşdırma forması hansıdır? (Çəki: 1)

- indikativ planlaşdırma
 - direktiv planlaşdırma
 - məqsədli-proqram
 - operativ planlaşdırma
 - orta müddətli planlaşdırma
-

Sual: ABŞ-da bir traktorun təxmini ağırlıq yükü 28 hektardır. ABŞ səviyyəsinə yüksəlmək üçün Azərbaycan kənd təsərrüfatı sektoruna nə qədər traktor lazım olar? (Əkin sahələrti 1 mln 833 min kV km) (Çəki: 1)

- 65471
 - 72468
 - 45230
 - 40324
 - 66321
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kənd təsərrüfatının intensiv inkişafı son nəticədə bu sektorda çalışanların ümusmi məşğulların 4-6%-nə qədər azalması ilə müşayiət olunur. Yaxın gələcəyə 5 ilə Azərbaycanda da belə bir inkişaf proqnozlaşdırılsa, kənd təsərrüfatında çalışanların sayı nə qədər olar? (Çəki: 1)

- təxminən 500 min
 - təxminən 400 min
 - təxminən 330 min
 - təxminən 270 min nəfər
 - təxminən 450 min nəfər
-

Sual: XXI əsrin əvvəllərində ABŞH-da dənli bitkilər üzrə hər hektardan məhsuldarlıq 6,4 ton olub. Əgər Azərbaycanda müvafiq məhsuldarlıq planlaşdırılsayıdı, mövcud əkin sahəsindən nə qədər məhsul toplamaq olardı? (Çəki: 1)

- 10,9 mln ton
 - 5,2 mln ton
 - 3,4 mln ton
 - 2,6 mln ton
 - 8,8 mln ton
-

Sual: Azərbaycanda kənd təsərrüfatının müasir inkişafının əsas strateji xətti hansıdır? (Çəki: 1)

- kənd təsərrüfatının bütün sahələrinə dövlət dəstəyi
 - kənd təsərrüfatının taxılçılıq sahəsinə dövlət dəstəyi
 - hər bir fermərə dövlət dəstəyi
 - kənd təsərrüfatı məhsullarının emalına dövlət dəstəyi
 - iri istehsalçıların dövlət tərəfindən üstün dəstəklənməsi
-

Sual: Mənzil-kommunal təsərrüfatın inkişafının proqnozlaşdırılmasında hansı göstəricidən istifadə edilmir? (Çəki: 1)

- mənzil əondu

- mənzil fonduna ümumi tələbat
 - mənzil fondunun özəlləşdirilməsi
 - mənzil fonduna əlavə tələbat
 - mənzil tikintisinə kapital qoyuluşları
-

Sual: Mənzil fonduna ümumi tələbat necə müəyyənləşir? (Çəki: 1)

- Əhalinin perspektiv sayı 1 nəfərə düşən mənzil sahəsi normativi ilə
 - Əhalinin pierspektiv sayı ilə
 - Şəhər əhalisinin proqnozlaşdırılan sayı və bir nəfərə mənzil sahəsi normativi
 - Mövcud mənzil fondu və tələb olunan mənzil fondu göstərici ilə
 - Əhalinin sayı və mövcud mənzildə fondu göstəricisi ilə
-

Sual: 2010-cu ildə ölkə əhalisi 9 mln nəfər olub və növbəti 10 ildə 1%-li təbii artım proqnozlaşdırılır. 1 nəfərə 8 kv m mənzil sahəsini normativ kimi qəbul edib. 2020-ci ilə mənzil fonduna ümumi tələbatı müəyyənləşdirin (Çəki: 1)

- 85 mln kv m
 - 79,48 mln kv m
 - 67,35 mln kv m
 - 47 mln kv m
 - 57,48 mln kv m
-

Sual: Mənzil fonduna əlavə tələbat necə müəyyən olunur? (Çəki: 1)

- Ümumi tələbatdan mövcud mənzil fondu cıxmaqla
 - Ümumi tələbatdan mövcud mənzil fondu cıxmaqla (mövcud fondu yararsız hissəsinə nəzərə almaqla)
 - Mövcud mənzil fondundan yararsız hissəni cıxmaqla
 - Evsiz əhali üçün tələb olunan sahəni hesablamamaqla
 - Ümumi tələbatdan – evsizlərin tələbatını cıxmaqla
-

Sual: Əhalinin mənzil təminatının yaxşılaşdırılması mexaqizminə aid deyil (Çəki: 1)

- Sosial həssas qruplara dövlət tərəfindən pulsuz ev təminatı
 - İpoteka kreditləşməsinin genişlənməsi və ipoteka kreditləri faizlərinin kəskin azaldılması
 - İpoteka qiymətli kağızlarından istifadə
 - Güzəştli ipoteka mexanizmindən istifadə
 - Mənzillərin pulla alqısı
-

Sual: 2009-cu ildə ölkədə 1480 min kv.m. mənzil sahəsi istifadəyə verilib, 3 il sonra ölkədə mənzil probleminin tam həlli üçün tikinti həcmi nə qədər yüksəltmək lazımdır? (Çəki: 1)

- 2 dəfə
 - 1,5 dəfə
 - 2,5 dəfə
 - Tikinti həcminin artımı ehtiyacı olanların mənzillə təminatın şərtləndirmir.
 - 4 dəfə
-

Sual: Mənzil-kommunal təsərrüfatın inkişafının planlaşdırılmasında təbii artım faktoru ilə birgə hansı göstəriciyə əsaslanmaq zəruridir? (Çəki: 1)

- Əhalinin adət-ənənələri
 - Əhalinin cins strukturu
 - Tikinti sektorunda idarəetmə strukturuna
 - Əhalinin təhsil səviyyəsinə
 - Ölkədaxili miqrasiya proseslərinə
-

Sual: Əhalinin məişət xidmətlərinə tələbatı proqnozlaşdırıldıklarən hansı faktora əsaslanmaq lazım deyilir?

(Çəki: 1)

- Əhalinin sayının dinamikası
 - Məişət xidmətləri sferasının təşkilati-hüquqi strukturu
 - Məişət xidmətlərinin qiymət dinamikası
 - Əhalinin pul gəlirləri
 - Məişət xidmətləri sferasının inkişaf səviyyəsi
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təşəbbüsün ötürülməsi strategiyası nəyi nəzərdə tutur: (Çəki: 1)

- Əksər elmi-tədqiqat işlərinin özəl sektora həvalə edilməsi
 - Fundamental tədqiqatların yalnız dövlətin əlində qalması
 - Tədbiqi tədqiqatların bir qisminin dövlətə həvalə edilməsi
 - Bütün tədqiqat işlərinin özəl sektorda aparılması
 - Bütün tədqiqat işlərinin dövlət sektorda aparılması
-

Sual: Sadə AR-da xarici iqtisadi əlaqələrin proqnozlaşmasında daha çox hansı amillər nəzərə alınmalıdır (Çəki: 1)

- Dünya bazارında qızılı olan tələbat
 - Dünya bazarında qara metala olan tələbat
 - Dünya bazarında polada olan tələbat
 - Dünya bazarında neftə olan tələbat
 - Dünya bazarında ərzaqa olan tələbat
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ASK-nın Strateji planlaşması daha çox hansı zərurətdən yaranır (Çəki: 1)

- Ərzaq qiymətlərinin artmasından
 - Torpaqların münbitliyinin azalmasından
 - Qlobal ərzaq təhlükəsizliyi probleminin aktuallığından
 - İqlim dəyişməsindən
 - Bionerji tələbatın artmasından
-

Sual: Təşkilati strategiyanın dərk edilməsi nəzərdə tutur: (Çəki: 1)

- Müəssisənin fəaliyyəti ilə bağlı münasibətləri yaxşılaşdırmağa imkan verən strateji xarakterli bütün hərəkətləri özünə daxil edir;
- Müəssisənin səmərəli fəaliyyətini təmin etmək üçün strateji fəaliyyətin əlaqələndirilməsini özünə daxil edir;
- Əvvəlki strateji qərarlara əsaslanaraq müəssisənin idarə olunması ilə bağlı menecer düşüncəsinin

sistemli inkişafına əsaslanır;

- müəssisənin səmərəli fəaliyyətini təmin etmək üçün təbii qaydaların bərpasını nəzərdə tutur;
 - əsasən maliyyə göstəricilərində öz əksini tapan baş strateji hərəkətləri özünə daxil edir.
-

Sual: Perspektiv planlaşdırma: (Çəki: 1)

- müəssisənin münasibətlərini yaxşılaşdırmağa imkan verən strateji xarakterli bütün fəaliyyəti özünə daxil edir;
 - müəssisənin zəif və güclü tərəflərini öyrənməklə səmərəli integrasiyaya imkan verən strateji koordinasiyanı nəzərdə tutur;
 - əvvəlki strateji qərarlara əsaslanaraq müəssisənin idarə olunması ilə bağlı menecer düşüncəsinin sistemli inkişafına əsaslanır;
 - təbii qaydaları tətbiq etməklə tarazlığı təmin etmək məqsədilə tətbiq olunan sistem;
 - əsasən maliyyə göstəricilərində öz əksini tapan baş strateji hərəkətləri özünə daxil edir.
-

Sual: İndikativ planlaşdırma (Çəki: 1)

- planlar tövsiyyə xarakterlidir və dövlətin mərkəzləşdirilmiş planlaşma sistemi ilə sıx bağlanır;
 - müəssisənin zəif və güclü tərəflərini öyrənməklə səmərəli integrasiyaya imkan verən strateji koordinasiyanı nəzərdə tutur;
 - əvvəlki strateji qərarlara əsaslanaraq müəssisənin idarə olunması ilə bağlı menecer düşüncəsinin sistemli inkişafına əsaslanır;
 - təbii qaydaları tətbiq etməklə tarazlığı təmin etmək məqsədilə tətbiq olunan sistem;
 - əsasən maliyyə göstəricilərində öz əksini tapan baş strateji hərəkətləri özünə daxil edir.
-

Sual: Müəssisənin strateji planı özünə daxil edir: (Çəki: 1)

- uzunmüddəti və əsas strategiya özünə müəssisənin maliyyə göstəricilərini daxil edir;
 - təşkiletmənin mədəniyyətini;
 - əvvəlki strateji qərarlara əsaslanaraq müəssisənin idarə olunması ilə bağlı menecer düşüncəsinin sistemli inkişafına əsaslanır;
 - təbii qaydaları tətbiq etməklə tarazlığı təmin etmək məqsədilə tətbiq olunan sistem;
 - regionun və makroiqtisadiyyatın qarşısında duran strateji məqsəd və vəzifələrə uyğun olaraq tarazlı strateji tədbirlərin həyata keçirilməsi.
-

Sual: Taktiki planlaşdırmanın əsas vəzifələri: (Çəki: 1)

- bir dövr ərzində bölünmüş resurslar tam istifadə olunur;
 - ayrı-ayrı planlar tərtib olunur;
 - planın bir bölməsində edilən dəyişikliklər onun digər bölmələrində əks olunur;
 - əməyin səmərəliliyinin artırılması üçün yeni motivlər yaradılır;
 - həyata keçirilən tədbirlərin ardıcılılığı və əlaqəsi təmin olunur
-

Sual: Operativ planlar: (Çəki: 1)

- planlar qısa müddətə tərtib olunur;
 - ayrı-ayrı planlar tərtib olunur;
 - planın bir bölməsində edilən dəyişikliklər onun digər bölmələrində əks olunur;
 - əməyin səmərəliliyinin artırılması üçün yeni motivlər yaradılır;
 - həyata keçirilən tədbirlərin ardıcılığı və əlaqəsi təmin olunur
-

Sual: Planların növlərə görə fərqləndirilməsi: (Çəki: 1)

- təşkilat daxilində planların yerinə yetirilməsi səmərəli bölüşdürürlür və onların yerinə yetirilməsinə məsul şəxslər müəyyənləşdirilir;
 - ayrı-ayrı planlar tərtib olunur;
 - planın bir bölməsində edilən dəyişikliklər onun digər bölmələrində əks olunur;
 - əməyin səmərəliliyinin artırılması üçün yeni motivlər yaradılır;
 - həyata keçirilən tədbirlərin ardıcılılığı və əlaqəsi təmin olunur
-

Sual: Müəssisə daxili planlaşdırmanın sxemi: (Çəki: 1)

- mərkəzləşdirilmiş və diversifikasiya edilmiş qarışq planlaşmanı özünə daxil edir;
 - funksional istiqmətlər üzrə firmanın xidmətinin istiqamətləri müəyyənləşdirilir;
 - planlaşma keçmişə yönəldilərək işlənir;
 - planlaşma cari tələbatı ödəmək üçün tərtib edilir;
 - həyata keçirilən tədbirlərin ardıcılılığı və əlaqəsi təmin olunur
-

Sual: Qısa müddətli planlaşmaya aiddir: (Çəki: 1)

- firma daxili planlaşma
 - indikativ planlaşma
 - taktiki planlaşma
 - operativ planlaşma
 - etimallığa əsaslanan təhlil
-

Sual: Strateji planlaşmanın xüsusi vasitəsi ilə hansı yolla gələcək inkişafa istiqaməti müəyyənləşir (Çəki: 1)

- firma daxili planlaşma
 - indikativ planlaşma
 - taktiki planlaşma
 - operativ planlaşma
 - etimallığa əsaslanan təhlil
-

